

Istifadəçi Təlimatı

Nokia Lumia 1520

RM-937

NOKIA

Hey...

Bu hələ tam təlimat deyil, telefonunda...

Telefonunuzda istifadəçi təlimatı var – o, həmişə sizinlədir və ondan istənilən vaxt faydalanmaq olar. Başlama ekranında sola sürüşdürün və  **Nokia Care** vurun.

www.youtube.com/NokiaSupportVideos ünvanında videolara baxın.

Nokia Xidmət şərtləri və Məxfilik siyasəti haqqında məlumat üçün www.nokia.com/privacy ünvanına daxil olun.

İstifadəçi Təlimatı

Nokia Lumia 1520

Mündəricat

Təhlükəsizlik	5	Əlaqələr	51
İlk addımlar	6	Sosial şəbəkələr	55
Düymələr və hissələr	6	Məsajlar	57
Geri, axtarış və başlama düyməsi	6	E-poçt	61
Antena yerləri	7	Kamera	67
SIM kartı daxil etmək	7	Kameranın əsasları	67
SIM kartı çıxartmaq	8	Peşəkar fotoqrafiya	70
Yaddaş kartını daxil etmək	9	Şəkillər və videolar	71
Telefonu doldurmaq	10	Xəritələr və naviqasiya	76
İlk dəfə işə salmaq	12	Məkan xidmətlərini aktivləşdirmək	76
Məzmunu Nokia Lumia-ya köçürmək	15	HERE Maps	76
Düymələri və ekranı kilidləmək	18	HERE Drive+	83
Qulaqlığı qoşmaq	19	Mövqe təyini üsulları	88
Səs səviyyəsini dəyişmək	20	İnternet	89
Telefonunuzda göstərilən nişanlar	20	İnternet qoşulmalarını təyin etmək	89
Əsaslar	22	Kompüterə vebə qoşmaq	89
Telefonunuzla tanış olun	22	Məlumat planından səmərəli istifadə	90
Telefonu fərdiləşdirmək	27	Veb-brauzer	90
Ekran təsvirini çəkmək	33	İnternetdə axtarış etmək	92
Batareya müddətini uzatmaq	34	Bütün İnternet bağlantılarını bağlamaq	92
Məlumat rouminqi xərclərinə qənaət	36	Əyləncə	94
Mətni yazmaq	36	Baxmaq və dinləmək	94
Kodları və ya mətni skan edin	40	FM radio	95
Saat	40	Nokia Musiqi	96
SkyDrive	41	Musiqinin və videoların telefon və kompüter arasında sinxronlaşdırması	98
Nokia hesabı	43	Oyunlar	99
SIM proqramlarına baxış	43	Ofis	101
Mağaza	44	Microsoft Office Mobile	101
Əlaqələr və mesajlaşma	47	Qeyd yazmaq	104
Zənglər	47		

Başqa bir cihazda sənədə davam etmək	104
Təqvim	105
Hesablama etmək	106
İş telefonundan istifadə	106
Biznes istifadəçilər üçün məsləhətlər	107
Ekranınızı başqa bir ekranda paylaşmaq	108
Telefonu idarəetmə və qoşulma imkanı	110
Telefonu yeni saxlamaq	110
Yüksəksürətli qoşulmadan istifadə	111
Wi-Fi	111
NFC	113
Bluetooth	115
Yaddaş və saxlama	117
Telefon və kompüter arasında məzmun köçürmək	118
Təhlükəsizlik	119
Pul kisəsi	120
Giriş kodları	122
Nasazlıqların aradan qaldırılması və dəstək	124
Model nömrənizi və seriya nömrəsini (IMEI) tapmaq	126
Məhsul və təhlükəsizlik məlumatı	127

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacaq, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırma və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla uyğun gələ bilər. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Cihazınızı suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



ŞÜŞƏ HİSSƏLƏR

Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü təsirə məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınarsa, şüşə hissələrinə toxunmayın və ya sınmış şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə qədər cihazdan istifadə etməyin.



EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı olun.



İlk addımlar

İlkin xüsusiyyətlərlə tanış olun və qısa müddətə telefonu işlək vəziyyətə gətirin.

Düymələr və hissələr

Yeni telefonunuzun düymə və hissələrini kəşf edin.

- 1 Ön kamera
- 2 Qulaqlıq
- 3 Qulaqlıqlar və dinamiklər üçün konnektor (3,5 mm)
- 4 2-ci mikrofon
- 5 Məsafə sensoru/İşıq sensoru
- 6 Səs səviyyəsi düymələri
- 7 İşəsalma/Kilid düyməsi
- 8 Kamera düyməsi
- 9 Axtarış düyməsi
- 10 Başlanğıc düyməsi
- 11 Geri düyməsi
- 12 Mikrofon
- 13 Mikro-USB konnektoru
- 14 SIM və yaddaş kartı saxlayıcısının açarı satışı qutusundadır.
- 15 Nano-SİM saxlayıcısı
- 16 Yaddaş kartı saxlayıcısı
- 17 3-cü mikrofon
- 18 Kamera işığı
- 19 Arxa kamera
- 20 Dinamik
- 21 4-cü mikrofon



Ger, axtarış və başlama düyməsi

Ger, başlama və axtarış düymələri telefonunuzda naviqasiya etməyə kömək edir.


- Açıq proqramlar arasında keçid etmək üçün ← vurub saxlayın, sola və ya sağa vurun və istədiyiniz proqramı seçin.
 - Əvvəlki ekrana geri qayıtmaq üçün ← vurun. Telefonunuz son dəfə kilidləndikdən sonra daxil olduğunuz proqramları və veb-saytları xatırlayır.
 - Başlanğıc ekranına daxil olmaq üçün ■■ basın. Daxil olduğunuz proqram arxa planda açıq qalır.
 - Telefonunuzu səsizlə idarə etmək üçün ■■ basıb saxlayın və səs əmrini deyin.
- Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.
- İnternetdə axtarış etmək üçün 🔍 basın.

Antena yerləri

Optimal faydalanmaq üçün telefonunuzda antenaların harada yerləşdiyini öyrənin.

Antenna istifadədə olduğu zaman ona toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsi batareyanın ömrünü azalda bilər.


Antena sahələri işarələnib.



SIM kartı daxil etmək


Telefonunuza SIM kartı daxil etməyi öyrənmək üçün bunu uxuyun.

- ! **Mühüm:** Cihazınız nano-SIM kartından (həmçinin nano-UICC kart kimi də tanınır) istifadə edir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
- ★ **İşarə:** SIM saxlayıcısının kilidini açmaq üçün SIM kart saxlayıcısı alətindən istifadə edin. Aləti itirsiniz, nazik kağız qısqacından istifadə edə bilərsiniz.




Telefonun sönülü olduğunu yoxlayın.


1. Telefonu üzü aşağı saxlayın və saxlayıcı boşalana kimi aləti dəliyə doğru basın.



2. Saxlayıcını çəkin və aləti saxlayıcıdan çıxardın.



3. Kartı kontakt sahəsi üzü yuxarı halda saxlayıcıya salın və saxlayıcını yerinə geri itələyin.




SIM kartı çıxartmaq


Yeni SIM kart almısınız? Əvvəlki kartı telefonda necə çıxartmağı öyrənin.

Telefonun sönülü olduğunu yoxlayın.

1. Telefonu üzü aşağı saxlayın və saxlayıcı boşalana kimi aləti dəliyə doğru basın.



2. Saxlayıcını çəkin və kartı çıxardın.



Yaddaş kartını daxil etmək

Yaddaş kartının telefonunuza necə daxil edilməsini öyrənmək üçün ətraflı oxuyun.

Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.




★ **İşarə:** Yaddaş kartı saxlayıcısının kilidini açmaq üçün yaddaş kartı saxlayıcısı alətindən istifadə edin. Aləti itirsəniz, nazik kağız qısqacından istifadə edə bilərsiniz.




Yaddaş kartını daxil etməzdən əvvəl telefonu söndürmək lazımdır. Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaş kartlarını dəstəkləyir. Daha yaxşı funksionallıq üçün 4-32 GB həcmə malik kartdan istifadə edin.

1. Telefonu üzə yuxarı saxlayın və yaddaş kartı saxlayıcısı boşalana kimi aləti dəliyə doğru basın və saxlayıcını çıxardın.



2. Kart tutucunu əlaqələr sahəsi üzə aşağı olacaq şəkildə qoyun və tutucunu telefona tərəf geri itəyin.



Telefonu doldurmaq


Telefonu necə doldurmayı öyrənin.

Telefonu USB adapteri ilə doldurmaq


Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırılmazdan əvvəl onu yenidən doldurmalı ola bilərsiniz.

Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin.

1. Əvvəlcə USB kabelini adapterə qoşun, adapteri divardakı enerji mənbəyinə taxın və kabelin mikro-USB sonluğunu telefona qoşun.



2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.



Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma zamanı istifadə edə bilərsiniz.

Tamamilə boş batareyanı doldurmağa başladığınızda ekran oyanana kimi başla düyməsi  yanıb-sönür və doldurulma gedişatı göstərilir.

Batareya tam boşaldıqda, telefondan istifadə etməyiniz onun 20 dəqiqəyə qədər doldurulması lazım gələ bilər. Doldurulma göstəricisi bu dəfə nümayiş olunmaya bilər.

★ **İşarə:** Divar rozetkəsi olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun müddət çəkə bilər.

Kompüterin işlək vəziyyətdə olmasını təmin edin.

Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə USB kabelini telefondan, sonra kompüterdən çıxardın.

Batareya dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışma və gözləmə rejimlərinin vaxtı normal vaxtdan xeyli qısadırsa, batareyanı dəyişdirmək üçün cihazı ən yaxın səlahiyyətli xidmət mərkəzinə aparın.

Telefonu simsiz doldurun

Kabellərdən istifadə etməyə ehtiyac yoxdur, sadəcə olaraq cihazınızı simsiz adapterin üzərinə qoyun və o, dərhal doldurulmağa başlayacaq.


Telefonun doldurulma sahələri və adapter bir-birinə toxunmalıdır, buna görə də, telefon və adapteri düzgün yerləşdirin. Telefon modellərinin hamısı bütün adapterlərlə uyğun gəlmir.

Nokia simsiz adapterləri, məsələn, simsiz doldurulma paneli DT-900 ayrıca satılır.

Naqilsiz doldurulma üçün yalnız Qi ilə uyğun adapterlərdən istifadə edin.

1. Simsiz adapter işlək vəziyyətdə olmalıdır.
2. Telefonunuzu simsiz doldurucuya elə yerləşdirin ki, doldurulma sahələri biri birinə toxunsun.
3. Batareya yüklənən kimi telefonunuzu adapterdən ayırın.

Yükləmə sahəsi işıqlanır.



⚠ Xəbərdarlıq: Adapter və cihaz arasında heç bir əşya olmadığını yoxlayın. Doldurulma sahəsinin yanında cihazın səthinə heç nə, məsələn, stikerlər yapışdırmayın.

Simsiz doldurulma haqqında ətraflı məlumat üçün adapterin istifadəçi təlimatını oxuyun.

Batareya

Batareyanızın qayğısına qalın, o, telefonunuzun həyat enerjisidir.

Telefonunuz daxili, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu telefon üçün nəzərdə tutulmuş adapterlərdən istifadə edin. Həmçinin telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən (daxil edilib) istifadə edə bilərsiniz.

Arxa qapağı açmağa və ya batareyanı çıxartmağa cəhd etməyin; cihazı zədələyə bilərsiniz. Batareyanın dəyişdirilməsi üçün onu yaxınlıqda yerləşən səlahiyyətli xidmət mərkəzinə aparın.

! Mühüm: Ancaq ixtisaslı işçilər və ya səlahiyyətli xidmət kanalları batareyanı əvəz etməlidir. Batareyanın icazəsiz əvəz edilməsi zəmanətinizi qüvvədən sala bilər.

İlk dəfə işə salmaq


Yeni telefonunuzdan necə istifadə etməyi öyrənin.

Yeni telefonunuza əla funksiyalar daxildir və onlar telefonu ilk dəfə işə saldığınızda quraşdırılacaq. Telefonunuzun hazır olması üçün bir neçə dəqiqə gözləyin.

Telefonu yandırmaq


Hazırsınız? Telefonunuzu yandırın və onu kəşf etməyə başlayın.

Telefon titrəyəne kimi işəsalma düyməsini basıb saxlayın.



Telefonu söndürmək

İşəsalma düyməsini basıb saxlayın və kilid ekranını aşağı çəkin.



Microsoft hesabı

Microsoft hesabı kompüter və ya telefonunuzdan vahid istifadəçi adı və parolu ilə Microsoft xidmətlərinə daxil ola bilərsiniz. Eyni istifadəçi adı və parolundan Xbox-da da istifadə edə bilərsiniz.

Microsoft hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:


- Mağazadan məzmun yükləyin.

- Əlaqələrin ehtiyat nüsxəsini çıxardın.
- Şəkilləri və sənədləri yükləyin, saxlayın və paylaşın.
- Telefonun SkyDrive-da ehtiyat nüsxəsini çıxardın.
- Xbox oyunları oynayın.
- Avatar və oyun nailiyyətlərinizi telefonunuzda baxın və telefonda oyun oynadıqda onları artırın.
- Find My Phone xüsusiyyəti ilə telefonunuzu izləyin və itmiş telefonu bloklayın.
- Əlaqələr mərkəzində sosial şəbəkə xidmətlərindən yeniliklər əldə edin.

Microsoft hesabı və xidmətləri haqqında ətraflı öyrənmək üçün www.windowsphone.com ünvanına daxil olun.

Microsoft hesabını yaratmaq

Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın.



Microsoft hesabı yaratmaq üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. İnterneta qoşula bilmirsinizsə, hesabı daha sonra da yarada bilərsiniz.


1. Telefona SIM kartını daxil edərək onu yandırın.
2. Telefonu quraşdırmaq üçün ekranda görünən təlimatlara əməl edin.
3. Microsoft hesabını yaradın və ya mövcud istifadəçi adı və parolu ilə daxil olun.

İlkin quraşdırma zamanı təcili yardım zəngi etmək üçün vurun: **Fövqəladə zəng**

Microsoft hesabını daha sonra yaratmaq üçün telefonunuzdan Microsoft proqramı və ya xidmətini açın. Yaxud başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin** vurun. Hesabınızı İnternetdə yaratmaq və ya parolunuzu sıfırlamaq üçün www.live.com ünvanına daxil olun.

Əlaqələri köçürmək

Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi, mesajlarınızı və şəkilləri köhnə telefonunuzdan asanlıqla köçürmək üçün Məlumatlarımı köçür proqramından istifadə edin. Proqram bütün telefon modelləri ilə işləməyə bilər.



★ **İşarə:** Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindədirsə yaxud əlaqələrinizin nüsxəsini artıq Microsoft hesabında çıxartmışınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə edə və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.

★ **İşarə:** Microsoft hesabı yaratdığınızda, əlaqələrinizin avtomatik olaraq nüsxəsi çıxarılır. Yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız əlaqələri bərpa etmək üçün eyni Microsoft hesabından istifadə edərək daxil olun. Daha sonra istədiyiniz ehtiyat nüsxəni seçə bilərsiniz.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil, telefonun yaddaşında saxlanmalıdır.

1. Köhnə telefonunuzda Bluetooth-u yandırın.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun:  **Məlumatlarımı köçür.**
3. **davam et** vurun və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən göstərişlərə əməl edin.

Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün göstərilməyə bilər.

Məzmunu Nokia Lumia-ya köçürmək

Məzmununu Nokia Lumia-ya köçürməyi öyrənin.

Nə quraşdırmaq istədiyinizdən və nə qədər məzmun köçürdüyünüzdən asılı olaraq köçürmə bir qədər çəke bilər.

Bəzi fayl formatları köçürülməyə bilər. Faylları köçürülə bilən formata çevirmək üçün bəzi üçüncü tərəf çeviricilər mövcud ola bilər.

Bu təlimatlar bütün telefon modellərinə və istehsalçılarına tətbiq edilməyə bilər.

Ətraflı məlumat üçün www.nokia.com/gb-en/switch-easy (yalnız ingilis dilində) ünvanına daxil olun.

Məzmununu əvvəlki Nokia telefonu və ya Apple Mac-dan köçürmək

Məzmununu əvvəlki Nokia telefonu və ya Nokia Lumia-dan necə köçürməyi öyrənin.

Məzmunu əvvəlki Nokia Lumia-dan köçürmək

Microsoft hesabından istifadə edərək əlaqələrinizi, təqvim və mətn mesajlarını əvvəlki Nokia Lumia-dan yeni Nokia Lumia-ya köçürün. Siz həmçinin SkyDrive istifadə edərək Office sənədlərini, yeni Nokia Lumia telefonuna asanlıqla köçürə və ya şəkilləri və videoları Windows Phone proqramı ilə köçürə bilərsiniz.

Məzmununuzu yeni Nokia Lumia-ya köçürmək üçün sizə Microsoft hesabı lazımdır.

Yeni Nokia Lumia telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, başla ekranında sola sürüşdürün,  **Parametrlər** > **E-poçt+hesablar** > **Hesab əlavə edin** vurun və ekranda göstərilən təlimatlara əməl edərək Microsoft hesabı yaradın.

1. Microsoft hesabında nəyin nüsxəsini çıxartmaq istədiyinizi seçmək üçün əvvəlki Nokia Lumia-da başla ekranında sola sürüşdürün və  **Parametrlər** > **Ehtiyat nüsxə** vurun.

Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.

2. Təzə Nokia Lumia-da Microsoft hesabınıza daxil olun və əlaqələriniz, təqvim və mətn mesajlarını avtomatik olaraq yeni Nokia Lumia-ya köçürülür.

Office sənədlərini köçürmək

Əvvəlki Nokia Lumia-da  **Office** > **SkyDrive** vuraraq Office sənədlərinizi SkyDrive-da saxlayın. Yeni Nokia Lumia-da sənədlərə daxil olmaq üçün  **Office** > **SkyDrive** vurun.

Məzmunu Symbian və ya S40 telefonundan köçürmək

Məzmununu Symbian və ya S40 telefonundan Nokia Lumia-ya köçürmək üçün Nokia Suite-dən istifadə edin.

Kompüterinizdə ən son Nokia Suite quraşdırıldığını yoxlayın. Siz onu www.nokia.com/nokiasuite ünvanından yükləyə bilərsiniz.

1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.

2. Kompüterdə Nokia Suite-ni açın.

3. Seçin: **Məzmunu Nokia Lumia-ya köçür**. Sizin fayllarınız bura köçürülüb: SkyDrive.

4. Nokia Lumia-da fayllara daxil olmaq üçün  **Office** > **SkyDrive** vurun və telefonda göstərilən təlimatlara əməl edin. Həmçinin SkyDrive proqramını Mağaza-dan yükləyə bilərsiniz.

Məzmunu Apple Mac-dan köçürmək

Məzmununuzu Apple Mac-dan köçürmək üçün Microsoft hesabınızdan istifadə edin.

1. Mac-da www.live.com ünvanına daxil olun və Microsoft hesabı ilə giriş edin.

2. **SkyDrive** seçin və köçürmək istədiyiniz faylları Mac-dan SkyDrive-a çəkib gətirin.

3. Telefonunuzda fayllara daxil olmaq üçün  **Office** > **SkyDrive** vurun və telefonda göstərilən təlimatlara əməl edin.

Məzmunu Android telefonundan köçürmək

Məzmununu Android telefonundan Nokia Lumia-ya köçürməyi öyrənin.

Şəkilləri və videoları Android telefonundan köçürmək

Şəkilləri və videoları Android telefonunuzdan kompüterinizə köçürün və onları çəkib Nokia Lumia-ya gətirin.

1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. İstədiyiniz məzmunu kompüterinizə sinxronlaşdırmaq üçün uyğun Android sinxronlaşma proqramından istifadə edin. Faylları sinxronlaşdırdığınız qovluğu qeyd edin.
3. Sinxronlaşma tamamlandıqda Nokia Lumia-nı kompüterə qoşun. Telefonunuz kompüterinizdə ayrıca qurğu kimi görünür.
4. Elementləri telefonunuzda **Pictures** və **Videoların** altqovluqlarına çəkib gətirin. Elementləri düzgün altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.

Outlook məlumatını Android telefonundan köçürmək

Outlook əlaqələrini, təqvim elementlərini və tapşırıqları Android telefonunuzdan Nokia Lumia-ya köçürmək üçün Microsoft hesabınızdan istifadə edin.

1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Kompüterinizdə əlaqələri, təqvim elementlərini və tapşırıqları Android telefonundan kompüterə sinxronlaşdırmaq üçün Android telefonu üçün sinxronlaşma proqramından istifadə edin və sinxronlaşma proqramının Outlook-a sinxronlaşdırmasını təyin edin.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-a əlavə edin. **www.office.microsoft.com** ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfigurasiya etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmunun Microsoft hesabında görünməsi bir qədər çəka bilər.
5. Məzmunu yeni telefona idxal etmək üçün siz Microsoft hesabınızla daxil olmalısınız. Telefonunuzda hesab yaratmaq üçün **Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin** vurun və ekranda görünən təlimatlara əməl edin.

Əlavə məlumat üçün **www.windowsphone.com** ünvanına daxil olun və Outlook əlaqələrini və təqvimi Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.

Office sənədlərini Android telefonundan köçürmək

Office sənədlərini Android telefonundan köçürmək üçün Microsoft hesabından və SkyDrive istifadə edin.

1. Android telefonunu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin və telefonunuzda tələb olunduqda **Kütləvi yaddaş** seçin.
2. Faylları çəkib kompüterinizə gətirin. Faylları saxladığınız qovluqları qeyd edin.
3. Kompüterinizdə **www.live.com** ünvanına daxil olun və Microsoft hesabı ilə giriş edin.
4. Microsoft hesabınızda **SkyDrive** seçin və istədiyiniz faylları kompüterinizdən SkyDrive-a çəkib gətirin.
5. Nokia Lumia-da fayllara daxil olmaq üçün **Office > SkyDrive** vurun və telefonda göstərilən təlimatlara əməl edin.

Məzmunu iPhone-dan köçürmək

Məzmununu iPhone-dan Nokia Lumia-ya köçürməyi öyrənin.

Şəkilləri və videoları iPhone-dan köçürmək

Şəkilləri və videoları iPhone-dan kompüterinizə köçürmək üçün USB kabelindən istifadə edin və onları çəkib Nokia Lumia-ya gətirin.

1. iPhone-ı kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Şəkilləri və videoları kompüterinizə uyğun proqram ilə köçürün, məsələn, Windows 7-də AutoPlay.
3. Nokia Lumia-nı kompüterə qoşun. Telefon kompüterinizdə ayrıca qurğu kimi görünür.
4. Elementləri telefonunuzda **Pictures** və **Videoların** istədiyiniz altqovluqlarına çəkib gətirin.

Elementləri düzgün altqovluqlara köçürün. Əks təqdirdə, onları telefonunuzda görə bilməyəcəksiniz.

★ **İşarə:** Həmçinin iTunes-dan şəkilləri, videoları və musiqini Windows Phone proqramı ilə köçürə bilərsiniz. Windows PC-də ən son versiyanı yükləmək və quraşdırmaq üçün www.windowsphone.com ünvanına daxil olun. Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

Əlaqələri və təqvimini iPhone-dan köçürmək

Əlaqələrinizi və təqvimini iTunes ilə iPhone-dan Outlook-a sinxronlaşdırın və Microsoft hesabından istifadə edərək onları Nokia Lumia telefonunuza köçürün.

Məzmununuzu Nokia Lumia-ya köçürmək üçün sizə Microsoft hesabı lazımdır. Kompüterinizdə iTunes və Microsoft Outlook Hotmail Connector-un quraşdırıldığını yoxlayın. Microsoft Outlook Hotmail Connector-u quraşdırmaq üçün www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfigurasiya etməli ola bilərsiniz.

1. iTunes-i açın.
2. iPhone-ı kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
3. İstədiyiniz məzmunu iPhone-dan Outlook-a sinxronlaşdırın.
4. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-a əlavə edin.
5. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın.


Məzmunun Microsoft hesabında görünməsi bir qədər çəka bilər.

6. Telefonunuzda hələki Microsoft hesabı qurulmayıbsa, məzmunu Nokia Lumia-ya köçürmək üçün başla ekranında sola sürüşdürün,  **Parametrlər > E-poçt+hesablar > Hesab əlavə edin** vurun və ekranda göstərilən təlimatlara əməl edərək Microsoft hesabı yaradın.

Düymələri və ekranı kilidləmək


Telefonunuz cibinizdə və ya çantanızda olduqda təsadüfən zəng edilməsinin qarşısını almaq istəyirsiniz?

İşəsalma düyməsinə basın.



Düymələrin və ekranın kilidini açın.

İşəsalma düyməsini basın və ekran kilidini yuxarı çəkin.



★ **İşarə:** İşəsalma düyməsini basmaq əvəzinə iki dəfə toxunuş aktivdirsə, ekrana iki dəfə vura bilərsiniz. İki dəfə toxunuş rejimini yandırmaq üçün **Parametrlər > Kilid ekranı > Parametrlər > toxunuş** vurun və **Telefonu oylatmaq üçün iki dəfə vurun** parametrini **Aktiv** təyin edin.


Düymələr və ekranın avtomatik kilidlənməsini təyin edin.

Başlanğıc ekranında sola vurub **Parametrlər > Kilid ekranı > Ekran işində fasilə** vurun və düymə və ekranın avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.

Qulaqlığı qoşmaq

Sevimli musiqinizdən zövq alın və ya zəng zamanı əllərinizdən istifadə edin.

Telefonunuza qulaqlığı qoşun.




Signal yaradan məhsulları qoşma bu cihaza zərər verə bilər. Heç bir elektrik mənbəyini audio konnektora qoşma. Bu cihazla istifadə edilməsi təsdiq edilənlərdən başqa cihazı və ya qulaqlığı audio konnektora qoşduqda, səs səviyyəsinə xüsusi diqqət yetir.

Səs səviyyəsini dəyişmək

Səs-küylü mühitlərdə telefonun zəngini eşitməkdə çətinlik çəkirsiniz yaxud zənglər çox gürdür? Səs səviyyəsini istəyinizə görə dəyişə bilərsiniz.

Səs düymələrindən istifadə edin.



Səs səviyyəsi düymələri bütün səslərə, həmçinin signal və xatırladıcılara nəzarət edir.

- ★ **İşarə:**Səs səviyyəsini dəyişdikdə telefonu titrəmə, səssiz və ya normal rejimə də dəyişmək olar. Ekranın yuxarisında səs səviyyəsinə nəzarət panelində vurun (🔇), (🔊) və ya (🔊). Mövcud seçimlər rejim parametrlərinizdən asılı ola bilər. Parametrləri dəyişmək üçün başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər > Zəng melodiyaları+səslər** vurun.

Telefonunuzda göstərilən nişanlar

Ekranın yuxarisindəki status zolağı cari vaxtı, batareya və signalın gücünü və s. göstərir.

- ★ **İşarə:**Gizli nişanlara baxmaq üçün vəziyyət zolağına vurun.



Signal gücü

-  Batareya gücünün səviyyəsi
-  Batareya yüklənir.
-  Batareyaya qənaət rejimi aktivdir.
-  Zəngləriniz digər nömrəyə və ya səsli poçtunuza yönəldilir.
-  Telefonunuzda SİM kart yoxdur.
-  SİM kartınız kilidlənib.
-  Telefonunuza Bluetooth cihazı qoşulub.
-  Wi-Fi qoşulması mövcuddur.
-  Wi-Fi qoşulması aktivdir.
-  Proqram və ya xidmət yeriniz haqda məlumatdan istifadə edir.
-  Telefonunuz rəqəmlərdədir və daxili mobil şəbəkədə deyil.
-  Titrəmə rejimi aktivdir.
-  Uçuş rejimi aktivdir.
-  Səssiz rejim aktivdir.

Tək hərflər, bir neçə hərf yaxud hərf və rəqəmlərin qarışığı hazırda qoşulduğunuz mobil şəbəkənin növünü göstərir. **3G**, məsələn, və ya **H** və ya yüksək sürətli bağlantıları göstərmək üçün **H⁺**.

Nişanlar region və şəbəkə xidməti təminatçısından asılı olaraq fərqlənir.

Yeni telefonunuzdan maksimum şəkildə istifadə etməyi öyrənin.

Telefonunuzla tanış olun

Telefonunuzun iki görünüşü var və sizi nə baş verdiyinə dair məlumatlandırır.



Başlama ekranı və proqramlar menyusuna keçmək üçün sola və ya sağa sürüşdürün.

Başlama ekranı: Animasiyalı və canlı lövhələr cavabsız zəngləri və alınmış mesajları, ən son xəbərləri və hava proqnozlarını və s. göstərir.

Siz lövhəciklərin ölçüsünü dəyişə və onları yenidən təşkil edə, əlaqələri, proqramları, axınları, poçt qutularını, veb-saytları və digər istədiyiniz elementləri bura daxil edə bilərsiniz. Daxil edilmiş əlaqələrin yeniləmələri lövhəcikdə göstərilir və siz onların detallarına birbaşa başlama ekranında baxa bilərsiniz.

Proqramlar menyusunu: Bütün proqramlarınız burada səliqə düzülüb.


Çoxlu proqramınız var? Axtarış etmək üçün vurun.

Bu cihazdakı proqram təminatına Microsoft Corporation və ya onun törəmə şirkətlərinə aid Nokia tərəfindən lisenziya verilmiş proqram daxildir. Windows Phone proqramının lisenziya şərtlərinə daxil olmaq üçün **Parametrlər** > **Sistem haqqında** seçin. Lütfən şərtləri oxuyun. Nəzərə alın ki, proqramdan istifadə edərək siz şərtləri qəbul edirsiniz. Əgər şərtləri qəbul etmirsinizsə, cihaz və ya proqramdan istifadə etməyin. Əvəzində, Nokia və ya cihazı satın aldığınız tərəflə əlaqə saxlayın və onun geri qaytarma siyasətini öyrənin.

Görünüşlər arasında keçid

Əgər başlama ekranında istədiyiniz proqramlarınızdan bəziləri yoxdursa, onları proqramlar menyusunda tapa bilərsiniz.


Görünüşlər arasında keçmək üçün sadəcə sola və ya sağa sürüşdürün.



Proqramlar arasında keçid

← basıb saxlayın, istədiyiniz proqrama tərəf sürüşdürüb proqramın üzərinə vurun.

★ İşarə: Proqramı bağlamaq üçün ⊗ vurun.



Fonda işləyən proqramlara baxın.


Başlama ekranında sola sürüşdürün və ⚙️ Parametrlər vurun. Sola keçin və Fon tapşırıqları vurun.

Toxunuş ekranından istifadə

Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.


1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.
2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.

- ★ **İşarə:** Hətta əlcəklərinizi geyinərək telefonunuzdan istifadə edə bilərsiniz. Başlama ekranında sola vurun və **Parametrlər > toxunuş** vuraraq **Toxunuş həssaslığı** seçimini **Yüksək** kimi dəyişin.
- ★ **Nümunə:** Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun. Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və müvafiq seçimi edin.




Elementi çəkmək üçün ona vurub saxlayın

Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayıb, sonra ekranda sürüşdürün.




Sürüşdürmə

Barmağınızı ekrana qoyun və onu arzu edilən istiqamətdə sürüşdürün.




- ★ **Nümunə:** Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif görünüşlərə keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə nəzərdən keçirmək üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin və çəkin. Sürüşdürməni dayandırmaq üçün ekrana vurun.



Böyütmək və ya kiçiltmək

2 barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq barmaqlarınızı bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.



❗ **Mühüm:** Ekranın cızılmasının qarşısını alın.

★ **İşarə:** Telefonu 90 dərəcə çevirdiyinizdə ekran avtomatik fırlanır. Ekranı cari istiqamətə kilidləmək üçün başla ekranında sola sürüşdürün və **Parametrlər > Ekranın döndərilməsi** vurun. **Avtofırlatma ekranı** seçimini **Qeyri-aktiv**  kimi dəyişin.

Telefondan rahatlıqla istifadə etmək

Kiçik mətn və ya tutqun şəkillərlə mübarizə aparırsınız? Şriftləri böyüdün və ekrana baxışı asanlaşdırın. Telefonunuzdan teleks cihazı (TTY/TDD) ilə birlikdə istifadə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun.
2. Vurun: **Giriş asanlığı**.

Şrift ölçüsünü dəyişmək


Mətn ölçüsü sürüşdürücüsünü çəkin.

Yüksək kontrastı aktivləşdirmək

Yüksək kəskinlik keçin **Aktiv** .

Ekranı böyütmək

Ekran böyüdücüsü seçimini **Aktiv**  olaraq təyin edin və 2 barmağınızla ekrana iki dəfə vurun. Böyüdücüdən istifadə edərkən ekranda hərəkət etmək üçün 2 barmağınızdan istifadə edin. Böyütməni dayandırmaq üçün 2 barmağınızla ekrana iki dəfə vurun.



Telefondan TTY/TDD ilə istifadə etmək

TTY/TDD rejimi seçimini **Dolu** kimi dəyişin.

Mövcud TTY/TDD rejimləri şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

Telefondan uçuş rejimində istifadə

Zəng etmək və ya zəng qəbul etmək istəmədiyiniz yerlərdə uçuş rejimini aktivləşdirsəniz belə, musiqi, videolar və oflayn oyunlara daxil ola bilərsiniz.

Uçuş rejimi mobil şəbəkə ilə bağlantıları bağlayır və telefonunuzun simsiz funksiyalarını söndürür. Cihazınız tərəfindən dəstəklənsə, cihazın NFC ödənişi və bilet funksiyası aktiv qala bilər. Verilmiş təlimatlara və təhlükəsizlik tələblərinə (məsələn, təyyarədə) və müvafiq qanunlara və qaydalara əməl edin. İcazə verildikdə, siz Wi-Fi şəbəkəsinə qoşula, məsələn, İnternetə baxa və ya uçuş rejimində Bluetooth-u və NFC paylaşımını yandıra bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər > Uçuş rejimi** vurun.
2. **Status** seçimini **Aktiv**  kimi dəyişin.

Səs ilə telefonu idarə etmək

Əlləriniz doludur və telefondan istifadə etməlisiniz? Siz zəng etmək, mətn mesajı yazmaq, vebə axtarmaq və ya proqramı açmaq üçün öz səsindən istifadə edə bilərsiniz.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

1.  düyməsini basıb saxlayın.
2. Üzünüz telefona səs əmrini söyləyin.

★ **Nümunə:** Qrafikinizi yoxlamaq üçün **Open calendar** söyləyin.

Telefonu fərdiləşdirmək

Başlanğıc ekranını necə fərdiləşdirməyi və zəng melodiyalarını dəyişdirməyi öyrənin.



Başlanğıc ekranını fərdiləşdirmək

Ən çox istifadə etdiyiniz proqramları başlanğıc ekranında görmək istəyirsiniz? Sevimli proqramlarınızı, veb-saytları və sairəni başlama ekranına əlavə edə və ya lövhəciklərin istədiyiniz kimi ölçüsünü dəyişə bilərsiniz.

1. Proqramı əlavə etmək üçün sola vuraraq proqramlar menyusuna keçin.
2. Proqrama vurub saxlayın və sonra **Başlanğıca daxil et** seçiminə vurun.

Əlaqəni əlavə etmək

 **Əlaqələr** vurun, əlaqəyə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.


Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir və siz onlara birbaşa olaraq başlama ekranından zəng edə bilərsiniz.

Veb-saytı əlavə etmək

Veb-sayta daxil olun və **••• > Başlanğıca daxil et** vurun.

Lövhəciyi yerini dəyişmək

Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.



Lövəciyi silmək və ya ölçüsünü dəyişmək

Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.

Lövəçiklər kiçik, orta və ya böyük ölçülü ola bilər. Lövəçik nə qədər böyük olarsa, bir o qədər çox məlumat göstərir.



Silmək üçün lövhəciyə vurub saxlayaraq ✕ vurun.

Parıltı ekran parametrlərini dəyişmək

Telefonunuz həmişə xidmətinizdə olsun. Telefonunuz gözləmə rejimində olduqda, ekran sönlü olduqda belə vaxtı yoxlaya bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Parıltı** vurun.

2. **Parıltı ekranı** seçimini **həmişə aktiv** kimi dəyişin.


★ **İşarə:** Hətta işəsalma düyməsi əlçatan olmadıqda belə, məsələn, telefon avtomobil saxlayıcısında olduqda, telefonu gözləmədən çıxartmaq asandır. Sadəcə ekrana iki dəfə vurun.

İki dəfə vurmanı yandırmaq/söndürmək

Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **toxunuş** vurun. **Telefonu oyatmaq üçün iki dəfə vurun** seçimini **Aktiv**  və ya **Qeyri-aktiv**  kimi dəyişin.

Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq

Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya nə isə başqa bir şey etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə verə bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri başlama ekranına əlavə edin.



1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun.

2. Vurun: **Uşaq otağı**.

3. Uşaqların istifadə edəcəyi məzmunu seçin. Həmçinin onların sizin başlama ekranınıza daxil olmalarının qarşısını almaq üçün parol da qoya bilərsiniz.

★ **İşarə:** Uşaqlara öz ekranlarını necə fərdiləşdirə biləcəklərini göstərin. Məsələn, arxa plan şəklini dəyişmək üçün **Fərdiləşdir** seçiminə vurun. Başlama ekranında siz normal qaydada lövhəciklərin yerini və ölçüsünü dəyişə bilərsiniz.

★ **İşarə:** Uşaqlara proqram daxili satınalmalar etməyə, məsələn, oyun xalları almağa icazə vermək üçün Pul kisəsi PIN kodunu seçin. Hər dəfə satın aldıqda Pul kisəsi PIN kodunu daxil etmək tələb olunur. Pul kisəsi PIN kodunu təyin etmək üçün başlama ekranında sola sürüşdürün və **Pul kisəsi** > ... > **Parametrlər+PIN** vurun. Bəzi satınalmalar bütün yaşlar üçün mümkün olmaya bilər.

Öz başlama ekranınıza daxil olmaq

İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarı sürüşdürün. Parol təyin etməsənizsə, onu daxil edin.

Uşağın başlama ekranını geri qayıtmaq

Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı sürüşdürün.

Uşağın başlama ekranını söndürmək

Öz başlama ekranınızda sola vurub **Parametrlər** seçiminə vurun və **Uşaq otağı** seçimini **Qeyri-aktiv**  olaraq təyin edin.

Mövzunu dəyişdirmək

Siz ekran rənglərini zövqünüzdə və əhvalınıza görə dəyişə bilərsiniz.


1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Mövzu** vurun.
2. Vurun: **Fon** və ya **Vurğulama rəngi**.

Rəng profilini dəyişmək

Ekranın dolğunluğunu və rəng temperaturunu tənzimləmək üçün **Parametrlər** > **display** > **Lumia rəng profili** > **tənzimlə** vurun.

Kilid ekranını fərdiləşdirmək

Kilid ekranınızın özünəməxsus görünməsini istəyirsiniz? Məsələn, fona öz şəklinizi əlavə edə bilərsiniz.



Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Kilid ekranı** vurun.

- ★ **İşarə:** Siz kilid ekranında hansı proqram bildirişlərini, məsələn, cavabsız zəng və ya yeni mesajları görməyi seçə bilərsiniz. Sadəcə olaraq bildiriş zolağına vurun və əlavə etmək istədiyiniz proqramı seçin.

Fon şəklini dəyişmək

Şəkli dəyişdir vurun, şəkli seçin, yerləşməsi üçün onu nizamlayın və **✓** vurun.

- ★ **İşarə:** Eləcə də, kilid ekranınızda Bing-dən şəkillərin dəyişməsini seçə bilərsiniz. **Fon** seçimini **Bing** kimi dəyişin.

Musiqi səsləndikdə ifaçını göstər

Musiqi ifa olunarkən ifaçını göstər seçimini **Aktiv**  kimi dəyişin.

Telefonun melodiyalarını fərdiləşdirmək

Siz telefonunuz üçün ən yaxşı melodiyaları seçə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Zəng melodiyaları+səs** vurun.
2. Dəyişmək istədiyiniz zəng melodiyası və ya signalı və melodiyanı seçin.

Kompüterinizdən telefona yeni zəng melodiyaları əlavə etmək

SB kabeli ilə telefonunuzu kompüterə qoşun və kompüterinizin fayl menecerindən istifadə edərək istədiyiniz mahnını telefonun zəng melodiyası qovluğuna köçürün.

Mahnını zəng melodiyası kimi qurmaq üçün **Zəng melodiyaları+səslər** görünüşündə **Zəng melodiyası** vurun və **Fərdi** menyusunda mahnını seçin.

Mahnı rəqəmsal hüquqların idarə edilməsi (DRM) ilə qorunursa və həcmi 30 MB-dan azdırsa, onu zəng melodiyası kimi istifadə edə bilərsiniz.

★ **İşarə:** Öz unikal zəng melodiyanızı yaratmaq istəyirsiniz?  **Mağaza** vurun və Zəng melodiyası yaradıcısı proqramını yükləyin.

Kompüterinizdə Windows Vista, Windows 7 və ya Windows 8 quraşdırılmış olmalıdır.

Audio təcrübənizi təkmilləşdirmək

Musiqi təcrübənizdən maksimal şəkildə istifadə edin və musiqi və videolarınızın səsini təkmilləşdirin.


1. Uyğun gələn naqilli qulaqlıqları qoşun.
2.  **Parametrlər > audio** vurun.
3. Musiqi melodiyasını tənzimləmək üçün **ekvalayzer** sürüşdürün və bəyənməniyə görə diapazonları dartın. Həmçinin əvvəlcədən qurulan ekvalayzer rejimlərindən birini seçə bilərsiniz.
4. Bütün musiqi və video yazılar üçün daha uyğun səsləndirilmə dərəcəsini təyin etmək üçün sola **genişləndirmələr** üzərinə sürüşdürün və **Audio düzləndirmə** parametrlərini **İşə sal**  kimi dəyişin.
5. İstənilən stereo qulaqlıqlarla daha zəngin və dolğun audio səsləndirməni əldə etmək üçün **Dolby Headphone** parametrlərini **İşə sal**  kimi dəyişin.

Audio fərdiləşdirməsi FM radioya qulaq asanda tətbiq olunmur.

Telefonu səssiz etmək

Səssiz rejimi yandırdıqda bütün zəng melodiyaları və zəngli saatlar səssiz ediləcək. Bundan, məsələn, kinoteatrdə və ya iclasda olarkən istifadə edin.

1. Ekranın yuxarisında səs səviyyəsini görmək üçün səs səviyyəsi düyməsini basıb  vurun.



Səssiz rejim  aktivdir. Telefonunuzu titrəməyə qoymusunuzsa, səssiz rejim əvəzinə titrəmə rejimi  aktivdir.

2. Telefonun titrəməsini istəyirsinizsə, başlanğıc ekranında sola sürüşdürün və  **Parametrlər > Zəng melodiyaları+səsler** vuraraq **Titrəmə** seçimini **Aktiv**  edir.

Telefonun idarəetmə rejimini qurmaq

İdarəetmə rejimi avtomobili idarə edərkən diqqətin yayınmasını azaltmağa və diqqəti yola cəmləməyə kömək edir.


1. Başlanğıc ekranında sola sürüşdürün və vurun:  **Parametrlər > İdarəetmə rejimi > Növbəti**.
2. Telefonun zəngləri qəbul etməməsi üçün **Zənglərə əhəmiyyət vermə** parametrini **Aktiv**  təyin edin. Telefonun mesajları qəbul etməməsi üçün **Mətnlərə əhəmiyyət vermə** parametrini **Aktiv**  təyin edin.
3. Vurun: **Növbəti**.
4. Zəng və ya mesaj gələrkən, nə üçün cavab verə bilmədiyinizə dair avtomatik mətn mesajı göndərmək üçün **Zənglərə mətn cavabları**, **Mətnlərə mərn cavabları** və ya hər ikisini **Aktiv**  təyin edin. Mesajı redaktə etmək üçün mətn xanasına vurun.
5. **Növbəti > Cihaz əlavə edin** vurun və avtomobili idarə edərkən qoşulduğunuz Bluetooth cihazına, məsələn, qulaqlığa vurun.

Telefon və əlavə edilmiş Bluetooth cihazı qoşulduqda idarəetmə rejimi avtomatik başlayır.

Ekran təsvirini çəkmək

Başlanğıc ekranınızı fərdiləşdirməyi tamamlamısınız və əl işinizi paylaşmaq istəyirsiniz? Siz ekranın şəklini çək və onu dostlarınıza göndərə bilərsiniz.

1. İşəsalma düyməsini və başlama düyməsini  eyni vaxtda basıb saxlayın.



2. **Şəkillər > Albomlar > Ani görüntülər** vurun.
3. Göndərmək istədiyiniz ekran təsvirinə vurub saxlayın və **Paylaş...** vurun.

Batareya müddətini uzatmaq

Sizə lazım olan batareya müddətini əldə edərkən telefondan optimal şəkildə istifadə edin. Telefonunuzda enerjiyə qənaət etmək üçün bir sıra üsul var.

Enerjiyə qənaət etmək üçün:

Simsiz doldurulma	Həmişə batareyanı tamamilə doldurun.
Yalnız sizə lazım olan səsləri seçin	Lüzumsuz səsləri, məsələn, düymə basımı səslərini səssiz edin.
Naqillli qulaqlıqlardan istifadə edin	Dinamik əvəzinə naqillli qulaqlıqlardan istifadə edin.
Batareyaya qənaətdən istifadə edin	- Siz telefonu batareyanın doldurulma səviyyəsi aşağı olduqda avtomatik olaraq enerjiyə qənaət etməyə qura bilərsiniz. Batareyanın vəziyyətini yoxlamaq və batareyaya qənaət rejimini aktivləşdirmək üçün başlama ekranında sola sürüşdürüb  Parametrlər > Batareya qənaəti vurun. - Telefonunuz batareyaya qənaət rejiminə keçdikdə digər proqramların hamısının parametrlərini dəyişmək mümkün olmaya bilər. - Batareya qənaət rejiminin nə vaxt aktivləşdirilməsini seçmək olar. Vurun: Təkmil.
Telefonun ekran parametrlərini dəyişmək	- Ekranın qısa müddətdən sonra sönməsini təyin edin. Başlama ekranında sola sürüşdürün və  Parametrlər > Kilid ekranı > Ekran işində fasilə vurun. - Parıltı parametrlərini dəyişin. Telefonu hərəkət etdirərkən vaxt və bildirişlərə nəzər yetirmək üçün başlama ekranında sola çəkin,  Parametrlər > Parıltı vurun və Parıltı ekranı seçimini cəld baxış kimi dəyişin. Parıltı-i söndürmək üçün Parıltı ekranı parametrini Qeyri-aktiv təyin edin. - Telefonunuzu yalnız lazım olduqda oyatmaq üçün iki dəfə vurun. Bu funksiyayı söndürmək üçün başlama ekranında sola sürüşdürün və  Parametrlər > toxunuş vuraraq, Telefonu oyatmaq üçün iki dəfə vurun parametrini Qeyri-aktiv  təyin edin.
Ekran aydınlığını azaltmaq	Başlama ekranında sola sürüşdürün və  Parametrlər > Parlaqlıq vurun. Avtomatik tənzimlə-nin Qeyri-aktiv  -a dəyişdiyinə əmin olun. Səviyyə parametrini Zəif və Avtomatik tənzimlə parametrini Aktiv  təyin edin.

- Batareya qənaəti aktiv olanda ekranın parlaqlığını azaltmaq üçün başlama ekranında sola çəkin,  **Parametrlər > display** vurun və **Batareya Qənaəti** aydınlıq seçimini **Aktiv** -a dəyişin.

Proqramların fonda icrasını dayandırın

- İstifadə etmədiyiniz bütün proqramları bağlayın. Proqramların əksəriyyətini bağlamaq üçün basın: .
- Bəzi proqramlar lüzumsuz olaraq arxa planda işləyir. Başlama ekranında sola sürüşdürün,  **Parametrlər** vurun, **Proqramlar** seçin və **Fon tapşırıqları** vurun. Bloklamaq istədiyiniz proqrama vurub **Blokla** vurun.

Seçim əsasında məkan xidmətlərindən istifadə edin

Əgər siz məkan xidmətlərini aktiv vəziyyətdə saxlamaq istəyirsinizsə, lakin qeydiyyat xidmətlərindən istifadə etmək istəmirsinizsə, sola çəkin və  **Parametrlər** vurun. **Proqramlar**-a keçin, **Əlaqələr** vurun və **Yerimdən istifadə et** seçimini **Qeyri-aktiv** -a dəyişin.

Şəbəkə bağlantılarından seçim əsasında istifadə edin

- Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt qutusunda **••• > Parametrlər > Sinxronlaşma parametrləri** vurun və parametrləri **Yeni məzmun yüklə** kimi dəyişin.
- Bluetooth-u yalnız ehtiyac olduqda aktivləşdirin.
- NFC-ni yalnız lazım olduqda yandırın. toxun+göndər funksiyasını söndürmək üçün başlama ekranında sola sürüşdürüb  **Parametrlər > toxun+göndər** vurun və **NFC paylaşması** seçimini **Qeyri-aktiv** -a dəyişdirin.
- İnterneta qoşulmaq üçün mobil məlumat qoşulması əvəzinə Wi-Fi qoşulmasından istifadə edin.
 - ★ **İşarə:**Hətta telefonun ekranı söndükdə belə Wi-Fi qoşulmasını aktiv saxlamaq üçün sola sürüşdürün və  **Parametrlər > Wi-Fi > Təkmil** vurub **Ekran fasiləsi olanda Wi-Fi-i yanılı saxla** qeyd xanasına vurun.
- Telefonunuzun mümkün simsiz şəbəkələri axtarmasını dayandırın. Başlama ekranında sola sürüşdürüb  **Parametrlər > Wi-Fi** vurun və **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  təyin edin.
- Telefonunuzun oyunlara qoşulmasını dayandırın. Başlama ekranında sola sürüşdürüb  **Parametrlər** vurun, **Proqramlar** seçin, **Oyunlar** vurub bütün müvafiq parametrləri qeyri-aktiv edin.

- Musiqiyə qulaq asır və ya telefonunuzdan başqa formada istifadə edirsinizsə, lakin zəng etmək və qəbul etmək istəmirsinizsə, Uçuş rejimi ni aktivləşdirin.

Məlumat rouminqi xərclərinə qənaət

Telefon xərclərinizə qənaət etmək istəyirsiniz? Mobil məlumat parametrlərini dəyişərək məlumat rouminqi xərclərini azalda bilərsiniz. Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir. Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırabilir. Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif və ya istifadəyə görə tarif tətbiq edə bilər. Optimal qoşulma üsulundan istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt yükləmə parametrlərini dəyişin.

Ümumiyyətlə Wi-Fi qoşulmasından istifadə mobil məlumat qoşulması ilə müqayisədə daha sürətli və ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoşulmasından istifadə mümkündürsə, telefonunuz Wi-Fi qoşulmasından istifadə edir.

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** vurun.

1. Vurun **Wi-Fi**.
2. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.
3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasını bağlamaq

Mobil vurun **Məlumat bağlantısı** və **Qeyri-aktiv** keçirdin.

★ **İşarə:**Məlumat istifadəinizi həmçinin Data Sense proqramı ilə izləyə bilərsiniz.

Məlumat rouminqini dayandırmaq

Mobil vurun **Məlumat rouminqi seçimləri** və **Rouminq etmə** keçirdin.

★ **İşarə:**Səyahət zamanı məlumat rouminqi xərclərinə qənaət etmək üçün səyahətdən əvvəl yeni xəritələri telefonunuzda saxlayın və xəritələrdən oflayn istifadə edin. Telefonunuzun yaddaşı azalıbsa, bəzi xəritələri telefondan silə bilərsiniz.

Poçt yüklənməsini mexaniki qurmaq

Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt qutusunda **•••** > **Parametrlər** > **Sinxronlaşma parametrləri** vurun və parametrləri **Yeni məzmun yüklə** kimi dəyişin.

Mətni yazmaq


Telefonunuzun klaviaturası ilə sürətlə və asanlıqla mətn yazmağı öyrənin.

Ekran klaviaturasından istifadə

Ekran klaviaturası ilə yazmaq asandır və əyləncəlidir. Siz klaviaturadan telefonu portret və ya albom rejimində tutarkən istifadə edə bilərsiniz.

Mətn xanasına vurun.

- 1 Simvol düymələri
- 2 Shift düyməsi
- 3 Rəqəmlər və simvol düyməsi
- 4 Dil düyməsi
- 5 Emosiya işarəsi düyməsi
- 6 Boşluq düyməsi
- 7 Enter düyməsi
- 8 Geriyə boşluq düyməsi



Klaviaturanın düzüümü müxtəlif proqramlarda və dillərdə fərqli ola bilər. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir. Nümunədə İngilis dili üzrə klaviatura göstərilir.


Böyük və kiçik hərflər arasında keçid

Shift düyməsinə vurun. Caps lock rejimini yandırmaq üçün düyməyə iki dəfə vurun. Normal rejimə geri qayıtmaq üçün yenidən shift düyməsinə vurun.

Rəqəm və ya xüsusi simvolu yazmaq

Rəqəmlər və simvol düyməsinə vurun. Digər xüsusi simvollara baxmaq üçün shift düyməsinə yenidən vurun. Bəzi xüsusi simvol düymələrində daha çox simvol olur. Digər simvollara baxmaq üçün simvol və ya xüsusi simvola vurub saxlayın.

- ★ **İşarə:** Cümlənin sonuna nöqtə qoymaq və yeni cümləyə başlamaq üçün boşluq düyməsinə iki dəfə vurun.
- ★ **İşarə:** Nömrə və ya xüsusi simvolu tez yazmaq üçün rəqəm və simvol düyməsinə basıb saxlayarkən əlinizi simvola doğru sürüşdürün və barmağınızı qaldırın.



Mətni köçürmək və ya əlavə etmək

Sözə vurun, köçürmək istədiyiniz hissəni seçmək üçün dairəni sözün ətrafında çəkin və **(B)** vurun. Mətni əlavə etmək üçün **(A)** vurun.

Simvola vurğu əlavə etmək

Simvola vurub saxlayın və vurğulu simvolu seçin.

Simvolu silmək


Geri boşluq düyməsinə vurun.

Yazı dilləri arasında dəyişiklik etmək

Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir.

Kursoru hərəkət etdirmək

Kursoru görəne kimi mətnə vurub saxlayın. Barmağınızı qaldırmadan kursoru istədiyiniz yerə aparın.



Klaviatura söz təkliflərindən istifadə

Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir neçə dildə mövcuddur.

Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.


★ **İşarə:** Təklif edilən söz qalın şriftlə yazılırsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, orijinal sözü və bir neçə digər təklifləri görmək üçün ona vurun.

Sözü düzəltmək

Sözü səhv yazdığınızı müşahidə etsəniz, sözü düzəltmək üçün təklifləri görmək üçün ona vurun.

Lüğətə yeni söz əlavə etmək

İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plus (+) işarəsinə vurun. Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.



Söz təkliflərini söndürmək

Başlama ekranında sola sürüşdürün və **Parametrlər > Klaviatura** vurun. Dil klaviaturasına vurun və **Mətn təklif et** qeyd xanasının qeydini silin.

Yazı dillərini əlavə etmək


Siz klaviaturanızda bir neçə yazı dili əlavə edə və yazı zamanı dilləri dəyişə bilərsiniz.

1. **Parametrlər > Klaviatura > Klaviaturaları əlavə et** vurun.
2. İstifadə etmək istədiyiniz dilləri seçin.

★ **İşarə:** Quraşdırılmış klaviaturanı silmək üçün istifadə etmək istədiyiniz dilə vurub **Sil** vurun.

Yazıda dillər arasında dəyişiklik etmək

İstədiyiniz dil göstərilənə qədər dil düyməsinə təkrar olaraq vurun. Klaviatura düzümü və sözlərin təklifi seçilmiş dilə görə dəyişir. Dil düyməsi yalnız birdən artıq yazı dili seçildiyi halda göstərilir.



Kodları və ya mətni skan edin

QR kodları, barkodları, kitab və DVD örtükləri kimi şeyləri skan etmək üçün telefonunuzun kamerasından istifadə edin və telefonunuz tanıdığı haqqında daha ətraflı məlumat əldə edin.

🔍 basın və 📷 vurun.

1. Kameranı koda tuşlayın.
2. Ətraflı məlumat üçün nəticəyə vurun.

★ **İşarə:** Kameranı sabit tutun və skanlamanın kamerasının vizirində tamamilə göründüyünü yoxlayın.

★ **Nümunə:** Aşağıdakı kodu skanlamağa çalışın və nə baş verdiyinə baxın.



Tərcümə etmək və ya vebdə mətn axtarmaq

Kameranı mətnə tuşlayın, **Mətni skanla** və arzu etdiyiniz sözlərə vurun və **Tərcümə et** yaxud **Axtar** vurun.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.

Saat

Vaxtdan xəbərdar olun – telefonunuzdan saat kimi, eləcə də zəngli saat kimi istifadə etməyi öyrənin.

Zəngli saati qurmaq

Telefonunuzdan zəngli saat kimi də istifadə edə bilərsiniz.



1. Başlama ekranında sola sürüşdürün və  **Siqnallar** vurun.

2. Vurun: .

3. Zəngli saatin təfərrüatlarını doldurun, vaxtı qurun və  vurun.

Zəngli saatin çalması üçün telefonunuz yanılı olmalı və onun səs səviyyəsi kifayət qədər yüksək olmalıdır.

★ **İşarə:** Siqnallar proqramını başlama ekranına daxil etmisinizsə, növbəti aktiv zəngli saatin vaxtını dərhal görə bilərsiniz. Lövhəcik ən azı orta ölçülü olmalıdır.

Zəngli saati söndürmək

Zəngli saati **Qeyri-aktiv**  parametrinə keçirin.

Zəngli saati silmək

Zəngli saata vurub  vurun.

Zəngli saati gözlətmək

Hələ durmaq istəmirsiniz? Zəngli saat çaldıqda, onu gözlədə bilərsiniz.

Zəngli saat səsləndikdə, **Mürgülə** vurun.

Vaxtı və tarixi avtomatik yeniləmək

Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz. Avtomatik yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq mümkün olmaya bilər.

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Tarix+vaxt** vurun.

Avtomatik qur seçimini **Aktiv**  kimi dəyişin.

Vaxtı və tarixi mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv**  olaraq təyin edərək tarix və vaxtı redaktə edin.

Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək

Avtomatik qur seçimini **Qeyri-aktiv**  olaraq seçin və **Saat qurşağı** və yerə vurun.

SkyDrive

Fayllarınızı buludlarda saxlayın. Sevimli və ya yeni proqramlarınız üçün yaddaşı boşaltmaq haqqında narahat olmaya bilərsiniz.



SkyDrive sizin bütün sənədlər və şəkilləriniz üçün saxlayıcıdır, buna görə də siz lazım gələrsə, onlara daxil ola, paylaşa və ya yenidən saxlaya bilərsiniz. Siz həmçinin məzmununuzun avtomatik olaraq ehtiyat nüsxəsinin çıxarılmasını təyin edə bilərsiniz, beləliklə, şəkil və ya video çəkildə, o, avtomatik olaraq buluddakı alboma köçürülür.

SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və telefon, planşet və ya kompüterdəki digər məzmunu daxil ola bilərsiniz. Proqramdan asılı olaraq siz həmçinin sənəd üzərində işləməyə qaldığınız yerdən davam edə bilərsiniz.

SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Siz şəkillərinizi SkyDrive-da Şəkillər mərkəzində saxlaya və ya ofis sənədlərinizi Office mərkəzindən idarə edə bilərsiniz.

★ **İşarə:** Telefonunuzdan istifadə edərək buludda fayllarınızı asanlıqla idarə etmək üçün SkyDrive proqramını Mağaza-dan yükləyin.

Şəkilləri və digər məzmunu SkyDrive-da saxlamaq

Telefon, planşet və ya kompüterdən asanlıqla daxil olmaq üçün telefonda olan faylları SkyDrive-a yükləyə bilərsiniz.

SkyDrive-a qoşulmaq üçün sizə Microsoft hesabı lazımdır.

1. **Şəkillər** vurub şəkil və ya videonu seçin.
2. Vurun: **••• > SkyDrive-da saxla.**
3. Şəklə istədiyiniz adı daxil edin və və ya vurun.

★ **İşarə:** Telefonunuzu şəkil və ya videoları avtomatik SkyDrive-a yükləməyə təyin etmək üçün başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun. **Proqramlar** seçiminə vurub **Şəkillər+kamera > SkyDrive** seçin.

Office sənədini SkyDrive-da saxlamaq

1 **Office** vurun, **Yerlər** üzərinə sürüşdürün və **Telefon** vurun. Sonra saxlamaq istədiyiniz fayla vurub saxlayın və **Saxla... > SkyDrive** vurun.

★ **İşarə:** Siz həmçinin sənəd üzərində işləyərkən onu SkyDrive-da saxlaya bilərsiniz. **••• > Fərqli saxla...** vurun və **Saxla** parametrini **SkyDrive** təyin edin. Saxla məkanını dəyişsəniz, o, bütün fayllar üçün susmaya görə bütün yerləri dəyişir.

Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq

SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmunu asanlıqla daxil ola bilərsiniz.

Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər məzmunu SkyDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş məzmunu daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı ilə daxil olmalısınız.

Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini açə bilərsiniz. Siz həmçinin SkyDrive proqramını Mağaza-dan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və onları idarə edə bilərsiniz.

Planşet və ya kompüterinizdə **www.skydrive.com** ünvanında onlayn məzmununuzu idarə edə və ya SkyDrive proqramından istifadə edərək SkyDrive onlara birbaşa iş masanızdan daxil ola bilərsiniz. Əgər sizdə SkyDrive proqramı quraşdırılmayıbsa, onu **www.skydrive.com**-dan yükləyə və quraşdırə bilərsiniz.

★ **İşarə:** Kompüterinizdə olan SkyDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn, Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla SkyDrive qovluğuna çəkərək gətirə bilərsiniz və fayllar avtomatik olaraq SkyDrive-a yüklənir.

Nokia hesabı

Nokia hesabınız Nokia xidmətlərinin açarıdır.

Nokia hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:

- Tək bir istifadəçi adı və parolu ilə kompüterinizdə və ya telefonunuzda Nokia xidmətlərinə daxil olun.
- Nokia Musiqidən musiqi satın almaq
- Sevimlilərinizi HERE Maps-də sinxronlaşdırmaq
- Nokia xidmətlərindən məzmun yükləmək
- Telefonunuzun modeli və əlaqə məlumatı haqqında təfərrüatları saxlayın. Siz həmçinin Nokia hesabınıza ödəmə kartı məlumatlarınızı da əlavə edə bilərsiniz.

Mümkün xidmətlər fərqlənə bilər.

Nokia hesabı və Nokia xidmətləri haqqında ətraflı öyrənmək üçün **account.nokia.com** ünvanına daxil olun.

SIM proqramlarına baxış

Xidmət təminatçınız SIM kartınıza proqramlar daxil edibsə, onları bu yolla tapa bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Mobil > SIM kart proqramları** vurun.

Mağaza

Telefonunuzu daha çox proqram, oyunlar və bəziləri pulsuz olan digər elementlərlə fərdiləşdirin. Sizin və telefonunuz üçün ən son məzmunu tapmaq üçün baxın: Mağaza.



Siz bunları yükləyə bilərsiniz:

- Proqramlar
- Oyunlar
- Musiqi
- Videolar
- Podkastlar

Həmçinin aşağıdakıları edə bilərsiniz:

- Zövqünüze və məkana müvafiq məzmun əldə etmək
- Təvsiyələri dostlarınızla paylaşmaq

Mağaza mümkünlüyü və yüklənməsi mümkün olan elementlər regionunuzdan asılı ola bilər.

Mağazadan yükləmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Daxil olduğunuzda sizə telefonunuza uyğun məzmun təklif ediləcək.

Siz məzmunu axtara və ya onu birbaşa olaraq telefonunuza yükləyə və ya kompüterinizdən Mağazadakı məzmunu baxa və mətn mesajı ilə burada telefonunuza keçidlər göndərə bilərsiniz.

Elementlərin çoxu pulsuzdur; bəziləri üçün isə kredit kartınız və ya telefon fakturanız vasitəsilə ödəniş etməlisiniz.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Mağazaya baxmaq və ya axtarış etmək

Telefonunuz üçün tövsiyə edilən ən yeni və ən çox yüklənən proqramlara, oyunlara və digər elementlərə baxın. Müxtəlif kateqoriyalara baxın və ya hər hansı konkret elementi axtarın.

Vurun:  **Mağaza**.

Kateqoriyalara baxış

Ön səhifədə kateqoriyaya vurun və ya daha çox kateqoriyalara və elementlərə baxmaq üçün sola ya sağa sürüşdürün.

Təfəsilatlarına baxmaq üçün elementə vurun. Elementə baxdığınızda əlaqədar elementlər də göstərilir.

Mağazada axtarış

 düyməsini vurun, axtarış sözlərinizi yazın və  vurun.

★ **İşarə:** Mağaza da dostlarınız üçün maraqlı ola biləcək nəisə tapa bildiniz? Siz onlara keçid göndərə bilərsiniz. Element pulsuzdursa, **Paylaş** vurun. Element pulsuz deyilsə, **•••** > **Paylaş** seçiminə vurun.

Proqram, oyun və s. yükləmək

Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın alın.

1. Vurun:  **Mağaza**.

2. Təfəsilatlarına baxmaq üçün elementə vurun.

3. Element ödənişlidir, **Al** vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun. Element pulsuzdursa, **Quraşdır** vurun.

4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.

5. Göstərilən təlimatlara əməl edin.

Yükləmə tamamlandıqda, siz onları açə və ya onlara baxə və ya digər məzmunları axtarmağa davam edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi, videolar və podkastlar Musiqi+Videolar mərkəzində, oyunlar Oyunlar mərkəzində və proqramlar, proqramlar menyusunda saxlanir.

Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.

★ **İşarə:** Böyük faylları yükləmək üçün Wi-Fi bağlantısından istifadə edin.

Davam edən yükləmələrə baxmaq

Yükləmə zamanı Mağazada başqa elementlərə baxə və digər faylları yükləməyə əlavə edə bilərsiniz.

1. Vurun:  **Mağaza**.

2. Davam edən yükləmələrə baxmaq üçün əsas görünüşün aşağısında yükləmə bildirişinə vurun.

Bildiriş yüklənəcək elementlərin sayını göstərir. Eyni vaxtda bir element yüklənir.

★ **İşarə:** Əgər siz, məsələn, müvəqqəti olaraq İnternet bağlantınızı bağlamısınızsa, yüklənən elementə vurub saxlayın və **Fasilə verildi** seçiminə vurun. Yükləməyə davam etmək üçün **Davam et** vurun. Gözləyən elementlərə ayrı-ayrı fasilə verin. Yükləmə uğursuz olarsə, elementi yenidən yükləyə bilərsiniz.

Proqram haqqında fikir bildirmək

Proqram haqqında fikirlərinizi digər Mağaza istifadəçiləri ilə paylaşmaq istəyirsiniz? Proqram qiymət verin və fikrinizi bildirin. Siz yüklədiyiniz hər proqram haqqında bir dəfə fikir bildirə bilərsiniz.

1. Başlanğıc ekranında sola sürüşdürün, proqram vurub saxlayaraq **Qiymət və bəxış** vurun.

2. Proqram qiymət verin və öz fikrinizi yazın.

★ **İşarə:** Siz digər elementlərə də eyni üsulla qiymət verə və onlar haqqında fikrinizi bildirə bilərsiniz.

Əlaqələr və mesajlaşma

Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və fotoşəkillər kimi faylları paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.

Zənglər

Yeni telefonunuzdan zəng etmək və dostlarınızla danışmaq istəyirsiniz? Oxumağa davam edin və necə etməyi öyrənəcəksiniz.

Kontak zəng etmək

Dostlarınızı telefonunuzda əlaqə kimi saxlamısınızsa, onlara zəng etmək asanlaşır.

1.  >  vurun.
2. Kontakra və nömrəyə vurun.

★ **İşarə:** Dostunuzun səsi çox uca və ya sakitdir? Səs səviyyəsini dəyişmək üçün səs səviyyəsinin düymələrinə basın.

Digərlərinin söhbəti eşitməsini istəyirsiniz? Vurun: **Səsucaldan**.

Telefon nömrəsinə zəng etmək

 > , telefon nömrəsini yazın və **Zəng et** vurun.

Beynəlxalq zənglər üçün istifadə edilən + işarəsini daxil etmək üçün **0** vurub saxlayın.



Telefon nömrəsini köçürmək və əlavə etmək

Telefon nömrəsinə vurub saxlayın, **Köçür** vurun və mətn xanasında  vurun.

Zəng tarixçəsinə baxmaq

Vurun: .

Zəng qeydini silmək üçün ona vurub saxlayın və **Elementi sil** vurun. Bütün zəng qeydlərini silmək üçün

••• > **Hamısını sil** vurun.

Zəng qeydini axtarmaq üçün  >  vurun və əlaqənin adını və ya telefon nömrəsini yazın.

Zəng etmək üçün səsdən istifadə

Zəng etmək üçün səsinizdən istifadə edə bilərsiniz.

1.  düyməsini basıb saxlayın.
 2. **Call** və əlaqə şəxsinin adını deyin.
- Ləğv etmək üçün  düyməsini basın.

★ **İşarə:** Həmçinin Bluetooth qulaqlığı ilə səs ilə nömrə yığa bilərsiniz.


Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.

Daxil olan zəngi səssiz etmək

Telefonunuz məşğul olduğunuz vaxt zəng çalarsa, onu səssiz edə bilərsiniz.

Telefonunuzun üzünü aşağı çevirərək səssiz etmək istəyirsinizsə, **Sürüşdürmə** ilə susdur xüsusiyyəti aktiv olmalıdır.  **Parametrlər** > **Audio** vurun, lazımdırsa, sola sürüşdürün və **Sürüşdürmə ilə susdur** seçimini **Aktiv**  edin.

Zəng daxil olarkən səs səviyyəsi düyməsini basın və ya telefonun üzünü aşağı çevirin.



★ **İşarə:** Telefonunuzu tez səssiz etmək istəyirsiniz? Kilid düyməsinə basın.

Zəng edilmiş son nömrəni yığmaq

Dostunuza nəisə haqqında deməyi unutmusunuz? Ona yenidən zəng edin. Zəng tarixçəsi görünüşündə zəng etdiyiniz və qəbul etdiyiniz nömrələr haqqında məlumatı görə bilərsiniz.

1. Başlanğıc ekranında  vurun.
2. Adın və ya telefon nömrəsinin yanında olan  nişanına vurun.


Konfrans zəngi etmək

Telefonunuz iki və ya bir neçə nəfər arasında konfrans zənglərini dəstəkləyir. İştirakçıların maksimum sayı şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.

1. Əvvəlcə birinci şəxsə zəng edin.
2. Başqa birinə zəng etmək üçün ← basın və normal qaydada zəng edin.
3. Yeni zəngə cavab verdikdə ⬆ vurun.

Zəngə başqa birini əlavə etmək

☎ vurub başqa birinə zəng edib ⬆ vurun.



Şəxsi söhbət etmək

☎ və şəxsin adını və telefon nömrəsini daxil edin. Konfrans zəngi telefonunuzda gözləmə rejiminə keçir. Digər şəxslər konfrans zənginə davam edir.

Konfrans zənginə geri qayıtmaq üçün ⬆ vurun.

Zəngləri başqa telefona yönəltmək

Telefona həmişə cavab verə bilmirsiniz, lakin daxil olan zəngləri də cavabsız qoymaq istəmirsiniz? Onları başqa bir telefon nömrəsinə yönəldə bilərsiniz.

Bu xidməti əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlamaq lazım ola bilər.

1. Proqram təminatı versiyasından asılı olaraq ☎ > ••• > **Parametrlər** və ya ⚙ **Parametrlər** > **şəbəkə** +vurun.

2. **Zəngin yönəldilməsi** keçin **Aktiv** ☒.

3. **Zəngləri yönəlt** xanasına telefon nömrəsini daxil edin və **Saxla** vurun.

★ **İşarə:** ☎ tərəfindən göstərilən zəng yönəltməsindən istifadə edildiyini yoxlamaq üçün ekranın yuxarisına vurun.

Zəngləri səsli poçtunuza yönəltmək

Zəngləri digər telefon nömrəsinə yönəltməkdən başqa, həmən zəngləri həmçinin səsli poçtunuza yönəltmək və onlara sonradan dinləmək olar.

Bu xidməti əldə etmək üçün xidmət təminatçınız ilə əlaqə saxlamaq lazım ola bilər.

1. Proqram təminatı versiyasından asılı olaraq  > ... > **Parametrlər** və ya  **Parametrlər** > **şəbəkə** +vurun.
2. Birinci dəfə standart səsli poçt nömrənizi **Səsli poçt nömrəsi** xanasına daxil edin.
Standart səsli poçt nömrəsini əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
3. Lazım gələrsə, **Susmaya görə səsli poçt nömrəsindən istifadə edin** parametrini **Aktiv**  olaraq dəyişin.
4. **Zəngin yönəldilməsi** parametrini **Aktiv**  kimi dəyişin və səsli poçt nömrənizi **Zəngləri yönəlt** xanasına daxil edin.

Səsli poçt nömrənizi redaktə etmək

 > ... > **Parametrlər** vurun, **Susmaya görə səsli poçt nömrəsindən istifadə edin** **Qeyri-aktiv**  kimi dəyişin və səsli poçt nömrənizi redaktə edin.

Zəngləri yönəlt xanasında eyni səsli poçt nömrəsindən istifadə edin.

Zəng gözlətməsindən istifadə

Artıq telefonla danışarkən başqa bir zəng daxil olur? Zəng gözlətməsi zənglərdən birinə cavab verməyə və ya gözləməyə qoymağa imkan verir.

 **Parametrlər** > **şəbəkə**+ vurun və **Zəng gözləməsi** seçimini **Aktiv**  təyin edin.

1. Birinci zəngi gözlətmək və yeni zəngə cavab vermək üçün **Cavab ver** vurun.
2. Birinci zəngi bitirmək və yeni zəngə cavab vermək üçün **Zəngi bitir+cavab ver** vurun.
3. Yeni zəngi rədd etmək üçün **nəzərə alma** vurun.

Zəngin birini gözlətmək və digərini etmək

Gözlət, Zəng əlavə et vurun və istədiyiniz şəxslərə zəng edin.

Zənglər arasında keçid

Ekranın yuxarisında **Dəyişdirmək üçün vur** vurun.

Zəngləri etmək və ya məlumatları göndərmək üçün Skype-dan istifadə edin

Siz Skype-dan Skype-a zənglərini etmək üçüni telefonunuzdan istifadə edə bilərsiniz və ya Skype-dan Skype-a ani məlumatları göndərə bilərsiniz. Skype-ın global qiymətləri ilə siz yerüstü rabitə xətlərinə və ya digər mobil telefonlara zəng edə bilərsiniz. Həmçinin video zənglər və yolda olarkən də kredit karınız ilə ödəmə edə və ya ən yaxşı tariflər üçün aylıq abunə ola bilərsiniz.

Skype proqramının ən son versiyasını telefonunuza yükləmək üçün bu QR kodundan istifadə edin.  basın və  vurun. Kameranı koda tuşlayın və keçidə vurun.



Daha ətraflı məlumat üçün https://support.skype.com/en/category/SKYPE_FOR_WINDOWS_PHONE-da Windows Phone üçün Skype dəstək saytında istifadəçi sənədlərini oxuyun.

Skype-dan Skype-a zənglər vəəni məsajlara dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=AF2HRYdPnAM videoya baxın (yalnız İngilis dilində).

Zəngə mətn mesajı ilə cavab vermək

Zəngə cavab verə bilmirsiniz? Zəng edəne mətn mesajı ilə cavab verə bilərsiniz.

1. Sizə zəng gələndə **Mətn cavabı** vurun.

2. **Mesaj yaz...** vurub mesajınızı yazın.

Siz yalnız telefonunuzda saxlanmış əlaqələrinizdən gələn zənglərə mətn mesajı ilə cavab verə bilərsiniz.

Mətn cavabını yandırmaq/söndürmək

 > ... > **Parametrlər** vurun və **Mətn cavabı** seçimini **Aktiv**  və ya **Qeyri-aktiv**  kimi dəyişin.

Hazır mətn mesajını redaktə etmək

Başlama ekranında sola sürüşdürün və vurun  > ... > **Parametrlər** > **Cavabları redaktə et** və istədiyiniz cavabı redaktə edin.

Səs poçtunuza zəng etmək

Zəngləri səs poçtunuza yönəltmisinizsə, ona zəng edə və dostlarınızın qoyduğu mesajlara qulaq asa bilərsiniz.

1. Başlanğıc ekranında vurun:  > .


2. Tələb olunarsa, səsli poçt parolunuzu daxil edin.

3. Siz səsli poçt mesajlarını dinləyə və ya onlara cavab verə, onları silə və ya salamlama mesajı yazə bilərsiniz.

Səs poçtu xidmətinin mövcudluğu və zənglərin yönləndirilməsi üçün tələb olunan vaxtla bağlı şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Əlaqələr

Siz dostlarınızın telefon nömrələrini, ünvanlarını və digər əlaqə məlumatlarını Əlaqələr mərkəzində saxlayə və təşkil edə bilərsiniz. Siz həmçinin sosial şəbəkə xidmətləri vasitəsilə dostlarınızla əlaqə yarada bilərsiniz.



Əlaqələri əlavə etmək və ya silmək

Dostlarınızla daima əlaqədə qalın. Telefon nömrələrinizi, ünvanları və digər məlumatı Əlaqələr mərkəzində saxlayın.

Əlaqə əlavə etmək

 **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.

1. Vurun: .
2. Bir neçə hesaba daxil olmusunuzsa, əlaqənin birləşdirildiyi hesaba vurun.
3. Əlaqə təfərrüatlarına vurun, sahələri doldurun və  vurun.
4. Təfərrüatları əlavə etdikdən sonra  vurun.

★ **İşarə:** Əlaqələrinizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.

Əlaqəni redaktə etmək

Əlaqəyə vurub  vurun və təfərrüatları, məsələn, zəng melodiyası və ya veb-ünvanı əlavə və ya redaktə edin.

Əlaqəni silmək

Əlaqəyə və  > **Sil** vurun.

Əlaqə, Facebook, Twitter və LinkedIn istisna olmaqla həm telefonunuzdan, həm də saxlandığı sosial şəbəkə xidmətdən silinir.

Əlaqə siyahısını süzgəcdən keçirmək

Sosial şəbəkə xidmətlərinə aid əlaqələrin əlaqə siyahınızda görünməsinə istəmirsinizsə, onları süzgəcdən keçirə bilərsiniz. Əlaqə siyahısında  > **Parametrlər** > **Əlaqə siyahısını süzgəcdən keçir** vurub göstərmək və ya gizlətmək istədiyiniz hesablara vurun.

Daxil olan zəngin nömrəsini yaddaşda saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birdən zəng almısınız? Onun nömrəsini asanlıqla yeni və ya mövcud əlaqə siyahısında saxlaya bilərsiniz.

1. Vurun: .
2. Zəng tarixçəsində telefon nömrəsinə və  vurun.
3.  düyməsinə vurun, telefon nömrəsinə və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
4. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Daxil olan mesajın nömrəsini yaddaşıda saxlamaq

Telefon nömrəsi Əlaqələr mərkəzində olmayan birindən mesaj almısınız? Onun nömrəsini asanlıqla yeni və ya mövcud əlaqə siyahısında saxlaya bilərsiniz.

1. Vurun:  **Mesajlaşma**.
2. Söhbət siyahısında söhbətə vurun.
3. Söhbət ekranının yuxarısında telefon nömrəsinə və sonra  vurun.
4.  düyməsinə vurun, telefon nömrəsini və telefon nömrəsinin növünü redaktə edin və  vurun.
5. Kontaktın digər məlumatların, həmçinin adını redaktə edin və  vurun.

Əlaqəni axtarmaq

Dostlarınızla dərhal əlaqə saxlamalısınız? Bütün əlaqə siyahısını gəzmək əvəzinə siz axtarış edə və ya əlaqə siyahısında hərf və ya simvola keçə bilərsiniz. Zəng etmək və ya mesaj göndərmək üçün səs əmrindən də istifadə edə bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
 2.  vurun və adı yazmağa başlayın. Siyahı siz yazdıqda daralır.
- ★ **İşarə:** Ən vacib əlaqələrinizi və ya əlaqə qrupunuzu başlanğıc ekranına əlavə edin. Əlaqəyə vurub saxlayın və sonra **Başlanğıca daxil et** seçiminə vurun.

Əlaqə siyahısında hərfə və ya simvola keçmək

Solda yerləşən əlaqə siyahısında hər hansı hərfə vurun və növbəti menyuda axtardığınız adın ilk hərfinə və ya simvoluna vurun. Siz dərhal əlaqə siyahınızdan həmin bəndə keçəcəksiniz.

Səs əmrindən istifadə

Hər hansı görünüşdə  vurub saxlayın və **Call** və ya **Text** deyərək əlaqənin adını deyın. Bütün dillər dəstəklənmir.

Əlaqələri birləşdirmək

Müxtəlif sosial şəbəkələr və ya poçt hesablarından eyni əlaqə şəxsi üçün ayrı-ayrı elementləriniz var? Bir neçə əlaqə şəxsinə vahid əlaqə kartında birləşdirə bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.

1. Birləşdirmək istədiyiniz əsas əlaqəyə vurub  vurun.
2. **Əlaqə seç** seçiminə və birləşdiriləcək əlaqəyə vurun.

Əlaqəni ayırmaq

Əsas əlaqəyə və  vurun və ayırmaq istədiyiniz əlaqəyə vurub **Əlaqəni ayır** vurun.

Əlaqələri SIM kartdan köçürmək

SİM kartınızda saxlanmış əlaqələriniz varsa, onları telefonunuza köçürə bilərsiniz.

SİM kartın daxil edildiyini yoxlayın.

1. Vurun:  **Əlaqələr**.
2. **Hamısı** menyusunda **Parametrlər > SİM kart əlaqələrini idxal et** vurun.
3. Bütün kontaktlarınızı idxal etmək üçün **İdxal et** vurun.

★ **İşarə:** Ayı-ayrı kontaktları seçmək üçün **Təmizlə** vurun və qeyd xanalarından istifadə edin.

Planlarınızı ailənizlə və dostlarınızla paylaşmaq

Yaxınlarınızla yığışmaq istəyirsiniz, lakin hər kəs üçün uyğun olan tarixi və vaxtı təyin etməkdə çətinlik çəkirsiniz? Siz onları söhbət etməyə dəvət edə, təqvim, şəkillər və ya qeydləri fərdi şəkildə paylaşa bilərsiniz.

Bu xüsusiyyətin Windows Phone 8 ilə daha yaxşı işləməsinə baxmayaraq Windows Phone 7 işləyən telefonlar otaqlara qoşula və paylaşılan təqvimləri qura bilərlər. Bu xüsusiyyətdən istifadə etmək üçün Microsoft hesabınıza daxil olmalısınız.

1. Paylaşmaq üçün otaq yaratmaq üçün **Əlaqələr** vuraraq **Birlikdə** bəndini seçin.
2. Vurun:  > **Otaq**.
3. Otaq üçün ad daxil edin və  vurun.
4. Qrup söhbəti, təqvim, qeyd və ya şəkil albomu arasında dəyişmək üçün sola və ya sağa vurun.
5. Otağa qoşulmağa dəvət etmək üçün  >  vurub əlaqəyə vurun.

★ **İşarə:** Hələ otaqlardan istifadə etməmisinizsə, telefonunuzda sizin üçün Ailə Otağı hazırdır. Əlaqələr mərkəzində **Birlikdə** vuraraq **Ailə Otağı** vurun. Otağa ilk dəfə qoşulmağa dəvət etmək üçün **Birini dəvət et** vurun.

Əlaqə qrupu yaratmaq, redaktə etmək və ya silmək

Siz əlaqə qrupları yarada və eyni vaxtda bir neçə şəxsə mesaj göndərə bilərsiniz. Məsələn, siz eyni qrupa ailə üzvlərini əlavə edə və eyni mesajla onlarla dərhal əlaqə saxlaya bilərsiniz.

 **Əlaqələr** seçiminə vurun və **Birlikdə** seçin.

1. Vurun:  > **Qrup**.
2. Qrupa ad yazın və  vurun.
3.  və əlaqəyə vurun. Başqa bir əlaqə əlavə etmək üçün yenidən  düyməsinə vurun.
4. Vurun: .

Yeni qrup əlaqəsi əlavə etmək

Qrupa vurub  >  və əlaqəyə vurun.

Əlaqəni qrupdan silmək

Qrupa vurub  vurun. Silmək üçün əlaqəyə və **Qrupdan sil** vurun.

Qrupun adını dəyişmək

Qrupa və ... > **Adını dəyişdir** vurun və yeni ad yazın.

Əlaqə qrupunu silmək

Qrupa və ... > **Sil** vurun.

Əlaqəni paylaşmaq


toxun+göndər istifadə etməklə əlaqəni dostlarınızla paylaşmaq asandır. Bunun üçün sadəcə olaraq onların telefonuna vurun.

1. toxun+göndər xüsusiyyətinin yanılı olduğundan əmin olmaq üçün başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər** > **toxun+göndər** vuraraq **NFC paylaşması** nı **Aktiv**  aktiv edin.
2. Başlanğıc ekranında **Əlaqələr** vurun və **Hamısı** seçin.
3. Əlaqəyə və **•••** > **Əlaqəni paylaş** > **✓** > **Toxun+göndər** vurun.
4. Telefonunuzla dostunuzun telefonuna toxunun. Digər telefon NFC-ni dəstəkləməlidir. Əlavə məlumat üçün digər telefonun istifadəçi təlimatlarına baxın.

Bu funksiya NFC-ni dəstəkləyən bütün telefonlarla uyğun gəlməyə bilər.

Sosial şəbəkələr

Dostlarınızla əlaqə saxlamaq istəyirsiniz? Telefonunuzda sosial şəbəkə xidmətlərini quraşdırma bilərsiniz.



Telefonunuzdakı sosial şəbəkə xidmətləri daima əlaqədə qalmanızı təmin edir.

Hesaburmaq

Sosial şəbəkə xidməti hesablarınızı quraşdırın.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **E-poçt+hesablar** vurun.
2. **Hesab əlavə edin** və sonra xidmətin adına vurun, məsələn, Facebook və ekranda görünən təlimatlara əməl edin.

★ **İşarə:** Hesaba daxil olduğunuzda, hesabda olan əlaqələr avtomatik sinxronlaşdırılır. Əlaqə siyahısında hansı hesabların göstərilməsini seçmək üçün **•••** > **Parametrlər** > **Əlaqə siyahımı** **süzgəcdən keçir** vurun.

Dostların status yeniləmələrinə baxmaq

Telefonunuzda sosial şəbəkə xidmətlərini qurduqdan sonra Əlaqələr mərkəzində dostlarınızın status yeniləmələrini izləyə bilərsiniz.

Əlaqələr seçiminə vurun və **Yeniliklər** seçin.

Status yazmaq

Dostlarınızla əlaqə saxlamaq istəyirsinizsə, fikrinizdən keçənləri onlara deyin. İstifadə etdiyiniz sosial şəbəkə xidmətlərində statusu yazın.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2. Öz əlaqə kartınıza və **Yeniləməni dərc et** vurun.
3. Mesajınızı yazın.
4. Dərc et xanasında dərc etmək istədiyiniz hər hesabı qeyd edin və  vurun.
5. Vurun: .

❗ **Mühüm:** Məkanınızı paylaşmadan əvvəl həmişə kiminlə paylaşdığınızı diqqət yetirin. Böyük insan qrupları ilə yerinizi paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın.

Dostunuzun divarında yazmaq

Dostlarınızın Facebook-a divarında yazmaqla onlarla əlaqə saxlaya bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2. Facebook dostunuzun profilinə və **Divarda yaz** vurun.
3. Mesajı yazın və  vurun.

Dostların status yeniləməsinə şərh bildirmək

Facebook-a dostlarınızın status yeniləmələrinə şərh bildirərək onlarla əlaqə saxlaya bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Yeniliklər** seçin.
2. Dərsin üzərində  vurun.
3. Şərhinizi yazın və  vurun.

Profil şəklini dəyişmək

Telefonda Facebook və ya Microsoft hesabı qurarkən bu sosial şəbəkələrin hər hansında olan profil şəkliniz telefonunuzda sizin əlaqə kartı şəklinizə çevrilir. Telefonda şəklinizi dəyişsəniz, Facebook və Microsoft hesab profilərini eyni vaxtda yeniləyə bilərsiniz.

1.  **Əlaqələr** seçiminə vurun və **Hamısı** seçin.
2. Əlaqə siyahısının yuxarisında öz əlaqə kartınıza və şəklinizə vurun.
3. Şəklinizə yenidən vurun və Şəkillər mərkəzində yeni şəklə vurun.
4. Ölçüləri müəyyən etmək üçün şəkli nizamlayın və  düyməsinə vurun.
5. Şəklinizi harada yeniləməyi seçmək üçün **Dərc et** seçiminə vurun və ya qeyd xanalarını silərək  vurun.
6. Vurun: .

Sosial şəbəkə xidmətlərdə şəkillər paylaşmaq


Şəkil çəkdikdən sonra dostlarınızın görməsi üçün onu vebə yükləyin. Siz həmçinin telefonunuzun şəkilləri avtomatik olaraq sosial şəbəkə xidmətlərinə yüklənməsini quraşdırma bilərsiniz.

1. Vurun: **Şəkillər**.
2. Paylaşmaq istədiyini şəklın yerləşdiyi şəkil albomlarını seçin.
3. Şəklə vurub saxlayın və sonra **Paylaş...** seçiminə vurun.
4. Şəkli yükləmək istədiyiniz sosial şəbəkə xidmətinə vurun.

5. Şəklə istədiyiniz adı daxil edin və  vurun.

Məsajlar

Dostlarınızla əlaqədə qalın, onlara mətn və ya multimedia mesajları göndərin və ya söhbət etməyə başlayın.



Siz mesajları birbaşa olaraq başlama ekranında açə bilərsiniz. Vurun:  **Məsajlaşma**.

Siz müxtəlif mesaj növləri göndərə və ala bilərsiniz:

- Mətn mesajları
- Qoşmaların, məsələn, şəkillərin olduğu multimedia mesajları
- Söhbət mesajları

Siz və müəyyən əlaqə arasında mesajlar söhbət şəklində təşkil olunur.

Əlaqə ilə bağlantı yaratmaq istədikdə telefonunuz ən yaxşı üsulu seçməkdə sizə yardımçı ola bilər. Əlaqəniz söhbət xidmətinə daxil olubsa, onunla söhbət etməyə başlaya bilərsiniz. Əks təqdirdə, mətn mesajı da göndərə bilərsiniz.

Məsələn, ailə və ya iş yoldaşlarınızdan ibarət əlaqə qruplarınız varsa, siz qrupa mesaj göndərə bilərsiniz.

Məsajlaşma parametrlərində telefonunuzun SkyDrive-da mesajların nüsxəsini çıxartmasını qura bilərsiniz. Yeni Windows Phone cihazı əldə etsəniz, quraşdırma zamanı mesajlarınızı yeni telefonunuza yükləyə bilərsiniz.

Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Mesaj göndərmək

Mətn və multimedia mesajları ilə dostlarınız və ailənizlə dərhal əlaqə yarada bilərsiniz.

Mesaj yazmağa başlasanız və onu göndərməmiş başqa bir proqrama keçsəniz, Mesajlaşma qayıtdıqda mesajı yazmağa davam edə bilərsiniz. Vurun: ••• > **Qaralamalar**. Qaralama mesajı göndərildikdə silinir.

1. Vurun:  **Mesajlaşma**.

2. Vurun: .

3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün  vurun və ya adı yazmağa başlayın. Siz həmçinin telefon nömrəsini yazə bilərsiniz.

★ **İşarə:** Bir neçə qəbuledən əlavə etmək üçün  > , istədiyiniz qəbuledənlərə və  vurun.

4. Mesaj xanasına vurun və mesajınızı yazın.

★ **İşarə:** Emosiya işarəsi əlavə etmək üçün  vurun.

5. Qoşma əlavə etmək üçün  və fayla vurun.

★ **İşarə:** Siz həmçinin mesaj yazarkən yeni şəkil çəka bilərsiniz. **Şəkil** >  vurun, şəkil çəkin və **Qəbul et** vurun.

Multimedia mesajı daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq həcmi azalda bilər.


6. Mesajı göndərmək üçün  vurun.

Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar müxtəlif cihazlarda fərqli görünə bilər.

Mesajı oxumaq

Siz mesaj aldığınızı başlanğıc ekranında görə bilərsiniz.

Siz mesajlara söhbət lenti şəklində baxa bilərsiniz. Lentə mətn mesajları, multimedia mesajları və söhbət daxil ola bilər.



1. Vurun:  **Mesajlaşma.**
2. Mesajı oxumaq üçün söhbətə vurun.

Qoşmanı saxlamaq

Qoşmaya, məsələn, şəklə vurub sonra **••• > Telefonda saxla** vurun.

Söhbəti silmək

Axınlarda  vurub silmək istədiyiniz söhbətə və  vurun.

Telefonda olan bütün mesajları silmək

 **> ••• > Hamısını seç** vurub  vurun.

Mesaja cavab yazmaq

Dostlarınızı gözlətməyin – mesaja dərhal cavab verin.

1. Vurun:  **Mesajlaşma.**
2. Axınlarda mesajın olduğu söhbətə vurun.
3. Mesaj xanasına vurun və mesajınızı yazın.

★ **İşarə:** Telefonunuzda bir əlaqə üçün bir neçə telefon nömrəsi varsa, cavabınızı başqa bir nömrəyə göndərə bilərsiniz. Başqa bir telefon nömrəsi seçmək üçün  vurun.

4. Vurun: .

Mesajı yönəltmək

Mesaja vurub saxlayın və **Yönəlt** seçiminə vurun.

Mesajı yönəltməzdən əvvəl mətni redaktə edə, qoşma əlavə edə və ya onu silə bilərsiniz.

Qrupa mesaj göndərmək


Bir qrup şəxsə mesaj göndərmək istəyirsiniz? Əlaqələr mərkəzində qrup yaradın və tək bir məktub və ya e-poçtla onlarla əlaqə yarada bilərsiniz.

1. Vurun:  **Əlaqələr.**
2. Qrupa və **Mətn** və ya **E-poçt göndər** seçiminə vurun və mesajınızı yazaraq göndərin.

Mesajda məkanı göndərmək

Dostlarınızı qonaq dəvət etmişsiniz, lakin onlar qaldığınız yeri tanımır? Onlara xəritədə olduğunuz yeri göndərin.

Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər.



Telefonunuz olduğunuz yerdən istifadə etməyi soruşa bilər. Bu xüsusiyyətdən istifadə etmək üçün icazə verməlisiniz.

1. Mətn mesajı yazarkən **Ⓜ** > **Yerim** vurun.

Qoşma ilə mesaj göndərmək normal mətn mesajı göndərməkdən daha baha ola bilər. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

2. Vurun: **📍**.

Dostlarınız xəritədə yerinizi göstərən təsvirlə mesaj alacaqlar.

Audio mesajı göndərmək

Dostunuzun ad gününü mahnı ilə təbrik etmək istəyirsiniz? Mahnınızı audio mesaj kimi göndərin.

1. Mesajı yazarkən **Ⓜ** > **Səs yazısı** vurun.

2. Mesajınızı qeyd edin və **Hazırdır** vurun.

3. Vurun: **🎤**.

Mesaj yazmaq üçün səsdən istifadə

Mesaj yazmaq üçün çox məşğulsunuz? Mətn mesajını səsizlə yazın və göndərin.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün **www.windowsphone.com** ünvanına daxil olun.

Bu xüsusiyyətdən istifadə etmək üçün İnternetə qoşulu olmalısınız.

1. **⏏** düyməsini basıb saxlayın.

2. **Text** və əlaqə şəxsinin adını deyin.

3. Mesajınızı deyin və söylənilən təlimatlara əməl edin.

Dostlarınızla söhbət

Dostlarınızla onlayn söhbət etməyi xoşlayırsınız? Harada olmağınızdan asılı olmayaraq telefonunuzdan ani mesajlar göndərə bilərsiniz.

Söhbət etmək üçün Microsoft hesabı tələb olunur. Facebook hesabınızı Microsoft hesabınıza qoşduqda Mesajlaşmada Facebook söhbətdən istifadə edə bilərsiniz. Əlavə məlumat üçün baxın: www.windowsphone.com

Söhbət etməyə başlamazdan əvvəl söhbət xidmətini quraşdırın. **Mesajlaşma** seçiminə vurun, **Onlayn** seçin və ekranda görünən təlimatlara əməl edin.

Daxil olmamısınızsa, söhbət xidmətinə daxil olun.

1. Vurun: **Mesajlaşma**.
2. Vurun: **+**.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün **+** vurun. Söhbət etməyə başlamaq üçün dostunuzun söhbət hesabına vurun.
4. Mesaj xanasına vurun, mesajınızı yazın və **➤** vurun.

E-poçt

Yolda olarkən e-poçtu oxumaq üçün telefonunuzdan istifadə edə bilərsiniz.



Başla ekranında vurun: **✉**.

E-poçt göndərmək və almaq üçün İnternetə qoşulu olmalısınız.

Poçt qutusu əlavə etmək

İş və şəxsi poçt ünvanlarınız fərqlidir? Telefonunuza bir neçə poçt qutusu əlavə edə bilərsiniz.

Telefonunuzda poçt quraşdırmaq üçün İnternetə qoşulu olmalısınız.

Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabınıza daxil olmamısınızsa, bunu indi edə bilərsiniz. Telefonunuza Microsoft hesabı əlavə etdiyinizdə, poçt hesabı avtomatik əlavə edilir.

1. Başlangıç ekranında  vurun.
2. Hesabın üzərinə vurub istifadəçi adı və parolunuzu yazın.

★ **İşarə:** İş poçtunuzu, əlaqələrinizi və təqviminizi Təkmil quraşdırma ilə telefonunuza əlavə edin. İstifadəçi adı və parolunuzu yazın, **Exchange ActiveSync** üzərinə vurun və tələb olunan təfərrüatları yığın.

3. Vurun: **Daxil ol.**

★ **İşarə:** Poçt hesabınızdan asılı olaraq siz telefonunuzla e-poçtlardan əlavə digər elementləri, məsələn, əlaqələri və təqviminizi də sinxronlaşdırı bilərsiniz.

Telefonunuz poçt hesablarınızı tapmazsa, Təkmil quraşdırma onları tapa bilər. Bunun üçün siz poçt hesabı növünüzü və daxil olan və çıxan poçt serverlərinin ünvanlarını bilməlisiniz. Bu məlumatı poçt xidməti təminatçınızdan ala bilərsiniz.

Müxtəlif poçt hesablarını quraşdırmağa dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.

Poçt qutusunu daha sonra əlavə etmək

Poçt qutunuzda ••• > **E-poçt hesabı əlavə et** və sonra hesaba vurun və daxil olun.

Poçt qutusunu silmək

Sola keçin və  **Parametrlər** > **E-poçt+hesablar** vurun. Poçt qutusuna vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Mübadilə ActiveSync

Siz kompüteriniz arxasında otursunuz və ya telefonuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə və təqviminizə malik olmağı istəyirsiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında vacib məzmunu sinxronlaşdırı bilərsiniz.

Yalnız əgər sizin şirkət Microsoft Exchange serverinə malikdirsə Exchange ActiveSync-i qurula bilər. Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i aktivləşdirməlidir.

Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:

- Korporativ e-poçt ünvanı
- Sizin Exchange server adınız (sizin şirkət IT şöbənzə müraciət edin)
- Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənzə müraciət edin)
- Sizin ofis şəbəkənin parolu

Exchange server konfigurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənzə müraciət edin.

Quraşdırılma ərzində, siz müəyyən edə bilərsiniz ki, neçə müddətdən bir sizin telefonunuzu server ilə məzmun sinxronlaşdırmaq istəyirsiniz. Hesab sinxronlaşdırılması quraşdırılanda yalnız məzmun müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Exchange ActiveSync hesab parametrlərini dəyişdirin.


Exchange ActiveSync ilə kilid kodundan istifadə etmək üçün məcburi ola bilər.

Mail for Exchange istifadəsi Nokia cihazı ilə Microsoft Exchange Serveri arasında PIM məlumatın havadan sinxronlaşması ilə məhdudlaşdırılıb.

Başlanğıc ekranında e-poçtu açmaq

Canlı poçt xanaları ilə poçtu birbaşa olaraq başlanğıc ekranında açə bilərsiniz.

Xanalardan oxunmamış poçtların sayını və yeni poçt aldığınızı görə bilərsiniz.



Başlanğıc ekranına bir neçə poçt qutusu əlavə edə bilərsiniz. Məsələn, iş poçtu və şəxsi poçt üçün ayrıca xana əlavə edin. Bir neçə poçt qutusunu vahid qutuda birləşdirmisənizsə, bütün hesablarınıza aid e-poçtları bir xanada açə bilərsiniz.

Poçtu oxumaq üçün xanaya vurun.

Poçt göndərmək

E-poçtlarınızın yığılıb qalmasına imkan verməyin. Yolda olarkən e-poçtları oxumaq və cavab yazmaq üçün telefonunuzdan istifadə edin.

1. Başla ekranında vurun: .

2. Birləşdirilmiş e-poçtunuz varsa,  vurub hesaba vurun.

3. Əlaqə siyahınızdan qəbulədən əlavə etmək üçün  vurun və ya adı yazmağa başlayın. Siz həmçinin ünvanı yazə bilərsiniz.

★ **İşarə:**Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. Mövzunu və e-poçtunuzu yazın.

★ **İşarə:**Telefonunuz e-poçtu sürətlə yazmağa imkan verir. Yazarkən telefonunuz cümlənizi tamamlamaq üçün mümkün sözləri təklif edir. Söz əlavə etmək üçün təklifə vurun. Siyahıya baxmaq üçün təkliflərin üzərinə sürüşdürün. Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir.

5. Şəkil əlavə etmək üçün  vurun.

★ **İşarə:**Siz həmçinin e-poçt yazarkən yeni şəkil çəkə bilərsiniz.  vurun, şəkil çəkin və **Qəbul et** vurun.

6. E-poçtu göndərmək üçün  vurun.

Office sənədini göndərmək

1 Office vurub göndərmək istədiyiniz sənədə vurun və ... > **Paylaş...** istifadə etmək istədiyiniz poçt hesabını seçin.


Poçtu oxumaq

Vacib xəbər gözləyirsiniz? Ofisinizə getməyi gözləmək əvəzinə e-poçtları oxumaq üçün telefonunuzdan istifadə edin.

Yeni e-poçt aldıqda onu başlanğıc ekranında görə bilərsiniz.

1. Başlanğıc ekranında vurun: .
2. Poçt qutunuzda e-poçta vurun. Oxunmamış e-poçt fərqli rəngdə olur.

★ **İşarə:**Böyütmək və ya kiçiltmək üçün 2 barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.



★ **İşarə:**E-poçtda veb-ünvan varsa, veb-sayta daxil olmaq üçün ona vurun.

Söhbətdə olan e-poçtu oxumaq

Poçt qutunuzda e-poçtın olduğu söhbətə vurub söhbətə vurun. Oxunmamış e-poçtın olduğu söhbət fərqli rəngdə olur.

Qoşmanı saxlamaq

E-poçt açıq olduqda qoşmaya, məsələn, şəklə vurun və o, telefonunuza yüklənəcək. Qoşmaya yenidən vurub ... > **Telefonda saxla** vurun. Bütün fayl formatlarını saxlamaq mümkün deyil.

E-poçta cavab vermək

Dərhal cavab verməli olduğunuz e-poçt alırsınız? Telefondan istifadə edərək cavab verin.

1. Başlanğıc ekranında vurun: .
2. E-poçtu açın və  vurun.

★ **İşarə:**Yalnız göndərən şəxsə cavab vermək üçün **Cavab ver** vurun. Göndərən şəxsə və digər qəbuledənlərə cavab vermək üçün **Hamısına cavab ver** vurun.

E-poçtu yönəltmək

E-poçtu açın və  > **Yönəlt** vurun.

E-poçtu silmək

Poçt qutunuz dolub? Telefonda bir qədər yer boşaltmaq üçün bəzi e-poçtları silin.

1. Poçt qutusunda silmək istədiyiniz e-poçtların sol tərəfinə vurun.
2. E-poçtların yanında olan qeyd xanalarına vurub  vurun.

Seçdiyiniz bütün e-poçtlar silinəcək. Poçt qutunuzdan asılı olaraq e-poçtlar poçt serverindən də silinə bilər.

Bir e-poçtu silmək

E-poçtu açın və  vurun.

Poçtlara ayrı-ayrı baxmaq

Poçtlar söhbətlərdə başlığa görə qruplaşdırılır. Söhbətə həmçinin sizin cavablarınız da daxildir. Bütün poçtlarınıza ayrı-ayrı baxmaq üçün söhbət funksiyasını qeyri-aktiv edə bilərsiniz.

1. Başlanğıc ekranında vurun: .
2. Vurun: **•••** > **Parametrlər**.
3. **Söhbətlər** seçimini **Qeyri-aktiv**  kimi dəyişin.

E-poçt yazmaq üçün səsdən istifadə

Klaviaturadan istifadə əvəzinə e-poçtu diktə edə bilərsiniz.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün www.windowsphone.com ünvanına daxil olun.

1. Başla ekranında vurun: .
2. Birləşdirilmiş e-poçtunuz varsa,  vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbulədən əlavə etmək üçün  vurun. Siz həmçinin ünvanı yaza bilərsiniz.

★ **İşarə:** Əlaqəni silmək üçün adına vuraraq **Sil** vurun.

4. **Mövzu:** >  vurun və mövzunu deyın.
5. Mesaj xanasına və sonra  vurub mesajınızı deyın.
6. E-poçtu göndərmək üçün  vurun.

Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək

Bir neçə poçt hesabınız varsa, hansı poçt hesablarını bir poçt qutusunda birləşdirməyi seçə bilərsiniz. Vahid poçt qutusu bütün e-poçtlarınıza eyni vaxtda baxmağa imkan verir.

1. Başlanğıc ekranında poçt qutusuna vurun.
2. Vurun: **•••** > **Daxil olanları əlaqələndir**.
3. Digər daxil olanlar siyahısında birinci poçta birləşdirmək istədiyiniz hesablara vurun.
4. **Əlaqəli daxil olanların adını dəyişdir** vurun, poçt qutusu üçün yeni ad yazın və  vurun.

Yeni birləşdirilmiş poçt başlanğıc ekranına əlavə edilir.

Birləşdirilmiş hesabları ayırmaq

Başlama ekranında birləşdirilmiş hesaba və **••• > Əlaqəli daxil olanlar** vurun. Siyahıda ayırmaq istədiyiniz hesablara və **Əlaqəni kəs** vurun.


Kamera

Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə kamera gəzdirəsiniz? Telefonunuzun kamerası ilə siz asan fotoşəkilləri çəkə və videoları yaza bilərsiniz.

Kameranın əsasları

Nokia Pro Camera ilə tanışlıq

Əla şəkillər çəkmək istəyirsiniz? Nokia Pro Camera ilə siz tam rezolyusiyalı şəkillərdən və stereo səs ilə HD video çəkilişindən zövq ala bilərsiniz. Siz həmçinin özünüz öz rəssamınız ola və hər bir parametri əl ilə dəyişə bilərsiniz.



Şəkil çəkmək

Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.



2. Böyütmək üçün yuxarı sürüşdürün və kiçiltmək üçün aşağı sürüşdürün.

3. Fokusa almaq üçün kamera düyməsini yarısına qədər basıb saxlayın.

4. Şəkil çəkmək üçün kamera düyməsini axıra qədər basın.

★ **İşarə:** Ani dərhal çəkmək istəyirsiniz? Telefon kilidli olduqda kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb saxlayın.

Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.

Şəkilə tam rezolyusiyalı görünüşdə baxın

İndicə çəkdiyiniz şəkilə baxmaq üçün  yaxınlığındakı dairəvi rəsmcik işarəsinə vurun. Bu tam rezolyusiyalı şəkilə yalnız burada baxmaq olar: Nokia Pro Camera.

Tam rezolyusiyalı şəkillərinizi çərçivələyin


Nokia Pro Camera ilə ən yaxşı anlarınızı əbədləşdirin və vaxtınız olanda şəkillərinizi çərçivələyin.

1. Nokia Pro Camera-da  vurun.
2. Çərçivələmək istədiyiniz şəkli seçib **Nokia Pro Camera** vurun.
3. Vurun: .
4. Şəkili çərçivələmək üçün şəkilə 2 barmağınızla vurub saxlayın və onu istədiyiniz istiqamətdə çevirin.
5. Vurun: .

Orijinal tam rezolyusiyalı şəkil olduğu kimi saxlanır və çərçivələnmiş şəkil paylaşıla bilər. Çərçivələnmiş şəkil Şəkillər-da saxlanır. Tam rezolyusiyalı şəkilə yalnız Nokia Pro Camera-da baxmaq olar. Nokia Pro Camera xaricində şəkilin paylaşmaq üçün asan versiyasından istifadə edilir.

Avtoportret çəkmək

Asanlıqla avtoportret çəkmək üçün telefonun ön kamerasından istifadə edin.



1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Vurun: **••• > ön kameradan istifadə et.**
3. Şəkil çəkmək üçün kamera düyməsini basın.

★ **İşarə:** Həmçinin ön kamera ilə video çəkə bilərsiniz. Video çəkilişə keçmək üçün vurun: . Video çəkiliş üçün kamera düyməsini basın.

Video çəkmək

Telefonla şəkil çəkməkdən əlavə xüsusi anlarınızın videosunu da çəkə bilərsiniz.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil rejimindən video rejiminə keçmək üçün vurun: .

3. Böyütmək üçün yuxarı sürüşdürün və kiçiltmək üçün aşağı sürüşdürün.
 4. Video çəkiliş üçün kamera düyməsini basın. Saniyəölçən işləməyə başlayacaq.
 5. Video çəkilişini dayandırmaq üçün kamera düyməsini basın. Saniyəölçən dayanacaq.
- İndicə çəkdiyiniz videoya baxmaq üçün vurun: . Video Şəkillər-da saxlanılır.

Şəkilləri və videoları yaddaş kartında saxlamaq

Telefonunuzda yaddaş kartı varsa və telefonun yaddaşı dolursa, çəkdiyiniz şəkil və videoları yaddaş kartında saxlayın.

Daha yaxşı video keyfiyyəti üçün videoları telefonun yaddaşına yazın. Videoları yaddaş kartına yazsanız, kifayət qədər sürətli mikroSD kartdan (4-cü sinif və ya növbəti versiya) istifadə etdiyinizi yoxlayın.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Telefon yaddaşı** vurun.
2. **Yeni şəkilləri saxla** seçimini **SD kart** kimi dəyişin.

Məkan məlumatını şəkillərdə və videolarda saxlamaq

Hər hansı şəkli və ya videonu çəkərkən harada olduğunuzu dəqiq xatırlamaq istəyirsinizsə, telefonunuzda yerə dair avtomatik olaraq məlumat qeyd etməyi seçə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** vurun.
2. **Proqramlar** seçiminə sürüşdürüb **Şəkillər+kamera** > **Çəkdiyim şəkillərə yer haqqında məlumatı daxil edin** vurun.

Olduğunuz yeri peyk və ya şəbəkə üsulları ilə müəyyənləşdirmək mümkündürsə, yerə dair məlumat şəkil və ya videoya əlavə edilə bilər. Əgər yerə dair məlumatın olunduğu şəkil və ya videonu paylaşsanız, şəkil və ya videoya baxan şəxslər yerə dair məlumatı görə bilərlər. Telefon parametrlərindən geokodlaşdırmanı qeyri-aktiv edə bilərsiniz.

Şəkilləri və videoları paylaşmaq

Ən yaxşı şəkillərinizi birbaşa olaraq kameradan paylaşın.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil və ya video çəkin.
3. Vurun: . Paylaşmaq istədiyiniz şəkli tapıb **•••** > **Paylaş...** vurun.
4. Paylaşma üslunu seçin və təlimatlara əməl edin.

★ **İşarə:** Şəklinizi və ya videonu yaxın biri ilə dərhal paylaşmaq üçün **Toxun+göndər** seçiminə vurun və telefonunuzda digər telefona vurun. Digər telefon NFC funksiyasını dəstəkləməlidir və Bluetooth hər iki telefonda yanılı olmalıdır.

★ **İşarə:** Siz həmçinin Şəkillər mərkəzindən də paylaşa bilərsiniz. Şəkli və ya videonu seçin və **•••** > **Paylaş...** seçiminə vurun.


Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Paylaşma xidmətlərinin hamısı bütün fayl formatlarını və ya yüksək keyfiyyətlə çəkilmiş videoları dəstəkləmir.

Peşəkər fotoqrafiya

Şəkilləri peşəkər kimi çəkin

Tam yaradıcı potensialınızdan faydalanmaq və peşəkarcasına şəkil çəkmək istərdinizmi? Nokia Pro Camera ilə siz həm kamera, həm də video rejimində kamera parametrlərini əl ilə dəyişə bilərsiniz.



1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Parametrlərə baxmaq üçün işarəsini sola sürükləyin. Parametri dəyişmək üçün barmağınızı sürüngəcdə yuxarı ya aşağı sürükləyin. Məsələn, siz şəklindəki işığın miqdarına nəzarət etmək üçün Ekspozisiya kompensasiyası dəyişə bilərsiniz.
3. Parametrləri bağlamaq üçün işarəsini sağa sürükləyin.
4. Şəkil çəkmək üçün vurun.

★ **İşarə:**Müxtəlif parametrlər haqqında praktik məlumat almaq üçün vurun: **••• > təlimat.**

★ **İşarə:**Ən son kamera yeniləmələri üçün Mağaza yoxlayın və Nokia Pro Camera -nı Nokia Camera-a təkmilləşdirin, burada bütün Nokia Smart Camera və Nokia Pro Camera xüsusiyyətləri bir proqramda birləşib.

Şəkillərinizi asanlıqla çərçivəyə salın

Şəkillərinizi peşəkarcasına çərçivəyə salmaq istəyirsiniz? Görüntü axtarıcısının torlarından istifadə edin və mükəmməl şəkillər yaradın.


1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. **••• > parametrlər** vurun və **Çərçivə torları** parametrlərini, məsələn, **Qızıl nisbət** və ya **Üçdə bir hissələrin qaydası** təyin edin.
3. Şəkil çəkmək üçün vurun.

Nokia Pro Camera ipucları

Nokia Pro Camera-dan tam şəkildə faydalanmaq istəyirsiniz? Bu məsləhətləri gözdən keçirin və yüksək rezolyusiyalı kamera haqqında ətraflı öyrənin.

- Telefonunuz kilidli olduqda tez kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb saxlayın.
- Kameradan təxminən bir dəqiqə istifadə etməsəniz, o, sönəcək. Kameranı yandırmaq üçün işəsalma düyməsini basın və ekran kilidini açın.

- Kameradan video rejiminə keçmək üçün vurun: .
- Nokia Pro Camera ilə miqyası sadəcə bir barmağınızla dəyişə bilərsiniz. Böyütmək üçün yuxarı, kiçiltmək üçün aşağı vurun.
- Nokia Pro Camera ilə çəkdiyiniz şəkillərə baxmaq üçün ekranın yuxarı sol küncündə  vurun.
- Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.
- Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.



Mağazadan Nokia Foto-proqramlarını yükləmək


Kameranızı daha da mükəmməlləşdirmək və əla şəkillər çəkmək üçün yeni əyləncəli üsullar tapmaq istəyirsiniz? Mağaza-dan Nokia Foto-proqramlarını yükləyin.

1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2.  > **Daha çox foto-proqram tap** seçiminə vurun və təlimatlara əməl edin.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.


Şəkillər və videolar

Xeyli qəşəng şəkil və video çəkmişiniz? Burada onlara baxa, onları təşkil edə, paylaşa və redaktə edə bilərsiniz.



Şəkillər mərkəzi

Telefonunuzla çəkdiyiniz şəkillər və ya videolar Şəkillər mərkəzində saxlanılır və burada siz onlara baxa və ya nəzərdən keçirə bilərsiniz.



Şəkilləri və videoları asanlıqla tapmaq üçün sevimiləri qeyd edin və ya onları albomlara yerləşdirin.

Şəkillərə baxmaq

O önəmli anları yenidən yaşayın – şəkillərə telefonunuzda baxın.

Vurun: **Şəkillər**.

1. Çəkdiyiniz şəklə baxmaq üçün **Kamera Şəkilləri** və şəklə vurun.

2. Növbəti şəklə baxmaq üçün sola sürüşdürün. Əvvəlki şəklə baxmaq üçün sağa sürüşdürün.

Böyütmək və ya kiçiltmək

2 barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.

★ **İşarə:**Sürətlə böyütmək və ya kiçiltmək üçün iki dəfə şəklə vurun.

Şəkli sevimli kimi qeyd etmək

Ən yaxşı şəkillərinizi tez və asanlıqla tapmaq istəyirsiniz? Onları sevimlilər kimi qeyd edin və onlara Şəkillər mərkəzi, Sevimlilər görünüşündə baxın.

1. **Şəkillər > Albomlar** vurub şəklə baxın.

Şəkil onlayn albomdadırsa, əvvəlcə onu telefonunuzda saxlayın. Vurun: ●●● > **Telefonda saxla**.

2. Vurun: ●●● > **Sevimlilərə əlavə et**.

★ **İşarə:**Bir neçə şəkli sevimli kimi qeyd etmək üçün şəkillərin yerləşdiyi albomu seçib Ⓜ, şəkilləri seçin və Ⓡ vurun.

★ **İşarə:**Şəkli çəkildikdən dərhal sonra onu sevimli kimi qeyd edə bilərsiniz. Sadəcə sağa sürüşdürüb ●●● > **Sevimlilərə əlavə et** vurun.

Sevimlilərə baxmaq

Şəkillər mərkəzində **Sevimlilər** seçiminə vurun.

Vebə şəkillər və videolar yükləmək

Dostlarınız və ailənin görməsi üçün şəkillərinizi və videolarınızı sosial şəbəkə xidmətlərinə yükləmək istəyirsiniz? Bunu birbaşa olaraq Şəkillər mərkəzindən edə bilərsiniz.

1. **Şəkillər** vurub şəkli və ya videonu seçin.

2. ●●● > **Paylaş...** və xidməti seçin.

3. Ⓜ və ya Ⓡ düyməsinə vurun.

★ **İşarə:**Eyni vaxtda bir neçə şəkil seçmək üçün Şəkillər mərkəzində alboma və sonra Ⓜ vurun, şəkilləri seçib Ⓡ vurun.

★ **İşarə:**Bütün cihazlarınızdan şəkillərinizə daxil olmaq üçün onları SkyDrive-a yükləməyi quraşdırma bilərsiniz. SkyDrive albom sonradan şəkillərinizə baxdığınız zaman Şəkillər mərkəzində mövcuddur.

Xüsusiyyəti quraşdırmaq üçün başlanğıc ekranında sola sürüşdürün ⚙ **Parametrlər** vurun.

Proqramlar seçin, **Şəkillər+kamera > SkyDrive** vurub seçim edin.

Şəkillər mərkəzində fonu dəyişmək

Hər dəfə baxdığınızda özünüzü yaxşı hiss etdiyiniz əla bir şəkliniz var? Onu Şəkillər mərkəzinin fonu kimi qurun.

1. Vurun: **Şəkillər**.

2. Vurun: ●●● > **Fonu seçin**.

3. Şəkli seçin və vurun: Ⓡ.

★ **İşarə:**Siz həmçinin fon şəklinin periodik olaraq avtomatik dəyişməsinə qura bilərsiniz. Vurun: ●●● > **fonu avtomatik dəyişdir**.



Albom yaratmaq

Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn, mövzuya görə albomlara yerləşdirin.

Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər qovluğunu seçin.
3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.

Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.

★ **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Albomu silmək

Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə köçürmüşünüzsə, albom və ondakı şəkillər kompüterdə qalır.

Şəkillər > Albomlar vurun. Alboma vurub saxlayın və sonra **Sil** vurun.

Onlayn albomları telefondan silmək mümkün deyil.

Şəkilləri kompüterə köçürmək

Telefonunuzla şəkil çəkmişiniz və kompüterinizə köçürmək istəyirsiniz? Şəkilləri köçürmək və ya sürüşdürmək üçün kompüterin fayl menecerindən istifadə edin.

Kompüteriniz Mac-dırsa, www.nokia.com-dan Mac üçün Nokia Şəkil Köçürmə proqramını quraşdırın.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

- ★ **İşarə:**Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi, fotoşəkillər, rinqtonlar və videolar üçün ayrı qovluqlar var.
- 3. Şəkillər qovluğunu açın, şəkilləri seçin və kompüterə qoşun.
- ★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu **www.windowsphone.com** ünvanından yükləyə bilərsiniz.

Şəkli redaktə etmək

Siz çəkdiyiniz şəkilləri dərhal redaktə edə, məsələn, fırlada və ya kəsə bilərsiniz. Tək bir toxunuşla telefonun şəklini düzəltməsi üçün avto-düzəlişdən istifadə edin.

1. **Şəkillər > Albomlar** vurun.
2. Şəklə, ••• > **Redaktə et...** və sonra seçimə vurun.
- ★ **İşarə:**Mağazadan şəkil redaktəsi proqramları yükləmisinizsə, onlar burada redaktə seçimləri kimi sadalanıb.
3. Redaktə edilmiş şəkil saxlamaq üçün  düyməsinə vurun.

Şəkillərinizi dostunuzun ekranında göstərmək

Ən yaxşı şəkillərinizi dostlarınıza göstərmək istəyirsiniz? Fotoötürücü mobil proyektorundan istifadə edin və şəkillərinizi hər hansı naqıl olmadan dostlarınızın ekranında göstərin.

1. Şəkilləri göstərmək istədiyiniz cihazda **https://www.photobeamer.com** seçimini edin (İngilis dilində).
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və **Fotoötürücü** vurun.
3. Ekranda göstərmək istədiyiniz şəkilə vurun.
4. Fotoötürücü veb-səhifəsində telefonunuzla QR kodunu skanlayın.



5. Eyni qovluqdakı digər şəkilləri göstərmək üçün sola və ya sağa vurun.

Xəritələr və naviqasiya

Ətraf yerləri və onlara necə getməyi öyrənin.


Məkan xidmətlərini aktivləşdirmək

HERE Maps istifadə edərək harada olduğunuzu öyrənin, çəkdiyiniz şəkillərə olduğunuz yeri əlavə edin və proqramların daha geniş xidmət çeşidi təklif edə bilməsi üçün məkan məlumatlarınızdan istifadə etməsinə icazə verin.

1. Sola keçin və  **Parametrlər** vurun.
2. Yer vurun və **Məkan xidmətləri Aktiv**  kimi dəyişin.

HERE Maps

HERE Maps yaxınlıqda olanları və getmək istədiyiniz yərə yolu göstərir.



Bunu edə bilərsiniz:

- Ünvanları və gəzməli yerləri, məsələn restoranlar, xəstəxanalar, hava limanlarını axtarın
- Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai nəqliyyatdan istifadə edərkən istiqamətləri əldə edin - başlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər hansı digər yeri götürün
- Ticarət mərkəzində və ya mürəkkəb binalarda harada olduğunuzu baxın və sevimli yerlərinizi və mağazalarınızı tapın
- Ətrafınızda olan mağaza və restoranları tapmaq üçün telefonunuzun vizirindən istifadə edin
- Bütün HERE proqramlarında və **here.com**-da getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın – sevimli yerlərinizi Nokia hesabında saxlayın.
- Yerə dair rəy yazın və ya şəkil çəkin və hər kəsin telefonlarında və ya **here.com** ünvanında görməsi üçün onu yükləyin

★ **İşarə:** HERE Maps proqramının ən son versiyasını telefonunuza yükləmək üçün bu QR kodundan istifadə edin.  basın və  vurun. Kameranı koda tuşlayın və keçidə vurun.



Rəqəmsal xəritələrin məzmunu bəzən qeyri-dəqiq və tam olmaya bilər. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız məzmunu və ya xidmətə etibar etməyin.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Bəzi tərkibləri Nokia deyil, üçüncü tərəflər yaratmışdır. Tərkib natamam ola bilər və mövcudluğu sual altındadır.

Telefona xəritələri yükləmək

Səyahətə çıxmadan əvvəl yeni xəritələri telefonunuzda saxlayın və beləliklə, səyahət zamanı İnternet bağlantısı olmadan xəritələrə baxa biləcəksiniz.

Başlama ekranında sola sürüşdürün və **HERE Maps** > ... > **xəritələri yüklə** vurun.

Xəritələri yükləmək və yeniləmək üçün Wi-Fi şəbəkəsini yandırın.

1. Vurun: **yeni xəritələri yüklə**.
2. vuraraq ölkə və ya regionu seçin.

Mövcud xəritəni yeniləmək
Vurun: **hazırkı xəritələri yenilə**.

Xəritəni silmək
Vurun: **yeni xəritələri yüklə**. Xəritəyə vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Xəritədə olduğunuz yerə baxmaq

İstiqamətləri əldə etmək istəyirsinizsə, xəritədə harada olduğunuza baxın. Siz həmçinin müxtəlif şəhərləri və ölkələri araşdırə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və **HERE Maps** vurun.

harada olduğunuzu göstərir. Əgər HERE Maps olduğunuz yeri tapa bilmirsə, sizin son məlum yerinizi göstərir.

Dəqiq mövqe təyini mümkün deyilsə, məkan nişanının ətrafındakı yaşıl işıq olduğunuz ümumi ərazini göstərir. Sıx məskunlaşmış ərazilərdə hesablama dəqiqliyi daha yaxşıdır və yaşıl işıq o qədər də geniş deyil.

2. Cari və ya son məlum yerə baxmaq üçün vurun.

★ **İşarə:** Yeni yerdə istiqamətləri tapmağa çalışırsınız? Kompas yanılı olduqda, xəritə fırlanır və siz həmişə hansı istiqamətə baxdığınızı görə bilərsiniz. Vurun: .

Kompasın dəqiqliyi məhduddur. Elektromaqnit sahələri, metal əşyalar və digər xarici faktorlar da kompasın dəqiqliyinə təsir edə bilər. Kompasın dərəcələri həmişə tamamilə yoxlanmalıdır.

Kompasın dərəcələrinin yoxlanılmasına ehtiyac varsa telefonuzdakı təlimatlara əməl edin.

Xəritənin əhatə dairəsi ölkə və regiona görə fəqlənir.

Xəritəyə baxmaq

Barmağınızla xəritəni çəkin.

Böyütmək və ya kiçiltmək

İki barmağınızı xəritənin üzərinə qoyun və böyütmək üçün onları bir-birindən uzaqlaşdırın yaxud kiçiltmək üçün onları bir-birinə yaxınlaşdırın.

★ **İşarə:**Xəritə görünüşünə miqyas idarəediciləri əlavə etmək üçün ●●● > **parametrlər** seçiminə vurun və **Miqyas idarəediciləri** seçimini **Aktiv**  olaraq təyin edin.


Məkanı tapmaq

HERE Maps müəyyən yerləri və şirkətləri tapmağa kömək edir.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** >  vurun.
2. Axtarış xanasına küçənin ünvanı və ya yerin adı kimi axtarış sözlərini yazın.
3. Təklif olunan seçimlərin siyahısından birini seçin və ya axtarış üçün Enter düyməsini vurun.

Yer xəritədə göstərilir.

★ **İşarə:**Yer haqqında ətraflı məlumat almaq istəyirsiniz? Yer təfərrüatları görünüşünə ümumi məlumat, şəkillər, rəylər, təlimatlara keçidlər və yaxınlıqdakı yerlərə dair digər təkliflər daxil ola bilər. Yer xəritədə göstəriləndə təfərrüatlar görünüşünə baxmaq üçün məlumat qovucuğuna vurun.



★ **İşarə:**Siz ictimai nəqliyyat stansiyasına vurduğunuz zaman, əgər varsa həmin stansiyadan keçən marşrut xətlərini görə bilərsiniz.

Heç bir axtarış nəticəsi tapılmayıbsa, axtarış sözlərini düzgün yazdığınızı yoxlayın.

Yaxınlıqdakı yerləri kəşf etmək


Yeni restoran, otel və ya mağaza axtarırsınız? HERE Maps sizə yaxınlıqdakı yerləri təklif edir.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.

2. Yaxınlıqdakı təklif olunan yerləri tapmaq və ya xəritədəki hər hansı nöqtəni seçmək üçün  vurun.

3. Vurun: .

Siz xəritədə müxtəlif növdə yer təklifləri görə bilərsiniz.



Yaxınlıqdakı müəyyən yerləri tapmaq

Yaxınlıqdakı yerlər xəritədə göstərildikdə, ekranın aşağısından yuxarı doğru sürüşdürün və **kateqoriyaları göstər** kateqoriyaya vurun.


Kateqoriyada olan yaxınlıqdakı yerlər siyahıda göstərilir. Onlara xəritədə baxmaq üçün xəritəyə vurun.

★ **İşarə:** Kateqoriyanı başlanğıc ekranına əlavə etmək üçün kateqoriyanı seçdikdən sonra  vurun. Beləliklə harada olmanızdan asılı olmayaraq yeni yerləri kəşf edə bilərsiniz.

LiveSight-dan istifadə edərək kamerasınızın viziri vasitəsilə ətrafdakı maraqlı yerləri görə bilərsiniz.

Cari və ya son məlum yerə baxmaq üçün  vurun. Cari yerinizin yanında  vurun.

Kameranın viziri vasitəsilə yerləri görmək üçün telefonu portret rejimində şəkil çəkdiniz kimi telefonu şaquli vəziyyətdə saxlayın.



Yerə dair istiqamətləri və ya əlavə məlumat əldə etmək üçün yerə vurun. Görüntünü dondurmaq üçün telefonu həmin yerə toxlamadan onu araşdırma bilməyiniz üçün buraya vurun ⑩.

Yerlərin xəritədə harada yerləşdiyinə baxmaq üçün telefonun ekranı yuxarı vəziyyətdə kompasa kimi tutun.

- ★ **İşarə:** Siz normal xəritə görünüşündə olduğu kimi yaxınlıqdakı müəyyən yerləri tapa bilərsiniz. Həmçinin asanlıqla daxil olmaq üçün yeri LiveSight -da başlanğıc ekranına kateqoriya, məsələn kafe & restoranlar əlavə edə bilərsiniz. Bu yolla bir toxunuşda ən yaxınlığınızda olan restoranların kamera görünüşünü əldə edə bilərsiniz.

Ticarət mərkəzində yolunuzu tapmaq

Artıq ticarət mərkəzində hər hansı mağazanı tapmaq üçün o tərəf, bu tərəfə getmək lazım deyil. HERE Maps labirintə bənzər ticarət mərkəzində və digər böyük binalarda sizə bələdçilik edə bilər.

Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.


Bu funksiya istifadə etmək üçün siz internetə bağlanmalısınız, və bu zaman daxili xəritəyə giriş mümkün olacaq. Qapalı yer xəritə məlumatları bütün ölkələrdə və ya regionlarda və ya bütün binalar üçün mövcud olmaya bilər.

1. Bina xəritədə göstərildikdə, binanın hissələrini (məsələn, ticarət mərkəzinin mağazaları) görə bilərsiniz.

2. Binaya vurun.

- ★ **İşarə:** Binanın hər hansı yeri haqqında məlumat baxmaq üçün yerə və sonra məlumat qovucuğuna vurun.

3. Binanın müxtəlif mərtəbələrində baxmaq üçün xəritənin sağında mərtəbə nömrələri arasında yuxarı-aşağı sürüşdürün.



Binalarda müəyyən yerləri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarisına doğru sürüşdürün. **kateqoriyalari göstər** vurun və kateqoriyanı seçin.

Binada müəyyən yeri tapmaq

Binaya vurun və ekranın aşağısından yuxarisına doğru sürüşdürün. Sola **məlumat kitabı** üzərinə sürüşdürün və **Y** vurun.

Marşrut istiqamətlərini əldə etmək

Yolunuzu asanlıqla tapmaq istəyirsiniz? Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai nəqliyyatdan istifadə edərkən istiqamətləri əldə edin - başlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər hansı digər yeri götürün.

1. Başlama ekranında sola sürüşdürün və **HERE Maps** vurun.

2. Vurun: **••• > istiqamətlər**.

3. Cari yerinizin başlanğıc nöqtəsi olmasını istəmirsinizsə, **buradan** vuraraq başlanğıc nöqtəsini axtarın.

4. **haraya** vuraraq gediləcək yeri axtarın.

Xəritədə marşrut və ora çatmaq üçün nə qədər vaxtın lazım olduğu göstərilir. Təfərrüatlı istiqamətlərə baxmaq üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün.

★ **İşarə:** İstiqamətləri əldə etmək üçün siz həmçinin xəritədə hər hansı nöqtəyə vura və ya vurub saxlayaraq məlumat qabarcığına vura bilərsiniz. Vurun: **buraya istiqamətlər** və ya **buradan istiqamətlər**.

Piyada istiqamətlərini əldə etmək

Marşrutunuzu yaratdıqdan sonra **🚶** vurun və görünüşün yuxarisında **naviqasiyanı başlat** seçiminə vurun. Olduğunuz yer, növbəti döngə və marşrutun xülasəsi arasında keçid etmək üçün xəritənin aşağısında məlumat sahəsində sola və ya sağa vurun.

HERE Drive+da səs bələdçili idarəetmə istiqamətlərini əldə edin

Getdiyiniz yeri təyin etdikdən sonra (cari yerinizi başlanğıc nöqtəsi kimi seçin), vurun: **🚗 > naviqasiyanı başlat**. Marşrutunuz burada açılır: HERE Drive+.

İctimai nəqliyyat üçün istiqamətləri əldə etmək

Marşrutunuzu yaratdıqdan sonra  vurun.

Sizin marşrutunuz burada HERE Transit açılır. İctimai nəqliyyat məlumatı dünya üzrə yalnız müəyyən şəhərlərdə mümkündür.

Hər hansı yere şəkil əlavə etmək

Bəyəndiyiniz nəisə görmüsünüz? Qoyun digərləri də sizin təcrübənizi paylaşsın. Şəkil çəkin və hər kəsin öz telefonlarında və ya here.com-da görməsi üçün onu yükləyin.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.
2. Yaxınlıqdakı yerlərə baxmaq üçün  vurun.
3. Xəritədə yer nişanına və məlumat qovucuğuna vurun.
4. Yer təfərrüatları görünüşündə **şəkillər** seçin və  vurun.
5. Şəklə və  vurun.

Sizin bütün yerlərə şəkillər əlavə etməyiniz mümkün olmaya bilər.

Yerə baxmaq və onu qiymətləndirmək

Yer təfərrüatları görünüşündə **rəylər** seçin və  vurun. Məkanı qiymətləndirmək üçün ulduzlara vurun və fikrinizi yazın.

Yeri yadda saxlamaq

Səyahətinizi planlaşdırmaqda köməkçi olmaq üçün siz yerləri, məsələn, otelləri, atraksionları və ya yanacaq məntəqələrini axtara və onları telefonunuzda saxlaya bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.
2. Ünvanı və ya yeri axtarmaq üçün  vurun.
3. Yer xəritədə göstəridikdə təfərrüatlar görünüşünü açmaq üçün məlumat qovucuğuna vurun.
4. Yer təfərrüatları görünüşündə  vurun.

★ **İşarə:** Həmçinin asanlıqla daxil olmaq üçün yeri başlanğıc ekranına əlavə edə bilərsiniz. Yer xəritədə göründükdə məlumat qovucuğuna və sonra  vurun.

Saxlanmış yerə baxmaq

Əsas görünüşdə  vurun.

Saxlanmış yeri silin

Əsas görünüşdə  burun və yerləşdirin və  vurun.

Saxlanmış yerləri sinxronlaşdırmaq

Getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın – sevimli yerlərinizi Nokia hesabı ilə sinxronlaşdırın.

Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.

Siz **here.com** ilə kompüterinizdə səyahətinizi planlaşdırı, saxlanmış yerləri telefonunuzda HERE Maps ilə sinxronlaşdırı və yolda olarkən plana daxil ola bilərsiniz. Sinxronlaşdırma həmçinin əvvəlki Nokia telefonunuzda olan yerlərin yeni telefonunuza köçürməyən əlverişli üsludur. Köhnə telefonunuzu Nokia hesabınız ilə və sonra yeni telefonunuzla sinxronlaşdırın.

Nokia hesabınızla daxil olmusunuzsa, hər dəfə HERE Maps proqramını açdıqda sevimli yerləriniz avtomatik olaraq telefonunuzla sinxronlaşdırılacaq. Saxlanmış yerləri mexaniki olaraq sinxronlaşdırmaq üçün ★ > Ⓜ düyməsinə vurun.

Avtomatik sinxronlaşmanı söndürmək

••• > parametrlər vurun və **Sevimliləri avtomatik sinxronlaşdırmaq** seçimini  kimi dəyişin.

Xəritənin görünüşünü dəyişmək

Müəyyən detalları vurğulamaq və yolunuzu asanlıqla tapmaq üçün xəritəyə müxtəlif rejimlərdə baxın.

1. Başlama ekranında sola sürüşdürün və  **HERE Maps** vurun.
2.  vuraraq xəritə görünüşünü seçin, məsələn, **peyk** və ya **yol hərəkəti**.

Mövcud seçimlər və xüsusiyyətlər regiona görə dəyişə bilər. Mümkün olmayan seçimlər tutqun görünür.

HERE Drive+

HERE Drive+ səsle müşayiət olunan addım-addım istiqamətlərlə getdiyiniz yerə kimi sizə bələdçilik edir.



Vurun:  **HERE Drive+**.

Bunu edə bilərsiniz:

- Addım-addım istiqamətlər və səs müşayiəti ilə getdiyiniz yerə tez çatın
- Səyahətə çıxmazdan əvvəl xəritələri yükləyin məlumat xərclərinə qənaət etmək üçün HERE Drive+dan oflayn istifadə edin
- My Commute istifadə edərək gündəlik marşrutunuzda baş verən nəqliyyat qəzalarına və vəziyyətə dair real vaxtda məlumat alın
- Sürət limitini keçdikdə xəbərdarlıq alın
- Bərə və tunellərdən və ya müəyyən yollardan, məsələn, döşənməmiş yollardan çəkinin
- Bütün HERE proqramlarında və **here.com**-da getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın: sevimli yerlərinizi Nokia hesabında saxlayın.

★ **İşarə:** HERE Drive+ proqramının ən son versiyasını telefonunuza yükləmək üçün bu QR kodundan istifadə edin.  basın və  vurun. Kameranı koda tuşlayın və keçidə vurun.



Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Xəritələri yükləmək

Səyahət zamanı məlumat rouminqi xərclərinə qənəət etmək üçün səyahətdən əvvəl yeni küçə xəritələrini telefonunuzda saxlayın. Telefonunuzun yaddaşı azalıbsa, bəzi xəritələri telefondan silə bilərsiniz.

 **HERE Drive+** vurun, ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > Xəritə seçimi > Xəritələri idarə et** vurun.

Telefonunuza xəritə yükləmək üçün Wi-Fi bağlantısına qoşulmuş olmalısınız.

1. Vurun: .
2. Ölkə və ya regionu seçin.

Xəritəni silmək

Xəritəyə vurub saxlayın və sonra **Sil** seçiminə vurun.

Avtomobilə gediləcək yərə sürmək


İdarəetmə üçün optimallaşdırılmış istiqamətlərin hər döngə üzrə təyini ilə HERE Drive+ getdiyiniz yərə asanlıqla çatmanıza kömək edir.

Vurun:  **HERE Drive+**.

Bütün yerli qanunlara riayət edin. Avtomobil sürərkən mobil telefondan və ya onun hər hansı funksiyalarından istifadə qadağan edilə bilər. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

My Commute xüsusiyyəti yaşadığınız ölkədə mövcuddursa, telefonunuz ev və iş ünvanınızı daxil etməyi sorgulaya bilər.

1. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Təy. nöqt. təyin et** vurub gediləcək yeri axtarın.
2. Gediləcək yərə vurun.
3. Bərə və tunellərdən və ya müəyyən yollardan, məsələn, döşənməmiş yollardan çəkinmək istəyirsinizsə, marşrut seçimi alət panelinə vurun və yol növlərini aktiv və ya qeyri-aktiv edin.



★ **İşarə:** Naviqasiya zamanı yol növlərini dəyişmək üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > Marşrut param-ləri** vurun.

4. Naviqasiyaya başlamaq üçün **Başla** vurun.

Susmaya görə xəritə sizin idarəetmə istiqamətinizdə fırlanır və kompas şimalı göstərir. Xəritədə şimala baxmaq, məsələn, marşrutun ümumi görünüşünü əldə etmək üçün ⓘ > **Şimala doğru** vurun.

★ **İşarə:** Naviqasiya zamanı qalan marşruta baxmaq istəyirsinizsə, barmağınızla xəritəni çəka bilərsiniz. Cari yerə qayıtmaq üçün ↻ vurun.

★ **İşarə:** Hazırda olduğunuz yerin ətrafındakı nəqliyyatın vəziyyətinə baxmaq üçün 🚗 vurun. Naviqasiya görünüşünə geri qayıtmaq üçün ↻ vurun.

5. Naviqasiyanı dayandırmaq üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Naviqas. dayandır** vurun.

Yeri yadda saxlamaq

Səyahətinizi planlaşdırmaqda köməkçi olmaq üçün siz yerləri, məsələn, otelləri, atraksionları və ya yanacaq məntəqələrini axtara və onların nüsxəsini çıxardaraq bütün HERE proqramlarında və here.com-da istifadə edə bilərsiniz.

Vurun: 📱 **HERE Drive+**.

1. Yeri axtarmaq üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Təy. nöqt. təyin et** vurun.

2. Küçənin ünvanı və ya yerin adı kimi axtarış sözlərini yazın.

3. Siyahıda yerə vurun.

4. Ⓛ vurun.

Yer sizin Nokia hesabınızda saxlandı. Nokia hesabınıza daxil olmamısınızsa, daxil olmanız istənəcək.

Saxlanmış yerləri sinxronlaşdırmaq

Nokia hesabınızla daxil olmusunuzsa, hər dəfə HERE Drive+ proqramını açdıqda sevimli yerləriniz avtomatik olaraq hesabınızla sinxronlaşdırılacaq. Sevimliləri əl ilə sinxronlaşdırmaq üçün ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Sevimlilər > Ⓛ** vurun.

Saxlanmış yerə getmək

Ekranın aşağısından yuxarisına doğru sürüşdürün **Sevimlilər** və yerə vurun.

- ★ **İşarə:**Siz tez-tez getdiyiniz yeri başlama ekranına əlavə edə bilərsiniz və bu onlara dərhal naviqasiya etməni asanlaşdırır. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün, **Sevimlilər** vurub yerə vurub saxlayın və **Başlanğıca əlavə et** vurun.

Səsli təlimatlar almaq

İstifadə etdiyiniz dil tərəfindən dəstəklənilsə, səsli təlimatlar, getdiyiniz yerə çatmanızı asanlaşdırır və səyahətdən zövq almanızı təmin edir.

Vurun:  **HERE Drive+**.

1. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > Səsli naviqasiya** vurun.
2. Dila vurun. Səsli təlimatlardan istifadə etmək istəmirsinizsə, **Yoxdur** vurun.

- ★ **İşarə:**Navigasiya zamanı küçə adlarının səsləndirilməsini istəyirsinizsə, küçə adlarını elan edən səs vurun (mətndən nitqə kompüterin yaratdığı səs).

Diliniz üçün küçə adlarını elan edən səsi tapmırsınızsa, telefon parametrlərində nitq dilini yükləməli və quraşdırmalısınız. Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər > Nitq > Nitq dili**. Bütün dillər dəstəklənmir.

Yeni naviqasiya səslərini yükləmək

Ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > Səsli naviqasiya > Yenisini yüklə** və səsə vurun.

Oflayn naviqasiya

Məlumat xərclərinə qənaət etmək üçün HERE Drive+dan oflayn istifadə edə bilərsiniz.

1. Vurun:  **HERE Drive+**.
2. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **İnternet qoşulması** vurun.
3. **İnternet qoşulması** keçin **Qeyri-aktiv** .

Bəzi xüsusiyyətlər, məsələn, axtarış nəticələri HERE Drive+dan oflayn istifadə edərkən məhdud ola bilər.

Marşrutun təyininə kömək

Yol stresini azaldın – HERE Drive+ sizin gündəlik marşrutlarınızı öyrənir və nəqliyyatın vəziyyəti və qəzalar haqqında sizə real vaxtda məlumat verir.

Bu xüsusiyyət dünya üzrə yalnız müəyyən regionlarda mümkündür. Digər regionlar davamlı olaraq əlavə edilir.

Nəqliyyat haqqında məlumatın mövcudluğu region və ölkəyə görə dəyişə bilər.

My Commute istifadə etdiyinizdə telefonunuz haraya və nə vaxt getdiyinizi öyrənir. Öyrənməni sürətləndirmək üçün gündəlik səyahətlərinizi əl ilə də daxil edə bilərsiniz. Bunun üçün  **HERE Drive+** vurun, ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **My Commute** vurun. Sola və ya sağa **Redaktə et** doğru sürüşdürün, **Yeni marşrut** vurun, başlama nöqtənizi və gedəcəyiniz yeri, məsələn, iş və üv ünvanınızı axtarın və adətən işə getdiyiniz və evə qayıtdığınız vaxtları qeyd edin.

1. Vurun:  **HERE Drive+**.

2. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün. Adətən getdiyiniz yerə yola düşdüyünüz vaxt yaxınlaşdıqda, telefonunuz My Commute lövhəciyində həmin yeri təklif edir. Təklif olunan yerə yola düşmək üçün, lövhəciyə vurun və sonra marşruta və **Başla** vurun.

★ **İşarə:**Gündəlik getdiyiniz yerlərə gedən fərqli marşrutlar tapın. My Commute bütün adətli marşrutları sizə göstərir. Nəqliyyatın sizi ləngitməsinə imkan verməyin - canlı lövhəciyə vurun və ən sürətli marşruta baxın.

3. Başqa bir yerə, məsələn, ev əvəzinə, idman zalına yola düşmək üçün My Commute lövhəciyinə vurdudqdan sonra, getmək istədiyiniz yerə doğru sağa və ya sola sürüşdürün.

★ **İşarə:**My Commute canlı lövhəciyini başla ekranına əlavə edin və nəqliyyatın vəziyyətinə dair məlumatı və növbəti səyahətiniz üçün tələb olunan təxmini vaxtı öyrənin və getdiyiniz yerə bir toxunuşla daxil olun.  **HERE Drive+** vurun, ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > My Commute > Başlanğıca əlavə et** vurun.

Nokia hesabınıza daxil olmusunuzsa, getdiyiniz yerlər hesabınızda saxlanır. My Commute məlumatınızı silmək üçün  **Parametrlər > Şəxsi məlumatı sil > Marşrutlarım** vurun.

Sürət limitinə dair xəbərdarlıqlar almaq

Sürət limiti keçməsinə icazə verməyin – çox sürətlə idarə etdikdə telefonun sizi xəbərdar etməsini qurun.

Sürət limiti haqqında məlumatın mövcudluğu region və ölkəyə görə dəyişə bilər.

1. Vurun:  **HERE Drive+.**

2. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün, **Parametrlər > Sürət həddi** vurun və **Sürət həddi xəbərdarlığı** seçimini **Xəbərdarlıq aktivdir**  edin.

3. Xəbərdarlıq üçün sürət limitini nə qədər keçə biləcəyinizi təyin etmək məqsədilə **Sürəti bu qədər aşdığım halda məni xəbərdar et** sürüşdürücüsünü çəkin. Aşağı və yuxarı sürətlər üçün ayrıca limit seçə bilərsiniz.

Drive+ görünüşünü dəyişmək

Gecə qaranlıq olduqda HERE Drive+ istifadə edirsiniz? Gündüz və gecə rejimləri ilə ekranı həmişə aydın şəkildə görə bilərsiniz. Eləcə də, parametrləri istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.

Vurun:  **HERE Drive+.**

1. Ekranın aşağısından yuxarisına doğru sürüşdürün və **Parametrlər > Xəritə seçimləri** vurun.


2. **Rənglər** seçimini **Gecə** kimi dəyişin. Qaranlıq olduqda avtomatik olaraq gecə rejimini aktivləşdirmək üçün **Avtomatik** vurun.

Yanacaq məntəqələri və ya istirahət yerlərini göstərmək

Ekranın aşağısından yuxarisına doğru sürüşdürün, **Parametrlər > Xəritə seçimləri > Xəritədə göstər** vurun və yer kateqoriyalarını yandırın və ya söndürün.

Qalan vaxt və ya çatma vaxtı görünüşü arasında keçid

Naviqasiya görünüşündə gəlmə vaxtında vurub saxlayın və seçim edin.



Böyük binaları və atraksionları gizlətmək

Ekranın aşağısından yuxarisına doğru sürüşdürün, **Parametrlər > Xəritə seçimləri** vurun və **Rəmlər** seçimini  edin.

Mövqe təyini üsulları

Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyindən istifadə edərək olduğunuz yeri xəritədə göstərir.

Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan və üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində və ya metroda mövcud olmaya bilər. Mövqe təyini metodları ilə bağlı məxfilik məlumatı üçün Nokia Məxfilik Siyasətinə baxın.

Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və Glonass-a digər oxşar təkmilləşmələr mövqe məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi hesablamaqda GPS-ə kömək edir.

A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat ötürülməsini tələb edə bilər. Məlumat xərcərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət zamanı, telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırma bilər. Wi-Fi şəbəkəsindən istifadənin məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-i söndürə bilərsiniz.

! **Qeyd:** Wi-Fi-dan istifadə bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, Aİ-də 5150–5350 MHz Wi-Fi-dan və ABŞ və Kanadada 5.15–5.25 GHz Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.

İnternet

Simsiz bağlantıları necə yaratmağı və məlumat xərclərinə qənaət edərək vebə baxmağı öyrənin.

İnternet qoşulmalarını təyin etmək

Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif yoxsa istifadəyə görə tarif tətbiq edir? Rouminq zamanı və evdə olarkən məlumat xərclərini azaltmaq üçün Wi-Fi və mobil məlumat parametrlərini dəyişin.

- ❗ **Mühüm:** Wi-Fi şəbəkənin təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin. Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.

Ümumiyyətlə Wi-Fi qoşulmasından istifadə mobil məlumat qoşulması ilə müqayisədə daha sürətli və ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoşulmasından istifadə mümkündürsə, telefonunuz Wi-Fi qoşulmasından istifadə edir.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Wi-Fi** vurun.
2. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.
3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

Mobil məlumat qoşulmasından istifadə

Başlama ekranında sola vurun və  **Parametrlər** > **Mobil** vuraraq **Məlumat bağlantısı** seçimini **Aktiv** kimi dəyişin.

Rouminq zamanı mobil məlumat qoşulmasından istifadə

Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artırır.

Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.

Başlama ekranında sola vurub  **Parametrlər** > **Mobil** vurun və **Məlumat rouminqi seçimləri** seçimini **Rouminq** kimi dəyişin.

- ★ **İşarə:** Məlumat istifadəni həmçinin Data Sense proqramı ilə izləyə bilərsiniz.

Kompüterə vebə qoşmaq

Laptopunuzda İnternetdən istifadə etmək istəyirsiniz, lakin İnterneta çıxışınız yoxdur? Siz telefonunuzun mobil məlumat bağlantısından laptopunuz və ya digər cihazlarda istifadə edə bilərsiniz. Wi-Fi bağlantısı yaradılır.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **İnternet paylaşma** vurun.
2. **Paylaşılır** seçimini **Aktiv** kimi dəyişin.
3. Bağlantının adını dəyişmək üçün **Quraşdırma** > **Yayım adı** vuraraq adı yazın.

- ★ **İşarə:** Həmçinin bağlantıya parol da təyin edə bilərsiniz.

4. Digər cihazda bağlantıyı seçin.

Digər cihaz sizin məlumat planınızdan istifadə edir, bu isə məlumat trafik qiyətlərinə təsir edə bilər. Məlumat qiyətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Məlumat planından səmərəli istifadə

Məlumat istifadəsi xərclərinə görə narahatsınız? Data Sense proqramı mobil məlumatlardan istifadə etmək və istifadəni izləmək üçün daha səmərəli üsullar tapmağa kömək edir. Bu proqram lazım gələrsə, məlumat bağlantılarını tamamilə kəsə bilər.

1. Başlangıç ekranında sola sürüşdürün və vurun: **Data Sense**.

2. **Limit qur** vurub istədiyiniz dəyəri seçin.

★ **İşarə:** Qalmış məlumat limitini, vaxtı yoxlamaq və ya limiti dəyişmək üçün Data Sense proqramını yenidən açın.

Veb-brauzer

Xəbərləri oxuyun və sevimli veb-saytlarınıza baş çəkin. İnternetdə veb-səhifələrə baxmaq üçün telefonunuzda Internet Explorer 10 proqramından istifadə edə bilərsiniz. Brauzeriniz təhlükələrə qarşı xəbərdarlıq etməkdə yardımçı ola bilər.

Vurun:  **Internet Explorer**.

Vebə baxmaq üçün İnternetə qoşulu olmalısınız.

Veb-səhifələrə baxmaq

İnternetə telefondan baxa bildikdən sonra kompüter nəyinizə lazımdır?

★ **İşarə:** Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif tətbiq etmirsə, məlumat xərclərinə qənaət etmək üçün İnternetə Wi-Fi şəbəkəsi ilə qoşulun.

1. Vurun:  **Internet Explorer**.

2. Ünvan zolağına vurun.

3. Veb-ünvanı yazın.


★ **İşarə:** Veb-ünvanın şəkilçisini, məs. .org, sürətlə yazmaq üçün klaviaturada şəkilçi düyməsinə vurub saxlayın və istədiyiniz şəkilçiyə vurun.

4. Vurun: ➔.

★ **İşarə:** İnternetdə axtarış etmək üçün ünvan zolağına axtarış sözünü yazın və ➔ vurun.

Böyütmək və ya kiçiltmək

İki barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.



★ **İşarə:** Eləcə də, ekrana iki dəfə vura bilərsiniz.

Yeni tab-vərəq açmaq

Eyni vaxtda bir neçə veb-sayta daxil olmaq istəyirsinizsə, 6-ya qədər brauzer səhifəsi (tab-vərəq) açsə və onlar arasında keçid edə bilərsiniz.

Vurun:  **Internet Explorer.**

Vurun: **...** > **Tab-vərəqələr** > .

Tab-vərəqlər arasında keçid

... > **Tab-vərəqələr** vurub və tab-vərəqə vurun.

Tab-vərəqi bağlamaq

Vurun: **...** > **Tab-vərəqələr** > .

Veb-saytı sevimlilərə əlavə etmək

Eyni veb-saytlara tez-tez daxil olursunuzsa, onları sevimli kimi əlavə edin və beləliklə, onlara sürətlə daxil olun.

Vurun:  **Internet Explorer.**

1. Veb-sayta daxil olun.

2. Vurun: **...** > **Sevimlilərə əlavə et.**

★ **İşarə:** Həmçinin sevimli veb-saytlarınızı başlanğıc ekranına daxil edə bilərsiniz. Veb-sayta baxarkən vurun: **...** > **Başlanğıca daxil et.**

Sevimli veb-sayta daxil olmaq

... > **Sevimlilər** və veb-sayta vurun.

★ **İşarə:** Sevimlilərə sürətlə daxil olmaq üçün sevimlilər nişanını ünvan zolağına əlavə edin. **...** > **Parametrlər** vurun və **Ünvan sətri düyməsindən istifadə edin** parametrini **Sevimlilər** təyin edin.

Veb-səhifəni paylaşmaq

Maraqlı veb-səhifə ilə qarşılaşdığınız zaman, onu dostlarınıza göndərə bilərsiniz. Dostlarınız yanınızadırsa, sadəcə olaraq onların telefonuna vurun. Əks halda, səhifəni e-poçt və ya mətn mesajında göndərə və ya sosial şəbəkələrdə dərc edə bilərsiniz.

1. toxun+göndər yanılı olduğunu yoxlamaq üçün  **Parametrlər > toxun+göndər** vurun və **NFC paylaşması** parametrlərini **Aktiv**  təyin edin.
2.  **Internet Explorer** vurun və veb-sayta daxil olun.
3. Vurun: **••• > Səhifəni paylaş > Toxun+göndər**.
4. Telefonunuzla dostunuzun telefonuna toxunun. Digər telefon NFC-ni dəstəkləməlidir. Əlavə məlumat üçün digər telefonun istifadəçi təlimatlarına baxın.

Bu funksiya NFC-ni dəstəkləyən bütün telefonlarla uyğun gəlməyə bilər.

Veb-səhifəni e-poçt və ya mətn mesajında göndərin və ya sosial şəbəkələrdə dərc edin
Baxış zamanı **••• > Səhifəni paylaş** vurub necə paylaşmaq istədiyinizi seçin.

Brauzer tarixçəsini təmizləmək

İnternetə baxışı bitirdikdən sonra şəxsi məlumatlarınızı, məsələn, baxış tarixçəsi və müvəqqəti İnternet fayllarını silə bilərsiniz.

1. Vurun:  **Internet Explorer**.
2. **••• > Parametrlər > Tarixçəni sil** vurun.

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilmiş yaddaş yeridir. Əgər parol tələb edən məxfi məlumata və ya təhlükəsizlik xidmətinə daxil olmusunuzsa və ya daxil olmağa cəhd göstərmisinizsə, hər istifadədən sonra keş yaddaşı təmizləyin.

Baxış tarixçəsində ayrı-ayrı elementləri silmək

••• > Son >  vurub silmək istədiyiniz söhbətə və **** vurun.

İnternetdə axtarış etmək

Bing axtarışı vasitəsilə İnterneti və xarici dünyanı kəşf edin. Axtarış sözlərini yazmaq üçün klaviatura və ya səsindən istifadə edə bilərsiniz.

1. Basın .
2. Axtarış xanasına axtarış sözünü yazın və  vurun. Axtarış sözünü təklif olunan sözlərin arasından da seçə bilərsiniz.
3. Əlaqədar axtarış nəticələrini görmək üçün sola vuraraq müxtəlif axtarış nəticəsi kateqoriyalarına baxın.

Səs axtarışından istifadə

 düyməsinə basın, axtarış xanasında  vurun və axtarış sözünüzü deyın.

Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair əlavə məlumat üçün **www.windowsphone.com** ünvanına baxın.

Bütün İnternet bağlantılarını bağlamaq

Arxa planda açıq olan İnternet bağlantılarını bağlamaqla batareyanıza qənaət edin. Proqramları bağlamadan bunu edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Wi-Fi** vurun.

2. **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  edin.

Mobil məlumat qoşulmasını bağlamaq

Başlama ekranında sola vurub  **Parametrlər** > **Mobil** vurun və **Məlumat bağlantısı** seçimini **Qeyri-aktiv** kimi dəyişin.

Əyləncə

Boş vaxtınız var və əylənmək istəyirsiniz? Videolara necə baxmağı, sevimli musiqilərinizi dinləməyi və oyunlar oynamağı öyrənin.

Baxmaq və dinləmək

Siz telefonunuzdan videolara baxmaq, musiqi və ya podkastları dinləmək üçün istifadə edə bilərsiniz.

Vurun:  **Musiqi+Videolar**.

Musiqi və podkastlara qulaq asmaq və videolara baxmaq

Yolda olarkən sevimli medianız sizinlə olsun – harada olmağınızdan asılı olmayaraq videolara baxın, musiqi və podkastları dinləyin.

1. Vurun:  **Musiqi+Videolar**.
2. Vurun: **Musiqi, Videolar** və ya **Podkastlar**.
3. Kateqoriyaya baxmaq üçün sola və ya sağa vurun.
4. Dinləmək istədiyiniz mahnı, podkast və ya videoya vurun.

★ **İşarə:** Ekvalayzerin parametrlərini dəyişərək səsin keyfiyyətini yaxşılaşdırı bilərsiniz. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > audio** vurun.

İfaya fasilə vermək və ya onu davam etdirmək

Vurun:  və ya .

Mahnıları təsadüfi qaydada səsləndirmək üçün  düyməsinə vurun.

Sürətlə geri və ya irəli fırlatmaq


 və ya  düyməsini basıb saxlayın.

Musiqiyə simsiz qulaq as

JBL PlayUp simsiz dinamiklərlə, heç bir naqilsiz yüksək audio keyfiyyətində musiqiyə qulaq asa və telefonu enerji ilə doldura bilərsiniz.


Nokia simsiz dinamikləri, məsələn, JBL PlayUp ayrıca satılır. Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.

1. Telefonunuzun NFC sahəsi ilə dinamikin NFC sahəsinə toxunun. Dinamik telefonunuza avtomatik qoşulur.
2. Telefonunuza enerji yükləmək üçün onun adapterinin simsiz doldurulma tərəfini dinamik üzərinə yerləşdirin. Doldurulma göstəricisi ağ rəngə çevrilir və yükləmə zamanı işıq yanıb-sönür.



FM radio

Telefonunuzda radioya qulaq asmaq  yr n .



Radio dinl m k

Sevimli FM radio stansiyalarınızdan h m   z v q alın.

Radioya qulaq asmaq     n cihaza uy  un qulaql  q qo  ulmal  dır. Qulaql  q antena kimi     lay r.

1. Ba  lama ekranında sola s r      r  n v  vurun  **Musiqi+Videolar > Radio.**
2. Uy  un g    n naqillli qulaql     qo    n.

  vv  lki v  ya n  vb  ti stansiya  a ke  id

Sola v  ya sa  a vurun.

Radio stansiyan   yadda saxlamaq

Sevimli radio stansiyalar  n  z   yadda  da saxlay  n v  onlara asanlıqla qulaq as  n.

Ba  lama ekranında sola s r      r  n v   **Musiqi+Videolar > Radio** vurun.

Qulaq asd    n  n radio stansiyan   yadda  da saxlamaq     n  vurun.

Saxlanmış stansiya siyahısına baxmaq

Vurun: .

Stansiyanı siyahıdan silmək

Vurun: .

Nokia Musiqi

Windows Phone-da Nokia Musiqi ilə siz telefonunuza və kompüterinizə mahnılar yükləyə bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** vurun.

Əlavə məlumat üçün **music.nokia.com** ünvanına daxil olun.

★ **İşarə:**Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi bağlantısından istifadə edin.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud deyil.

Əgər sizin Nokia hesabı ilə bağlı kreditiniz və ya digər Nokia Musiqi Limitsiz üzvlüyünüz varsa, onu bağlamayın. Bağlasanız, bunlar hamısı itiriləcək.

Musiqi və digər məzmunun yüklənməsi və axını xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Məlumatın ötürülmə qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.

Miks radio

Miks radio ilə yeni musiqilər kəşf edin.

Miks Radio

Müxtəlif janrlar üzrə yeni ifaçıları və mahnıları öyrənməyin ən asan yolu Nokia Miks Radioda musiqi dinləməkdir. Siz müxtəlif ifaçılara və janrlara aid miksləri seçərək dinləyə və oflayn qulaq asmaq üçün telefonunuzda saxlaya bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi > Miks radio** vurun.

2. Hansı musiqi janrına qulaq asmaq istədiyinizi seçin.

★ **İşarə:**Başlangıç ekranına əlavə etmək və ya oflayn dinləmək üçün mikse vurub saxlayın. Eyni vaxtda yadda saxlana bilən oflayn mikslərin sayı məhduddur.

Musiqiyə fasilə vermək və ya onu davam etdirmək

Vurun:  və ya .

★ **İşarə:**Cari mahnını satın almaq üçün  vurun.

Növbəti mahnıya keçmək

Vurun: .

Ötürülən mahnıların sayında məhdudiyyət ola bilər.

Miks radionuzu fərdiləşdirmək

Siz zövqünüzə görə yaradılmış janr misllərini dinləmək üçün musiqi profili yarada bilərsiniz. Profiliniz telefonunuzda və ya kompüterinizdə olan musiqi ilə avtomatik şəkildə tərtib edilir.

1. Başlama ekranında sola sürüşdürün və vurun  **Nokia Musiqi > Miks yarat**.

2. **Fərdiləşdir** seçiminə sürüşdürüb **musiqi profilini yarat** vurun. Musiqi kolleksiyanızın detalları axtarılır və musiqi xidmətinə yüklənir.
3. Kompüterinizdəki musiqini axtarmaq üçün ••• > **Kompyuterdə axtarış** vurun və təlimatlara əməl edin.
4. Miks ifa etmək üçün  vurun.

★ **İşarə:**Bütün janrlara baxmaq üçün təsvirlər üzərində yuxarı sürüşdürün.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.

Miks Radio ilə tövsiyələr əldə edin

Nokia Miks Radio ilə siz sevimli ifaçılarınızla bərabər musiqi tövsiyələri almaq üçün fərdi mikslər yarada bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** vurun.
2. Vurun: **Miks yarat**.
3. Vurun: .
4. İfaçının adını yazın - siz 3-ə qədər ad əlavə edə bilərsiniz.
5. Seçilmiş ifaçılar əsasında miks yaratmaq üçün  düyməsinə vurun.

Musiqi satın almaq

Ən yeni musiqiləri izləyin və Nokia Musiqi-dən sevimli musiqilərinizi yükləyin.

★ **İşarə:**Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi bağlantısından istifadə edin.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** > **Mağaza** vurun.
2. Yükləmək istədiyiniz mahnı və ya albomu seçin.
3. Mahnı və ya albomun qiymətinə vurun. Bəzi mahnılar yalnız albomun bir hissəsi olaraq yüklənə bilər.
4. Tələb olunduqda, Nokia hesabınıza daxil olun.
5. Ödəmə üsulunu seçin.

Mahnılar telefonunuzda saxlanır və avtomatik olaraq musiqi kolleksiyınıza əlavə olunur.

Aktiv yükləmələrə baxmaq

Vurun: **parametrlər və kömək**.

Yükləmə kreditlərini satın almaq

music.nokia.com ünvanına daxil olun.

★ **İşarə:**Kredit balansını yoxlamaq üçün **parametrlər və kömək** vurun.

Konsertləri tapmaq

Sevimli qruplarınızın canlı ifalarını qaçırmayın. Konsertlər ilə yaxınlığınızda keçiriləcək konsertləri görə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Nokia Musiqi** > **Konsertlər** vurun.

Bu xidmət sizin cari yerinizi bilməlidir. Soruşulduqda xidmətə yeriniz haqqında məlumatdan istifadə etmək icazəsini verin.

2. Biletləri almaq üçün konsertə vurun, **Tiletlər** üzərinə sürüşdürün və əgər mümkündürsə, satıcını seçin.

- ★ **İşarə:** Həmçinin ifaçı, məkan və ya yerə əsasən konsertləri axtara bilərsiniz. 📍 vurub axtarış sözünü yazın.
- ★ **İşarə:** Konsert təfəsilatlarını dostlarınızla paylaşmaq üçün 📧 vurun. Siz onu elektron məktub və ya mesajla paylaşa və ya ictimai şəbəkə xidmətinə göndərə bilərsiniz.

Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.

Musiqi ifa etmək

Mənim musiqim ilə siz asanlıqla musiqi kolleksiyanızı idarə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və 📱 **Nokia Musiqi** vurun.
2. Vurun: **Mənim musiqim**.
3. Mahnı, albom, ifaçı və ya janr tapmaq.

- ★ **İşarə:** İfaçı haqqında ətraflı öyrənmək və yaxınlıqdakı konsertlərdən xəbərdar olmaq üçün ifaçıya vurun və **Haqqında** üzərinə keçin.

İfaya fasilə vermək və ya onu davam etdirmək

Vurun: 🎵 və ya 🔄.

Mahnıları təsadüfi qaydada səsləndirmək üçün 🎲 düyməsinə vurun.

Əvvəlki və ya növbəti mahnıya keçid

Vurun: ⏮ və ya ⏭.

Musiqinin və videoların telefon və kompyuter arasında sinxronlaşdırması

Telefonda dinləmək və ya baxmaq istədiyiniz media kompüterinizdədir? Musiqi və videoları telefon və kompyuter arasında sinxronlaşdırmaq üçün USB kabelindən istifadə edin.

1. USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterin fayl menecerində, məsələn, Windows Explorer və ya Finder-də mahnı və videoları telefonunuza sürüşdürün.

- ★ **İşarə:** Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Hansı kompyuter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Windows Explorer
Windows 8	x	x		x
Windows 8 RT	x			x
Windows 7		x		x

Windows Vista/XP


x

Mac

x

Oyunlar

Əylənmək istəyirsiniz? Telefonunuza oyunlar yükləmək və oynamaqla əylənin.



Yeni oyunlar al

Telefonunuza yeni oyunlar yükləmək və onları quraşdırmaq üçün Mağaza veb-ünvanına daxil olun.

1. **Oyunlar** > **Əlavə oyunlar əldə edin** vurun.
2. Mağazada olan seçimə baxın və istədiyiniz oyuna vurun.
3. Pulsuz oyun yükləmək üçün **Quraşdır** vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün **Cəhd et** vurun.
5. Oyunu satın almaq üçün **Al** vurun.

★ **İşarə:** Oyunun quraşdırılışını ləğv etmək üçün Kolleksiya görünüşündə oyuna vurub saxlayın, sonra **Ləğv et** vurun.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.

Oyun oynamaq

Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun oynaya bilərsiniz.

Vurun: **Oyunlar**.

Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.

★ **İşarə:** Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Kolleksiya görünüşündə oyuna vurub saxlayın və **Başlanğıca daxil et** vurun.

Oyunları yükləmək

Siz Mağazadan yeni oyunlar yükləyə bilərsiniz. **Kolleksiya** seçiminə sürüşdürüb **Əlavə oyunlar əldə edin** vurun.


Oyun oynamaq dəvətini qəbul etmək

Xbox-a daxil olun **Bildirişlər** seçiminə keçin və dəvətə vurun. Bu oyun sizdə yoxdursa, lakin Mağazada varsa, siz onun sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.

Oyuna davam etmək

Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.

Fəaliyyətinizi planlaşdırın. Təqvim və Microsoft Office proqramlarından necə istifadə etməyi öyrənin.



Microsoft Office Mobile

Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".

Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slaydlarını açmaq və onlara baxmaq, SharePoint ilə sənədləri paylaşmaq üçün Office mərkəzinə daxil olun.

Siz həmçinin sənədlərinizi Windows SkyDrive-da saxlaya bilərsiniz. SkyDrive bulud yaddaşdır və siz ondan telefon, planşet, kompüter və ya Xbox-dan sənədlərə daxil olmaq üçün istifadə edə bilərsiniz. Sənəd üzərində işi bitirdikdən sonra ona geri qayıtmaq istədikdə hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.

Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:

- Microsoft Word Mobile
- Microsoft Excel Mobile
- Microsoft PowerPoint Mobile
- Microsoft SharePoint Workspace Mobile
- Windows SkyDrive

Microsoft Office sənədlərini oxumaq

Office mərkəzində siz Microsoft Office sənədlərinə, məsələn, Word sənədlərinə, Excel cədvəllərinə və ya PowerPoint təqdimatlarına baxa bilərsiniz.

1. Vurun:  **Office**.
2. **Yerlər** tərəf sürüşdürün və baxmaq istədiyiniz yerin üzərinə vurun.
3. Word, Excel və ya PowerPoint faylına vurun.

Word sənədi yaratmaq

Microsoft Word Mobile ilə siz yeni sənədlər yarada bilərsiniz.

1. Vurun:  **Office**.
2. **Son** tərəf sürüşdürün.
3. Vurun: .
4. Boş Word faylı və ya şablonuna vurun.
5. Mətni yazın.
6. Sənədi yadda saxlamaq üçün **...** > **Saxla** seçiminə vurun.

Word sənədini redaktə etmək

Microsoft Word Mobile ilə sənədlərinizi yolda olarkən belə redaktə edin. Siz sənədlərinizi redaktə edə və işinizi SharePoint saytında paylaşa bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. Faylın olduğu yerə vurun.
3. Redaktə etmək istədiyiniz Word faylına vurun.
4. Mətni redaktə etmək üçün  vurun.
5. Sənədi yadda saxlamaq üçün **...** > **Saxla** seçiminə vurun.

★ **İşarə:** Vacib sənədlərə sürətlə daxil olmaq üçün onları başlanğıc ekranına əlavə edə bilərsiniz. Sənədə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Şərh əlavə etmək

Vurun:  > .

Sənəddə mətni axtarmaq

Word faylına və  vurun.

Sənədi poçtla göndərmək

Word faylına və **...** > **Paylaş...** vurun.

Excel iş vərəqi yaratmaq

Microsoft Excel Mobile ilə siz yeni Excel iş vərəqləri yarada bilərsiniz.

 **Office** seçiminə vurun və **Son** seçin.

1. Vurun: .
2. Boş Excel faylı və ya şablonuna vurun.
3. Xanaya və səhifənin aşağısında olan mətn xanasına vurun.
4. Dəyərləri və ya mətni daxil edin.
5. İş vərəqini yadda saxlamaq üçün  > **...** > **Saxla** seçiminə vurun

Excel iş vərəqini redaktə etmək

Son rəqəmləri yoxlamaq üçün ofisə getməyə ehtiyac yoxdur. Microsoft Excel Mobile ilə siz iş vərəqlərinizi redaktə edə və nəticələri SharePoint saytında paylaşa bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. Faylın olduğu yerə vurun.
3. Redaktə etmək istədiyiniz Excel faylına vurun.
4. Başqa bir iş vərəqinə keçmək üçün  və iş vərəqinə vurun.

5. İş vərəqini yadda saxlamaq üçün ••• > **Saxla** üzərinə vurun.

Xanaya şərh əlavə etmək

Vurun: ••• > **Şərh**.

Xanalara süzgəc əlavə etmək

Vurun: ••• > **Süzgəci tətbiq et**.

Xana və mətn formatını dəyişmək

Vurun: ••• > **Xana formatı...**

İş vərəqində məlumatları tapmaq

Excel faylına və ⓘ üzərinə vurun.

İş vərəqini e-poçtla göndərmək

Excel faylına və ••• > **Paylaş...** vurun.

Sənədi silmək

Telefon yaddaşı dolub? Sizə lazım olmayan Office sənədlərini silə bilərsiniz.

1. **Office** seçiminə vurun və **Yerlər** seçin.
2. **Telefon** və ya silmək istədiyiniz sənədin yerləşdiyi yərə vurun.
3. Sənədə vurub saxlayın və sonra **Sil** vurun.

PowerPoint təqdimatına baxmaq və onu redaktə etmək

Microsoft PowerPoint Mobile ilə iclasa gedərkən yolda təqdimatınıza son düzəlişləri edin.

1. **Office** vurun, **Yerlər** tərəf sürüsdürün və baxmaq istədiyiniz PowerPoint faylının yerinə vurun.
2. PowerPoint faylına vurun və telefonunuzu albom rejiminə çevirin.
3. Slaydlara baxmaq üçün sola və ya sağa vurun.
4. Xüsusi bir slayda keçmək üçün ⊕ və baxmaq istədiyiniz slayda vurun.
5. Slayda qeyd əlavə etmək üçün telefonunuzu portret rejiminə çevirin və slaydın aşağısında boş sahəyə vurun.
6. Slaydı redaktə etmək üçün ⓘvurun.
7. Təqdimatı yadda saxlamaq üçün ••• > **Saxla** vurun.

Təqdimatı poçtla göndərmək

PowerPoint faylına və ••• > **Paylaş...** vurun.

Təqdimatı silmək

PowerPoint faylına vurub saxlayın və sonra **Sil** vurun.

PowerPoint yayımına baxmaq

Siz telefonunuzla yolda olarkən iclasda iştirak edə və İnternet üzərindən PowerPoint təqdimatı yayımını izləyə bilərsiniz.

Təqdimatın yayım linki olan poçtu açın və linkə vurun.

SharePoint Workspace Mobile ilə sənədləri paylaşmaq

Birgə Microsoft Office sənədləri üzərində işləyin və layihələr, qrafiklər və ideyalara dair əməkdaşlıq edin. Microsoft SharePoint Workspace Mobile ilə siz sənədlərinizə onlayn baxa, göndərə, redaktə edə və sinxronlaşdırı bilərsiniz.

1.  **Office** seçiminə vurun və **Yerlər** seçin.
2.  vurun, SharePoint saytının veb-ünvanını yazaraq ➔ vurun.
3. Sənədi seçin.

Sənədin bir nüsxəsi telefonunuza yüklənəcək.

4. Sənədə baxın və ya onu redaktə edin və dəyişiklikləri saxlayın.

★ **İşarə:** Telefonunuzda sənədin oflayn nüsxəsini saxlamaq üçün sənədə vurub saxlayaraq **Həmişə oflayn ol** vurun.

SharePoint Workspace Mobile-ə geri qayıtmaq

Basın ←.

Qeyd yazmaq

Kağızda olan qeydləri asanlıqla itirə bilərsiniz. Tələsik kağıza qeyd etmək əvəzinə qeydlərinizi Microsoft OneNote Mobile ilə yazı bilərsiniz. Beləliklə, qeydləriniz həmişə sizinlə olur. Eləcə də, qeydlərinizi SkyDrive ilə sinxronlaşdırı və OneNote ilə telefonunuzda, kompyuterdə və ya veb-səyyahda onlayn onlara baxa və redaktə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **OneNote** vurun.
2. Vurun: .
3. Qeydınızı yazın.
4. Mətni format etmək üçün **...** > **Format** vurun.
5. Şəkil əlavə etmək üçün  vurun.
6. Səs klipini yazmaq üçün  vurun.
7. Dəyişiklikləri saxlamaq üçün ← basın.

Telefonunuzda Microsoft hesabı quraşdırılıbsa, dəyişiklikləriniz yadda saxlanacaq SkyDrive-da susmaya görə **Şəxsi (Veb)** qeyd dəftəriniz ilə sinxronlaşdırılacaq. Əks halda, dəyişikliklər telefonda saxlanacaq.

Qeydi poçtla göndərmək

Qeydə və **...** > **Paylaş...** vurun.

★ **İşarə:** Vacib qeydə sürətlə daxil olmaq üçün onu başlanğıc ekranına daxil edə bilərsiniz. Qeydə vurub saxlayın və sonra **Başlanğıca daxil et** vurun.

Başqa bir cihazda sənədə davam etmək

Siz Office sənədini SkyDrive-da saxlaya və başqa bir cihazda işinizə davam edə bilərsiniz.

1. Office sənədinin üzərində işləyərkən **...** > **Fərqli saxla...** vurun.
2. Vurun: **Saxla** > **SkyDrive**.
3. Vurun: **Saxla**.

Siz sənədini başqa bir cihazda SkyDrive-dan aç və qaldığınız yerdən davam edə bilərsiniz.

Təqvim

Görüşlərinizi, tapşırıqları və cədvəllərinizi necə yeniləməyi öyrənin.

Tapşırıq siyahısına iş əlavə etmək

İşdə etməli olduğunuz vacib işlər var, kitabları kitabxanaya qaytarmalısınız və ya iştirak etmək istədiyiniz tədbir var? Siz təqviminizə tapşırıqlar (işlər) əlavə edə bilərsiniz. Hər hansı xüsusi son tarix varsa, xatırlatma qurun.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.
2. **Ediləcək iş** tərəf sürüşdürün.
3.  vurun və boş yerləri doldurun.
4. Xatırlatmanı əlavə etmək üçün **Xatırladıcı Aktiv**  kimi dəyişin və xatırlatmanın tarix və vaxtını təyin edin.
5. Vurun: .

Tapşırığı tamamlanmış qeyd etmək

Tapşırığa vurub saxlayın və sonra **Tamamla** vurun.

Tapşırığı redaktə etmək və ya silmək

Tapşırığa vurub saxlayın və sonra **Redaktə et** və ya **Sil** vurun.

Görüş əlavə etmək

Görüşü yadda saxlamağa çalışırsınız? Onu təqviminizə əlavə edin.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.
2. **Gün** və ya **Gündəlik** tərəf sürüşdürün və  vurun.
3. Boş yerləri doldurun.
4. Xatırlatmanı əlavə etmək üçün **Əlavə təfərrüatlar** > **Xatırladıcı** vurun və xatırlatmanın vaxtını təyin edin.
5. Vurun: .

Görüşü redaktə etmək və ya silmək

Görüşə vurub saxlayın və sonra **Redaktə et** və ya **Sil** vurun.

İş qrafikinə baxmaq

Siz təqvim hadisələrinə müxtəlif görünüşlərdə baxa bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.
2. Təqvim görünüşləri arasında keçid etmək üçün sola və ya sağa vurun.

Aya bütövlükdə baxmaq

Gün və ya Gündəlik görünüşündə  vurun.

★ **İşarə:** Əvvəlki və ya növbəti aya keçmək üçün yuxarı və ya aşağı vurun. Hər hansı aya keçmək üçün ekranın yuxarı hissəsində ayı seçin.

Xüsusi bir günə baxmaq

Gün və ya Gündəlik görünüşündə  və günə vurun.

Bir neçə təqvimdən istifadə

Telefonunuzda poçt hesablarını qurarkən, bütün hesablarınıza aid təqvimləri eyni yerdə görə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Təqvim** vurun.

2. Təqvimi göstərmək və ya gizlətmək üçün **•••** > **Parametrlər** vurun və təqvimi aktiv və ya qeyri-aktiv edin.

★ **İşarə:** Təqvim gizli olduqda, təqvim hadisələri və xatırlatmalar müxtəlif təqvim görünüşlərində nümayiş olunmur.

Hər təqvimin rəngini dəyişmək

••• > **Parametrlər** vuraraq cari rəngə və yeni rəngə vurun.

Hesablama etmək

Yolda olarkən hesablama aparmaq istəyirsiniz? Telefonunuzdan kalkulyator kimi istifadə edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Kalkulyator** vurun.

★ **İşarə:** İlk kalkulyatordan istifadə etmək üçün telefonunuzu düz tutun. Xüsusi kalkulyatordan istifadə etmək üçün telefonunuzu yan tərəfə çevirin.

2. Hesablamanın ilk rəqəmini daxil edin.

3. Üstəgəlmə və ya çıxma əməliyyatına vurun.

4. Hesablamanın ikinci rəqəmini daxil edin.

5. Vurun: **=**.

Bu xüsusiyyət şəxsi istifadə üçün nəzərdə tutulub. Dəqiqlik məhdud ola bilər.

İş telefonundan istifadə

Telefonunuzda olan şirkət hesabı işinizi görməyə kömək edir.

Əgər sizin iş telefonunuz varsa, şirkətiniz telefonunuzda olan məlumatları daha təhlükəsiz saxlayan, şirkətin daxili şəbəkəsindəki sənədlərə və məlumatlara giriş təmin edən və ya işinizi görməyə imkan verən mərkəz və ya proqramların olduğu şirkət hesabı yarada bilər.

Şirkətinizə aid proqramlar varsa, şirkətin hesabını telefonunuza əlavə etdikdən sonra onları yükləyə bilərsiniz. Hesabınızı quraşdırdıqdan sonra artıq proqramdan istifadə mümkün deyilsə, şirkətiniz onu necə əldə etməyə dair məlumat verə bilər.

Şirkətinizin Mərkəzi ona dair bütün məlumatları, məsələn, xəbərləri, xərcləri, proqramları vahid yerdən əldə etməyə və ya şirkətin mağazasına daxil olmağa imkan verir. Mərkəzi quraşdırmaq şirkətin proqramını quraşdırmaq kimidir – şirkətin hesabını əlavə etdikdən sonra onu əlavə edə bilərsiniz. Şirkətiniz daha sonra Mərkəz yaradırsa, onu quraşdırmaq üçün başqa bir üsul təklif olunacaq.

Şirkət hesablarının əksəriyyəti qaydalara tabedir. Şirkətin siyasəti məxfi və ya həssas məlumatları qorumaq üçün şirkətin telefonunuza mühafizə vasitələri əlavə etməsinə imkan verir.

Şirkət hesabınızı quraraq üçün  **Parametrlər** > **Şirkətin proqramları** vurun.

Biznes istifadəçilər üçün məsləhətlər

Telefonunuzdan işdə səmərəli istifadə edin.

Şirkətlər üçün Nokia-nın təklifində daha çox məlumat öyrənmək üçün, <https://expertcentre.nokia.com>-da Nokia Expert Centre keçin.

Sizin telefonunuzda və kompüterinizdə poçt və təqvimə işləyin

Fərqli iş və şəxsi poçt ünvanlarınızdan istifadə edə bilərsiniz. Siz telefonunuza bir neçə poçt qutusunu əlavə edə bilərsiniz və telefonunuzda, həm də kompüterinizdə istər Outlook, Office 365 və ya başqa poçt hesabı olsa da istifadə edə bilərsiniz. Sinxronlaşdırmada sizin poçtunuz və təqvim qalır və siz təqvim dəvətlərindən görüşlərə bilavasitə qoşula bilərsiniz. Siz birləşdirilmiş poçtdan və təqvimdən istifadə edə bilərsiniz, məsələn siz yaxınlaşan görüşə malik olanda müştəri siyahısına baxa bilərsiniz və sizin müştəri ilə malik olduğunuz istənilən poçta və ya mətn məlumatı müzakirələrinə giriş əldə edə bilərsiniz.

Poçt qutularının yaradılmasına dair ətraflı məlumat üçün bu istifadəçi təlimatında Poçt qurusunu əlavə et bölməsinə baxın.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Telefonda məlumatı məxfi saxlayın

Sizin telefonunuz onda saxladığınız zəif məlumatına başqa heç kəs girə bilmədiyinə əmin olmaq üçün çoxlu təhlükəsizlik seçimləri mövcuddur. Məsələn, siz telefonunuzu avtomatik bağlanmağa məcbur edə bilərsiniz və siz hətta telefonunuzu itiriləndə (bütün regionlarda mümkün deyil) onun yerini təyin edə bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında Təhlükəsizlik bölməsinə baxın yaxud www.nokia.com/gb-en/products/nokia-for-business/nokia-lumia/security/windows-phone-security keçin.

Office proqramları ilə məhsuldar olun

Telefonunuz Microsoft Office proqramlarının mobil versiyasına malikdir.

Bunu edə bilərsiniz:

- Qeydlər və sənədlərinizi gözdən keçirin, son dəyişiklikləri edin yaxud yeni sənədləri yaradın
- PowerPoint təqdimatlarına baxın və redaktə edin
- Microsoft Excel iş vərəqlərini yaradın, gözdən keçirin və redaktə edin
- Office fayllarınızı SkyDrive-da saxlayın və yenidən kompüterlə işləyəndə dayandığınız yerdən davam edin
- Office 365 xidmətinə giriş

Microsoft SharePoint Workspace Mobile ilə siz SharePoint 2010 və ya SharePoint Online saytlarında olan Microsoft Office sənədlərinizi açın, redaktə edə və saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında Office bölməsinə baxın.

Office 365 dair daha ətraflı məlumat üçün www.youtube.com/watch?v=2QxiYmAerpw videoya baxın (yalnız İngilis dilində).

Vebə qoşulun

Siz optimal əlaqədən istifadə edən internetə baxa bilərsiniz, istər bu Wi-Fi əlaqəsi olsun və ya mümkün sürətli mobil məlumat əlaqəsi olsun. Lazəm olanda, siz hətta telefonunuzun mobil məlumat bağlantısından laptopunuz ilə paylaşa bilərsiniz.

Ətraflı məlumat üçün bu istifadəçi təlimatında İnternet və Telefona idarəetmə və qoşulma imkanı bölməsinə baxın.

Telefonunuzda Lync ilə səmərəli əməkdaşlıq edin

Microsoft Lync yeni nəsil kommunikasiya xidmətidir, hansı ki camaatı virtual surətdə istənilən yerdən yeni usulla istənilən vaxt əlaqələndirir.

Lync ilə siz aşağıdakıları edə bilərsiniz:

- Əlaqələrinizin mövcudluğunu izləyin
- Ani mesajlara göndərin
- Telefon zənglərini yetirin
- Audio, video yaxud veb konfransları başlayın və ya onlara qoşulun

Lync Microsoft Office ilə daha yaxın inteqrasiya üçün yaradılıb. Telefonunuza Microsoft Lync 2010 mobil versiyasını buradan yükləyə bilərsiniz Mağaza.

Daha ətraflı məlumat üçün lync.microsoft.com/en-us/resources/pages/resources.aspx?title=downloads-da Microsoft Lync dəstək səhifələrində istifadəçi sənədlərini oxuyun.

Eləcə də bu istifadəçi təlimatında Office bölməsinə baxın.

Ekranınızı başqa bir ekranda paylaşmaq

Telefonunuzda daha böyük ekranda göstərmək istədiyiniz təqdimat və ya sənəd var? Nokia Beamer proqramından istifadə edərək telefonunuzun ekranını İnternetdə çıxışı olan digər ekranlarla paylaşın.


1. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və **Nokia Beamer** vurun.
2. Yaxınlıqdakı ekranla paylaşmaq üçün hədəf ekranda daxil olun: **beam.nokia.com**. Nokia Beamer proqramında **Yaxınlıqda paylaş** vurun və telefonunuzla QR kodunu skanlayın.



3. Siz telefonunuz ekranını uzaqda olan biri ilə də paylaşa bilərsiniz. Linki mətn mesajı, poçt və ya sosial media ilə göndərmək üçün **Uzaqdan paylaş** və **Mesajlaşma**, **E-poçt** və ya **Sosial media** vurun.
4. Ekranı yeniləmək üçün telefonu silkələyin.
- ★ **İşarə:**Ekranı avtomatik yeniləmək üçün vurun:**avtomatik yeniləmə** Nokia Beamer proqramında.
5. Paylaşmanı dayandırmaq üçün kilid düyməsini basın və ya Nokia Beamer proqramında **yayımı dayandır** vurun.

Telefonu idarəetmə və qoşulma imkanı

Telefonunuz və onun məzmunundan muğayat olun. Aksesuarlara və şəbəklərə necə qoşulmağı, faylları göndərməyi, ehtiyat nüsxə yaratmağı, telefonu kilidləməyi və proqram təminatını yeni saxlamağı öyrənin.



Telefonu yeni saxlamaq

Yeniliklərlə ayaqlaşın – telefonun proqram təminatını və tətbiqi proqramları yeni və təkmil xüsusiyyətlərlə yeniləyin. Proqram təminatını yeniləmək telefonun məhsuldarlığını təkmilləşdirə bilər.



Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin olun.

Yeniləmədən sonra yeni istifadəçi təlimatlarını əldə etmək üçün www.nokia.com/support ünvanına daxil olun.

Telefonun proqram təminatını yeniləmək

Kompüter tələb olunmur – telefonunuzu simsiz olaraq yeni xüsusiyyətlərlə yeniləyin və funksionallığını yaxşılaşdırın.

Yeniləməyə başlamazdan əvvəl telefonunuzda kifayət qədər enerji olduğunu yoxlayın.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun ekranında göstərilən təlimatlara əməl edin.

★ **İşarə:** Proqram yeniləmələri üçün Mağazaya baxın.

Yeniləmənin avtomatik yüklənməsini söndürmək

Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə bilərsiniz. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Telefon yenilənməsi** vurub **Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik yüklə** qeyd xanasını silin.

Yüksəksürətli qoşulmadan istifadə

Nə üçün şəbəkə bağlantılarınızdan optimal şəkildə yararlanmıyorsunuz? Mümkün olduğu halda və telefon tərəfindən dəstəklənsə, 4G qoşulmasından istifadə edin.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Mobil** vurun.

2. **Ən yüksək bağlantı sürəti** seçimini **4G** kimi dəyişin.

★ **İşarə:** 4G olmayan ərazilərdə telefonunuzdan istifadə edərkən **3G** qoşulmasına keçin. Bu eləcə də batareyanızın ömrünü uzatmağa kömək edir, belə ki, telefonunuz lüzumsuz olaraq 4G şəbəkəsinə qoşulmağa cəhd etmir.

★ **İşarə:** Həmçinin şəbəkəni mexaniki qaydada seçə bilərsiniz. Vurun: **Şəbəkə seçimi**.

Wi-Fi

Wi-Fi bağlantısından istifadə edərək daha çox axtarış edin.



Wi-Fi qoşulmaları

Telefonunuz davamlı olaraq mövcud qoşulmaları yoxlayır və buna dair məlumat verir. Bildiriş qısa müddətdə ekranın yuxarisında görünür. Wi-Fi qoşulmalarınızı idarə etmək üçün bildirişi seçin.

Başlama ekranında sola sürüşdürün və **Parametrlər > Wi-Fi** vurun.

Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artırır. Telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.

Qeyd: Wi-Fi-dan istifadə bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, Al-də 5150–5350 MHS Wi-Fi-dan və ABŞ və Kanadada 5.15–5.25 GHz Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

Wi-Fi-a qoşulmaq

Wi-Fi şəbəkəsinə qoşulmaq İnternetə daxil olmağın əlverişli üsuludur. Küçədə olduğunuz zaman ictimai yerlərdə, məsələn, kitabxana və ya İnternet kafedə Wi-Fi şəbəkələrinə qoşula bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və **Parametrlər** vurun.

1. Vurun **Wi-Fi**.

2. **Wi-Fi şəbəkəsinin Aktiv**  olaraq təyin edildiyini yoxlayın.

3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.

★ **İşarə:** Qoşulmanız telefonun ekranı söndüyü zaman bağlanır. Bu parametri dəyişmək üçün başlanğıc ekranında sola sürüşdürün və **Parametrlər** vurun.

Bağlantını kəsmək

Wi-Fi vurun və **Wi-Fi şəbəkəsi** seçimini **Qeyri-aktiv**  kimi dəyişin.

NFC


Ətrafınızdakı dünyanı kəşf edin. Qoşulmaq üçün aksesuarlara, zəng etmək və ya veb-saytı açmaq üçün etiketlərə vurun. Yaxın Sahə Kommunikasiyası (NFC) bağlantı yaratmağı asan və ayləncəli edir.

Başlama ekranında sola sürüşdürün və **Parametrlər > toxun+göndər** vurun.

NFC ilə siz aşağıdakıları edə bilərsiniz:

- NFC-ni dəstəkləyən uyğun Bluetooth aksesuarlarına, məsələn, qulaqlıq və ya simsiz dinamika qoşulun
- toxun+göndər ilə dostlarınızın Windows 8 yüklənmiş telefonuna, kompüter və ya planşetina əlaqələri və ya öz şəkillərinizi göndərin
- Telefonunuza məzmun əldə etmək və ya onlayn xidmətlərə daxil olmaq üçün etiketlərə vurun
- Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənsə, ödənişi telefonunuzla edin

NFC sahəsi telefonun arxasında, kameranın yanındadır. NFC sahəsi ilə digər telefonlara, aksesuarlara, etiketlərə və ya oxuyuculara vurun.



NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın. Xidmət təminatçınızdan asılı olaraq telefonunuz kilidli olduqda belə ondan ödəniş etmək və ya biletlər kimi istifadə edə bilərsiniz.


NFC ilə Bluetooth aksesuarına qoşulmaq

Əlləriniz məşğuldur? Qulaqlıqdan istifadə edin. Və ya musiqiyə simsiz qulaqlıqlardan istifadə edərək qulaq asın. Sadəcə olaraq telefonunuzla uyğun aksesuara vurun.

Aksesuarın NFC sahəsi ilə telefonun NFC sahəsinə vurun və ekranda göstərilən təlimatlara əməl edin.

Aksesuarlar, məsələn, Monster tərəfindən Nokia Purity Pro simsiz stereo qulaqlığı ayrıca satılır.

Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə bilər.



Aksesuarı ayırmaq

Yenidən aksesuarın NFC sahəsinə vurun.

Ətraflı məlumat üçün aksesuarların istifadəçi təlimatlarına baxın.

NFC etiketlərini oxumaq

NFC etiketlərinə məlumat, məsələn, veb-ünvan, telefon nömrəsi və ya biznes kart daxil ola bilər. İstədiyiniz məlumatı bir toxunuşla əldə edə bilərsiniz.

Telefonunuzun NFC sahəsi ilə etiketə vurun.



Telefonunuzla ödəniş etmək

Pul kisənizi və ya çantanızı evdə qoymusunuz? Problem yoxdur - şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklədirsə, siz telefonunuzla ödəniş edə və ya ondan bilet kimi istifadə edə bilərsiniz.

Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər. Məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın. Xidmətlər SIM kartınızla əlaqəlidir. Siz xidmət təminatçınızdan xidmət abunəliyinə malik olmalı və xidmət təminatçınızın proqramı Pul kisəsi-da quraşdırılmış olmalıdır.


1. Xidməti aktivləşdirmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

2. Ödəniş etmək üçün telefonunuzun NFC sahəsi ilə oxuyucuya vurun. Xidmət təminatçınız ödəniş təsdiq etməni tələb edə bilər.

! **Qeyd:** Ödəmə və biletlər proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Nokia hər hansı belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq və ya hər hansı köçürmələr və ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazın təmirindən sonra ödəmə və ya biletlər proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz. Cihazın təmirindən sonra əlavə etdiyiniz kartları, həmçinin, ödəmə və ya biletlər proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.

Bluetooth

Siz simsiz şəkildə digər uyğun cihazlara, məsələn, telefonlara, kompüterlərə, qulaqlıqlara və avtomobil cihazlarına qoşula bilərsiniz. Həmçinin şəkillərinizi müvafiq telefonlara və ya kompüterinizə göndərə bilərsiniz.



Bluetooth simsiz texnologiyaya malik cihazlar radio dalğalardan istifadə edərək əlaqə yaratdığından onları yanaşı saxlamağa ehtiyac yoxdur. Buna baxmayaraq Bluetooth cihazları arasında məsafə 10 metr (33 fut) olmalıdır, lakin divarlar və ya digər elektron cihazlar bağlantıya mane ola bilər.

Bluetooth yanlı olduqda cihazlar telefonunuza qoşula bilər. Digər cihazlar yalnız Bluetooth parametrlər görünüşü açıq olduqda telefonunuzu aşkarlaya bilər.

Naməlum cihazlara qoşulmayın və ya onların bağlantı təkliflərini qəbul etməyin. Bu, cihazınızı zərərli məzmunlardan qorumağa kömək edir.

Simsiz qulaqlığı qoşmaq

Simsiz qulaqlıq ilə (ayrıca satılır) telefonunuzla əlinizdən istifadə etmədən danışa bilərsiniz – əlinizdəki işə, məsələn, kompüterdə işləməyə davam edə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Bluetooth** vurun.
2. **Status** seçimini **Aktiv**  kimi dəyişin.
3. Qulaqlığın işlək vəziyyətdə olduğunu yoxlayın.

Siz qulaqlıqda qoşulma prosesini aktivləşdirməli ola bilərsiniz. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

4. Telefonunuzu və qulaqlığı qoşmaq üçün siyahıda qulaqlığa vurun.
5. Parolu daxil etməz tələb oluna bilər. Təfərrüatlar üçün qulaqlığın istifadəçi təlimatlarına baxın.

Bluetooth ilə dostunuzun telefonuna qoşulmaq

Dostlarınızın telefonuna naqilsiz qoşulmaq, şəkillər və s. paylaşmaq üçün Bluetooth-dan istifadə edin.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər > Bluetooth** vurun.
 2. Hər iki telefonda Bluetooth-un yanılı olduğunu yoxlayın.
 3. Hər iki telefonun bir-birini aşkarladığını yoxlayın. Digər telefonların telefonunuzu görməsi üçün Bluetooth parametrlər görünüşündə olmalısınız.
 4. Siz əhatə dairəsində olan Bluetooth telefonlarını görə bilərsiniz. Qoşulmaq istədiyiniz telefona vurun.
 5. Digər telefon parol tələb edirsə, onu yazın və ya parolu qəbul edin.
- Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Bluetooth-dan istifadə edərək məzmun göndərmək

Məzmun və ya çekdiyiniz şəkilləri dostunuzla paylaşmaq istəyirsiniz? Şəkillərinizi və ya digər məzmunu uyğun cihazlara və ya kompüterə göndərmək üçün Bluetooth-dan istifadə edə bilərsiniz.

Siz eyni vaxtda bir neçə Bluetooth bağlantısından istifadə edə bilərsiniz. Məsələn, Bluetooth qulaqlığından istifadə edərkən digər cihaza fayllar da göndərə bilərsiniz.

1. Bluetooth-un yanılı olduğunu yoxlayın.
 2. Göndərmək istədiyiniz məzmunu vurub saxlayın və **Paylaş... > Bluetooth** vurun.
 3. Qoşulmaq üçün cihaza vurun. Siz əhatə dairəsində olan Bluetooth cihazlarından istifadə edin.
 4. Digər cihaz parol tələb edirsə, onu yazın. Parol hər iki cihazda daxil edilməlidir. Bəzi cihazlarda parol sabitdir. Təfərrüatlar üçün cihazın istifadəçi təlimatlarına müraciət edin.
- Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.

Cihazınızın adını dəyişmək

Bluetooth vasitəsilə digər cihazlara qoşularkən aşkarlanmanı asanlaşdırmaq üçün telefonunuzun cihaz adını dəyişə bilərsiniz.

1. Uyğun USB kabeli ilə telefonunuzu Windows platformalı müvafiq kompüterlə qoşun.
 2. Kompüterin Windows Explorer ekranında telefonunuzu tapın.
 3. Windows Phone nişanına sağ ilə klikləyin və telefonunuzun xüsusiyyətləri görünüşünü açın.
 4. Standart adı istədiyiniz kimi dəyişin. Standart adı adətən Windows Phone olur.
- Telefonunuza Bluetooth adı cihaz adı ilə eynidir.

Yaddaş və saxlama

Şkilləri, proqramları və telefonunuzda olan digər məzmunu necə idarə etməyi öyrənin.

Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək

Qəzalar qaçılmazdan. Buna görə də, parametrlər və məzmununuzun Microsoft hesabında nüsxəsini çıxardın.

Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır. Telefonunuzu proqramlar siyahısını, parametrləri, mətn mesajlarını, fotoşkilləri və videoların nüsxəsinin çıxartmasını qura bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** > **Ehtiyat nüsxə** vurun.

2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.

3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin.

Yüklədiyiniz proqramlar ehtiyat nüsxəyə daxil edilməyə bilər, lakin proqramlar mövcud olduğu təqdirdə onları yenidən Mağazadan yükləyə bilərsiniz. Məlumat ötürülməsi tarifləri tətbiq oluna bilər. Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Videoları və ən keyfiyyətli fotoşkillərin nüsxəsini çıxartmaq üçün sizə Wi-Fi bağlantısı lazımdır.

Musiqi kimi digər tərkibin nüsxəsini çıxartmaq üçün iş masası üçün Windows Phone proqramından və ya Windows Explorer istifadə edin.

Nüsxəsi çıxarılmış məlumatları bərpa etmək

Nüsxəsini çıxartdığınız məlumatları bərpa etmək üçün Microsoft hesabınıza daxil olmalısınız. Məzmun avtomatik bərpa edilir.

Siz telefonun proqram təminatını sıfırladıqdan və ya yenilədikdən sonra və ya yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız məlumatları bərpa edə bilərsiniz.

Telefonun mövcud yaddaşını yoxlamaq və artırmaq

Telefonunuzda nə qədər yaddaş olduğunu yoxlamaq istəyirsiniz? Siz həmçinin gələcəkdə faylları harada saxlamağı təyin edə bilərsiniz.

Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər** > **Telefon yaddaşı**.

Telefon haqqında təfərrüatları yoxlamaq üçün **Telefon** vurun. Telefon kartı haqqında təfərrüatları yoxlamaq üçün **SD kart** vurun.

Yaddaş azalıbsa, sizə artıq lazım olmayan məzmunu yoxlayın və silin:

- Mətn, multimedia və e-poçt mesajları
- Əlaqələr və təfərrüatlar
- Proqramlar
- Musiqi, şəkilləri və ya videolar

Yaddaş Yoxlaması ilə yaddaşı nəyin tutduğuna baxın

Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər** > **yaddaş yoxlaması**.

Yaddaş Yoxlaması ilə yaddaşı boşaltmaq üçün müvəqqəti faylları silin

Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər** > **yaddaş yoxlaması**. Daha sonra **təfərrüatlar** seçiminə keçib **sil** vurun.

Proqramı telefonda silmək

Yaddaş yerini artırmaq üçün artıq istifadə etmədiyiniz proqramları telefonda silə bilərsiniz.

1. Başlanğıc ekranında sola, proqramlar menyusuna sürüşdürün.

2. Proqrama vurub saxlayın və sonra **Ləğv et** seçiminə vurun. Bəzi proqramları silmək mümkün olmaya bilər.

Proqramı silsəniz, o, Mağazada olduğu müddətdə yenidən satın almadan təkrar quraşdırıla bilər.

Quraşdırılmış proqram silinmiş proqramdan asılıdırsa, quraşdırılmış proqram daha işləməyə bilər.

Təfərrüatlar üçün quraşdırılmış proqramın sənədlərinə baxın.

Telefon və kompüter arasında məzmun köçürmək

Yaratdığınız şəkilləri, videoları və digər məzmunu sizin telefonla kompüter arasında köçürün.

★ **İşarə:**Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.

Çəkdiyiniz şəkilləri Mac kompüterinizə köçürmək istəyirsinizsə, Mac üçün Nokia Şəkil Köçürməsi proqramından istifadə etməyiniz tövsiyə olunur. Proqramı www.nokia.com ünvanından yükləyə bilərsiniz.

1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.

2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.

★ **İşarə:**Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi, fotosəkillər, ringtonlar və videolar üçün ayrı qovluqlar var.

3. Elementləri telefonda kompüterə və ya kompüterdən telefona çəkərək köçürün.

★ **İşarə:**Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.

Hansı kompüter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvəle baxın.

	Windows Phone proqramı	İş masası üçün Windows Phone proqramı	Mac üçün Windows Phone proqramı	Mac üçün Nokia Şəkil Köçürmə Proqramı (yalnız şəkillər və videolar)	Windows Explorer
Windows 8	x	x			x
Windows 8 RT	x				x
Windows 7		x			x
Windows Vista/XP					x

Mac

X

X

Təhlükəsizlik

Telefonunuzu necə qorumağı və məlumatlarınızın təhlükəsizliyini təmin etməyi öyrənin.



Telefonun avtomatik kilidlənməsini qurmaq

Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.

1. Başlama ekranında sola sürüşdürün və **Parametrlər** > **Kilid ekranı** vurun.
2. **Parol** seçimini **Aktiv**  təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. **Sonra parol tələb et** vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.

Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu bərpa edə bilməyiniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.

Telefonun kilidini açmaq

İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.

Telefon kilidli olduqda ondan istifadə

Telefon kilidli olduqda təhlükəsizlik kodunu daxil etmədən onun müəyyən xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

Telefonu oyatmaq üçün işəsalma düyməsini basın.

Kameranı açmaq

Kamera düyməsini basıb saxlayın.

Daxil olan zəng bildirişini dəyişmək

Səs səviyyəsini düymələrini basıb ,  və ya  vurun.

Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək

Ekranın yuxarisında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.

PIN kodunuzu dəyişdirmək

SİM kartınız susmaya görə PIN kodu ilə təqdim olunubsa, onu daha təhlükəsiz bir kodla dəyişə bilərsiniz.

1. Başlama ekranında sola sürüşdürün və  **Parametrlər** vurun.
2. **Proqramlar** seçiminə sürüşdürüb **Telefon** vurun.
3. Vurun: **SİM PIN kodunu dəyişdir**.

PIN kodu 4-8 rəqəmdən ibarət olmalıdır.

İtmiş telefonu tapmaq

Telefonunuzu hara isə qoymusunuz və ya onun oğurlandığını düşünürsünüz? Telefonunuzu tapmaq üçün Telefonumu tap xüsusiyyətindən istifadə edin və kənardan onda olan bütün məlumatları silin və ya bloklayın.

Telefonunuzda Microsoft hesabı olmalıdır.

1. Kompüterinizdə **www.windowsphone.com** ünvanına daxil olun.
2. Telefonunuzda olan Microsoft hesabı ilə daxil olun.
3. **Telefonumu tap** seçin.

Bunu edə bilərsiniz:

- Telefonunuzu xəritədə tapmaq
- Hətta səssiz rejim yanılı olsa belə, telefonun zəng melodiyası çalmasını təmin etmək
- Telefonu kilidləmək və geri qaytarmaları üçün ekranda mesaj görünməsinə təmin etmək
- Telefonda olan məlumatları kənardan silmək

Mümkün seçimlər fərqlənə bilər.

★ **İşarə:** Telefonunuzu hər bir neçə saatdan sonra olduğu yeri avtomatik olaraq yadda saxlamağı qura bilərsiniz. Telefonunuzda batareya bitərsə belə, son saxlanmış yerə baxa bilərsiniz. Başlama ekranında sola sürüşdürün və vurun  **Parametrlər > Telefonumu tap**.

Pul kisəsi

Kredit və debit kartlarınızı, kuponları və endirimləri bir yerdə toplamaq üçün Pul kisəsi-dan istifadə edin.



Pul kisəsi sizin telefonda virtual pul kisənizdir. Bunu edə bilərsiniz:

- Kredit və debit kartlarınızı telefonunuzda saxlayın. Pul kisəsinə kart əlavə etmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız. Artıq Microsoft hesabınızda kredit kartınız varsa, o avtomatik olaraq Pul kisəsinə əlavə edilir.
- Mağaza ödənişləri edin, məsələn, Mağazadan proqram satın alarkən
- Pul kisəsində saxlanmış kartlarınızla proqramdaxili satınalmalar edin
- Kartınıza uyğun Pul kisəsi proqramının olduğunu yoxlamaq üçün debit kartı hesabınızı yoxlayın
- Şəbəkə xidməti təminatçınız tərəfindən dəstəklənsə, NFC ödənişləri üçün Pul kisəsindəki kartlarınızdan istifadə edin
- Endirim kuponlarınızı və üzlük kartlarınızı Pul kisəsi-də saxlayın

Pul kisəsinin təhlükəsizliyini təmin etmək üçün PIN kodunu təyin edin.

Pul kisəsi üçün PIN kodunu təyin etmək

Virtual pul kisənizi məxfi saxlayın.

1. Başlama ekranında sola sürüşdürün və  **Pul kisəsi** vurun.
2. **••• > Parametrlər+PIN** vurun, **Pul kisəsinin PIN-i** seçimini **Aktiv**  təyin edin və Pul kisəsi üçün PIN kodunuzu daxil edin.
3. Vurun: **Hazırdır.**

Hər dəfə Pul kisəsi-nə daxil olduqda telefonunuz təyin etdiyiniz PIN kodunu tələb edir.

★ **İşarə:**Mağaza satınalmalarınızı qorumaq üçün **Proqram, proqramdaxili və musiqi satınalmalarını qorumaq üçün Pul kisəsi PIN-indən də istifadə edin** qeyd xanasına vurun.

Pul kisəsi üçün PIN kodu təyin etmək ödəniş üçün NFC-dən istifadəyə mane olmur.

Pul kisəsinə kart əlavə etmək

Debit və kredit kartlarınızı, üzlük kartlarınızı və endirim kartlarınızı rəqəmsal olaraq Pul kisəsi-də saxlayın.

Pul kisəsi-nə kart əlavə edərək Mağazadan satınalma etmək üçün telefonunuzdan Microsoft hesabınıza daxil olmalısınız.

1. Başlama ekranında sola sürüşdürün və  **Pul kisəsi** vurun.

2. Kredit və debet kartı əlavə etmək üçün  > **Kredit və ya debet** vurun və ekranda görünən təlimatlara əməl edin.

Telefonunuz xidmət təminatçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa başlayır.

Pul kisəsinə üzvlük və ya endirim kartı əlavə etmək

Vurun:  > **Digər**.

Telefonunuz xidmət təminatçınızın təmin etdiyi və kartınızla əlaqələndirilə bilən proqramı axtarmağa başlayır.

 **Qeyd:** Ödəmə və biletlər proqramları və xidmətlərini üçüncü tərəflər təmin edir. Nokia hər hansı belə proqramlara və xidmətlərə, həmçinin dəstək, funksionallıq və ya hər hansı köçürmələr və ya pul vəsaitinin itməsinə dair heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Cihazın təmirindən sonra ödəmə və ya biletlər proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz. Cihazın təmirindən sonra əlavə etdiyiniz kartları, həmçinin, ödəmə və ya biletlər proqramını quraşdırmalı və aktivləşdirməli ola bilərsiniz.

Giriş kodları


Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?

PIN kodu (4-8 rəqəm)	Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb olunur. Siz telefonu yandırdıqda PIN kodun tələb olunmasını təyin edə bilərsiniz. Kodunuzu unutmusunuzsa və ya o, kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın. Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz, PUK kodu ilə telefonu blokdan çıxartmalısınız.
PUK	Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb olunur. SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol) (minimum 4 rəqəm)	Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa kömək edir. Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun tələb olunmasını təyin edə bilərsiniz. Kodu gizli yerdə və telefondan ayrı saxlayın.

	Kodu unutsanız və telefonunuz kilidlənsə, telefonunuzu texniki xidmətə aparmaq tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
IMEI	Bu şəbəkədə olan telefonları təyin etmək üçün istifadə edilir. Siz bu nömrəni Nokia Care xidmətlərinə təqdim etməli ola bilərsiniz. IMEI nömrənizə baxmaq üçün *#06# yığın.

Nasazlıqların aradan qaldırılması və dəstək

Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə işlədiyindən əmin deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.



Telefonunuzdan optimal şəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərişlərin verildiyi istifadəçi təlimatları mövcuddur. Başlama ekranında sola sürüşdürüb **i** **Nokia Care** vurun.

Həmçinin www.nokia.com/support ünvanına daxil olaraq aşağıdakılara baxa bilərsiniz:

- Nasazlığın aradan qaldırılması haqqında məlumat
- Müzakirələr
- Proqram təminatı və yükləmələr üzrə xəbərlər
- Proqram təminatı yeniləməsinə dair məlumat
- Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların uyğunluğu

Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya keçin.

Dəstək videoları üçün www.youtube.com/NokiaSupportVideos üzərinə keçin.

Telefonunuz donursa

Aşağıdakıları cəhd edin:

- 8 saniyəyə qədər işəsalma düyməsini basıb saxlayın. Telefon işə düşür.
- Telefonun proqram təminatını yeniləyin.
- Telefonu ilkin vəziyyətinə bərpa edin. Bu, zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız və yüklədiyiniz proqramlar daxil olmaqla bütün şəxsi məlumatları silir. Başlanğıc ekranında sola sürüşdürün və vurun: **Parametrlər** > **Sistem haqqında** > **Telefonunuzu sıfırlayın**.

Əgər məsələ yenə də həll olunmursa, təmir üçün sizin şəbəkə xidməti təminatçınızla yaxud Nokia ilə əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı məlumatların nüsxəsini çıxarın, çünki telefonunuzdakı bütün şəxsi məlumatlar silinə bilər.

- ★ **İşarə:** Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə, ***#06#** nömrəsinə zəng edin.


Model nömrənizi və seriya nömrəsini (IMEI) tapmaq

Nokia Care və ya xidmət təminatçınızla əlaqə saxlamaq istəyirsinizsə, sizə telefon modelinizin nömrəsi və seriya nömrəsi (IMEI) kimi məlumatlar lazım ola bilər. Məlumatı görmək üçün [Parametrlər > Sistem haqqında](#) vurun.

Məlumatı həmçinin nano-SIM saxlayıcısında və yaddaş kartı saxlayıcısında yerləşən telefon etiketində də görə bilərsiniz. Telefon etiketinə baxmaq üçün saxlayıcıları çəkin.

Kart saxlayıcısını açmaq üçün saxlayıcı açılana kimi SIM qapısının açarını dəliyə salın və saxlayıcıyı çıxardın.

★ **İşarə:** Telefonun IMEI nömrəsinə baxmaq üçün ***#06#** yığın.



Məhsul və təhlükəsizlik məlumatı

Şəbəkə xidmətləri və qiymətlər

Siz cihazınızı yalnız LTE 800, 900, 1800, 2100, 2600; WCDMA 850, 900, 1900, 2100; və GSM 850, 900, 1800, 1900 MHz şəbəkələri. Ölkənizdən və xidmət təminatçınızdan asılı olaraq LTE şəbəkələrin dəstəyi cihazınızda ləğv edilmiş ola bilər istifadə edə bilərsiniz. Xidmət təminatçısına əbunə olmalısınız.

Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz həmçinin bəzi xüsusiyyətlərə əbunə olmalısınız.

! **Mühüm:** 4G/LTE şəbəkə xidməti təminatçınız və ya səyahət zamanı istifadə etdiyiniz xidmət təminatçısı tərəfindən dəstəklənməyə bilər. Bu hallarda zəng etmək və ya zəng qəbul etmək, mesaj göndərmək və ya almaq və ya mobil məlumat bağlantısından istifadə mümkün olmaya bilər. 4G/LTE xidməti mümkün olmadıqda cihazınızın problemsiz işləməsinə təmin etmək üçün ən yüksək bağlantı sürətini 4G-dən 3G-yə dəyişdirmək tövsiyə olunur. Bunun üçün başlama ekranında sola sürüşdürün və **Parametrlər > Mobil** vurun. Ən yüksək bağlantı sürəti seçiminə 3G kimi dəyişin.

Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.

Təcili yardım zənginin edilməsi

1. Telefonun işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın.

Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

- Cihazınız dəstəkləyirsə, SIM kartı cihaza daxil edin.
- Telefonunuzda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
- **Uçuş rejimi** yanlış olmadığını yoxlayın.
- Telefon ekranı və düymələri kilidlənibsə, onların kilidini açın.

3. Basın **■**.

4. **■** seçin.

5. **■** seçin.

6. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri arazidən asılı olaraq fərqlənir.

7. **Zəng et** seçin.

8. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndəki zəngi bitirməyin.

Telefonu ilk dəfə yandırdığınızda, sizdən Microsoft hesabınızı yaratmanızı və telefonu qurmanızı xahiş ediləcək. Hesab və telefon quraşdırılması zamanı təcili yardım zəngi etmək üçün basın: **Fövqəladə zəng**.

! **Mühüm:** Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantınıza təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.

Cihazınızı qoruyun

Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihaz ıslanıbsa, onun qurumasını gözləmək lazımdır.
- Cihazı tozlu və ya çirki yerlərdə istifadə etməyin və ya saxlamayın.
- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.
- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz ısınaraq normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və bu onu zədələyə bilər.
- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
- İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsinə tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Cihazı yerə salmayın, təqvilətməyin və ya silkələməyin. Kəskin davranış onun sınmasına səbəb ola bilər.
- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

- Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Həddən artıq qızmanın qarşısını almaq üçün cihaz avtomatik olaraq ləngiyə, proqramları bağlaya, enerji doldurulmasını dayandırma və lazım olarsa, öz-özünə sönmə bilər. Cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.

Təkrar emal



İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasını qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycle ünvanından əldə edin.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzu, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xəbərdar ki, bütün elektrik və elektron məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə edilməsi üzrə quruma əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə, dəyişdirməyə və ya göndərməyə mane ola bilər.

Rəqəmli hüquqların idarəsi (RHL) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Bu cihazla PlayReady ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHL proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHL proqramının yeni RHL tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHL proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHL tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHL proqramının ləğvi RHL başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHL tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.

Cihazınızda PlayReady və ya WMDRM ilə qorunan məzmun varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və məzmun silinəcək. Siz həmçinin cihazınızda qaydlar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdırma bilər. Əlavə məlumat üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.

Batareya və adapter məlumatı

Cihazınız daxil, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Arxa qapağı açmağa və ya batareyanı çıxartmağa cəhd etməyin; cihazı zədələyə bilərsiniz. Batareyanın dəyişdirilməsi üçün onu yaxınlıqda yerləşən səlahiyyətli xidmət mərkəzinə aparın.

Cihazınızı AC-60E və ya AC-60X adapteri ilə doldurun. Adapterin ştəpsel növləri dəyişə bilər.

IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər də bu cihazla uyğun gələ bilər.

Nokia bu cihazla uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.

Batareya dəfələrlə doldurula və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışıq və gözləmə vaxtları normaldan əhəmiyyətli dərəcədə azaldıqda, batareyanı dəyişdirmək üçün cihazı ən yaxın rəsmi xidmət mərkəzinə aparın.

Batareya və adapter təhlükəsizliyi

Adapteri və ya aksesuarı ayırmaq üçün şnurdan deyil, ştəpsəldən tutub çəkin.

Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturalar batareyanın gücünü və istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, vurməyin, ayməyin, dəşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa, mayenin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nəhiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar aşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələndikdə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Həç vaxt zədələnməmiş batareya və ya adapterdən istifadə etməyin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum 15,3 sm (6 düym) məsafə saxlanmasını məsləhət görür. Bəla cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşımalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Əşitmə

Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Nikel

Bu cihazın səthi nikelsizdir.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və amaliyyətinə təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.

Nəqliyyat vasitələri

Radio siqnallar avtomobillərdə yanlış quraşdırılmış və ya yaxşı mühafizə edilməmiş elektron sistemlərə təsir edə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma ola və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni bölmədə tezəlişən və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Cihazınızı və ya aksesuarları hava yığınının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühitlər

Potensial partlayış mühitlərində, məsələn, yanacaq doldurma məntəqəsinin yaxınlığında cihazınızı söndürün. Qığılcımlar xəsarət və ya ölümlə nəticələnən partlamaya yaxud yangına səbəb ola bilər. Yanacaq məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış amaliyyətləri keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış mühiti olan ərazilər aşkar şəkildə qeyd edilir. Buraya mühərrikin söndürülməsi məsləhət görülməmiş ərazilər, qayıqlarda göyertədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar və havada kimyəvi maddələr və hissəciklərin olduğu yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçıları bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşun.

Sertifikat barədə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

SAR-a dair məlumat üçün çap edilmiş istifadəçi təlimatını oxuyun və ya www.nokia.com/sar ünvanına daxil olun.

Nokia dəstək mesajları

Telefon və xidmətlərdən maksimal şəkildə faydalanmaq üçün Nokia-dan mesajlar ala bilərsiniz. Mesajlara məsləhətlər, ipuçları və dəstək daxil ola bilər. Yuxarıda təsvir olunan xidməti təmin etmək üçün mobil nömrəniz, telefonunuzun seriya nömrəsi və mobil abunəliyiniz bəzi identifikatorları telefondan ilk dəfə istifadə etdikdə Nokia-ya göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər www.nokia.com.

Müəllif hüquqları və digər bildirişlər

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0168

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-937 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-conformity ünvanından əldə etmək olar.

Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına təbə olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya dolaylı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolaylı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Müvafiq qanunvericiliklə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolaylı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qismindən və ya tam surətinin çıxarılması, köçürülməsi və ya paylaşdırılması qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.

Xəritələr, oyunlar, musiqi və videolar yüklənməsi və videolar və şəkillər göndərilməsi böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər. Xidmət təminatçınızın məlumatın ötürülməsi ilə bağlı tarifi tətbiq edə bilər. Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Xahiş olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı yerli NOKIA dilerinizə müraciət edəsiniz.

FCC BİLDİRİŞİ

Bu cihaz FƏN qaydalarının 15 bandına uyğundur. Əməliyyat aşağıdakı iki şərtə cavab verir: (1) Bu cihaz ziyanlı əngələ səbəb olmur və (2) bu cihaz arzuolunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli qəbul etməlidir. Əlavə məlumat üçün transition.fcc.gov/oet/rfsafety/rf-faqs.html ünvanına daxil olun. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəni bu cihazı işlətmək hüququndan məhrum edə bilər.

Qeyd: Bu avadanlıq sınaqdan keçirilib və FCC Qaydalarının 15-ci bandına müvafiq olaraq Class B rəqəmsal cihazın tələblərinə uyğundur. Bu tələblər yerli quraşdırılma zamanı ziyanlı əngəllərin qarşı əsaslı qoruma təmin etmək üçün planlaşdırılıb. Təlimatlarla uyğun quraşdırılma və istifadə olunmasa, bu avadanlıq radio tezlik enerjisi yaradır, istifadə edir və yaya bilər və radio əlaqələrə ziyanlı əngəl yarada bilər. Lakin, əngəlin müəyyən bir quraşdırılma zamanı yaranmayacağına təminat verilmir. Əgər bu avadanlıq onu söndürüb və yandırmaqla təyin edilə bilən radio və ya televiziya qəbulu üçün ziyanlı əngəl yaradarsa, istifadəçi aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi ilə əngəli aradan qaldırmağa cəhd edə bilər:

- Qəbuledici antennanın səmtini və ya yerini dəyişin.
- Avadanlıq və qəbuledici arasındakı məsafəni artırın.
- Avadanlığı qəbuledicinin qoşulduğu rozetkaya qoşun.
- Kömək üçün diler və ya təcrübəli radio/TV texnikinə müraciət edin.

TM & © 2013 Nokia. Bütün hüquqlar qorunur. Üçüncü tərəf məhsullar/adlar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.

© 2013 Microsoft Corporation. All rights reserved. Microsoft, Windows and the Windows logo are trademarks of the Microsoft group of companies.

The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Nokia is under license.

Dolby and the double-D symbol are trademarks of Dolby Laboratories.

Manufactured under license from Dolby Laboratories.

Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticarət xarakterli istifadəsi və (ii) lisenziyalı video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğati, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-dən əldə edilə bilər. Baxın: www.mpegla.com.

The 'Qi' symbol is a trademark of the Wireless Power Consortium.